

SƏHƏND

SEÇİLMİŞ  
ƏSƏRLƏRİ

M.F.Azandarov adlına  
Azerbaiyjan Milli  
Kitabxanası

“ŞƏRQ-QƏRB”  
BAKİ-2006

*Bu kitab “Şəhənd. Sazımın sözü” (Bakı, Yaziçı, 1984)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

**894.3611-dc21**

**AZE**

**Səhənd. Seçilmiş əsərləri.** Bakı, “Şərq-Qərb”, 2006, 280 soh.

Güney Azərbaycan ədəbiyyatının inkişafında diqqətəlayiq xidmətlər göstərmiş mübariz ruhlu şair Bulud Qaraçorlu Səhənd (1926-1979) şörfli bir ömür yolunu keçmişdir. Onun vətənpərvərlik ehtirası ilə aşılanmış əsərlərində məlli azadlıq hərəkatı özünün parlaq əksini tapmışdır.

Şəhriyarlə birlikdə Səhənd yaradıcılığı anadilli, inqilabi-romantik ruhlu Cənubi Azərbaycan poeziyasının 1950-1970-ci illərdəki çox böyük hadisəsi olmuşdur. Ustad Şəhriyar məşhur “Səhəndiyyə”sinə möhz ona həsr etmişdir. Azərbaycan türkəsinin şeirdə, mətbuatda yayılmasında Səhəndin hərarətli şeirləri əvəzsiz rol oynamışdır. Şeir tariximizdə onun adı Azərbaycanın millilik, xalqılık və azadlıq poeziyasını yarananlardan biri kimi hormuşa yaşayacaqdır.

Təqdim olunan kitaba qüdrətli qələm ustasının milli istiqlal fikrini tərənnüm edən şeirləri ilə yanaşı, iri həcmli “Sazımın sözü” əsəri də daxil edilmişdir. 1965-ci ildə yazılmış bu əsərin qaynağında “Dədə Qorqud” das-tanları dayanır.

**ISBN10      9952-34-033-8  
ISBN13 978-9952-34-033-4**


© “ŞƏRQ-QƏRB”, 2006

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir



## ÖN SÖZ

*Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim,  
Başı tufanlı Səhəndim.*

*Məhəmmədhüseyn Şəhriyar*

Cənubi Azərbaycanın mübariz şairi Bulud Qaraçorlu Səhəndin seçilmiş əsərlərini "Sazımın sözü" başlığı ilə oxuculara təqdim edərkən unudulmaz sənətkarın keçdiyi şərəfli ömrə və yaradıcılıq yoluna nəzər salmağı, bu həyatı bir daha səhifələməyi lazımlı bilirik.

Müasir Cənubi Azərbaycan pocziyasının inkişafında diqqətəlayiq xidmətləri olan Səhənd 1926-ci ilin yazında qədim elm və mədəniyyət mərkəzi Marağa şəhərində, yoxsul bir ailodə doğulmuşdur. İbtidai təhsilini anadan olduğu şəhərdə, orta təhsilini Təbrizdə alan Səhəndin gənclik illeri İranda Azərbaycan xalqının öz milli istiqlaliyyəti uğrunda apardığı çətin, mürekkeb mübarizələr dövründə – 1945-ci il Təbriz inqilabının dövründə təsadüf edir. Səhənd həmin inqilabda Azərbaycan demokrat partiyası gənclər təşkilatının üzvü kimi fəaliyyət göstərmişdir. Təşkilat vəhşicəsinə darmadağın edildiyi zaman Səhənd də gənc inqilabçı yoldaşları ilə birlikdə həbsə alınır. 1947-ci ildə hebsxanadan azad edildikdə o heç də öz inqilabi fəaliyyətindən uzaqlaşmış. Inqilabi təşkilatlar İran hökuməti tərəfindən məhv edildiyi üçün qırıncı illorın sonlarında mübariz qüvvələr gizli dərnəklər təşkil edirdilər. Səhənd də belə dərnəklərdən birində inqilabi fealiyyətini davam etdirmişdir. Şair ədəbi yaradıcılığı da cələ bu illərdə başlamış və "Xatirə" adlı ilk mənzum əsərini yazılmışdır.

Cənubi Azərbaycanın milli-azadlıq hərəkatından, onun qurduğu milli hökumət və bu hökumətin facieli aqibətindən bəhs edən "Xatirə" şerində "olan dolğunluq, barışmazlıq, xalqa və yurda sönmez məhəbbət, canlı təsvirlər Səhəndin qüdrətli bir söz ustası ola biləcəyini aydınca göstərirdi"<sup>1</sup>.

İran xalqlarının 1949-cu ilin ortalarında başlanan inqilabi-demokratik hərəkatında<sup>2</sup> iştirakına görə Səhənd 1951-ci ilin yayında yenidən həbsə alınır və siyasi dustaqlarla bərabər Tehrana sürgün olunur. Tehran həbsxanasında şair "Xatirə"nin davamı olan "Araz" şerini yazmışdır. Şeir şairin öz vətənini, xalqını azad millətlər cərgesində görmək arzusunu ifadə edirdi. Səhənd hər iki şerini çap olunmaq üçün həbsxanadan kənara çıxarsa da, məqsədine nail ola bilmir.

<sup>1</sup> Səhəndin ildönümü. "Varlıq" jurnalı, 1981, №1 (24), səh.25

<sup>2</sup> Ətraflı bax: С.Л. Агаев. Революционные движения и реформы в Иране. Кн. Революционный процесс на Востоке. Москва, 1982, səh.270-308

1953-cü ilin yayında demokratik qüvvələrin səyi nəticəsində Səhənd də bir çox siyasi dustaqlarla birlikdə həbsxanadan azad edilir. Tehranda uzun müdət işsiz qaldıqdan sonra o, nəhayət, toxuculuq dəzgahları təmiri emalatxanalarından birində işe düzəlir. Gündüzlər fehləlik edən Səhənd axşamlar mütaləi ilə möşğul olur. Şair Azərbaycan xalq yaradıcılığını, klassik ədəbiyyatını, sovet dövrü Azərbaycan ədəbiyyatını, o cümlədən Səməd Vurğunun, Süleyman Rüstəmin əsərlərini tükənməz maraqla, sevə-sevə oxuyur. O, bədii ədəbiyyatla yanaşı, çətinliklə əldə etdiyi inqilabi məzmunlu əsərlər ilə de gizlində tanış olur. Həmin əsərlərdən aldığı təəssüratı gənc şair belə ifadə edirdi:

Çox qısa,  
Çox aydın idi sözlər.  
Vaqədə bir kəlmə, təkcə bir: Əger  
Hər kesin əməyi özüne verilsə,  
Kimsənin haqqını dərtib almasa kimse,  
Dünyada sahmansızlıq olmaz,  
Fəlakətdən, rəzalətdən iz-əsor qalmaz.  
Bununsa bircə yolu var demek:  
Dünyada, yer üzündə  
Haqsızlar çalışıb ac yatanlarla birləşsin gərək!

"Səbir daşı"

Bu illərdən başlayaraq, Səhənd inqilabi fealiyyətini çəkinmədən öz ədəbi fealiyyətində davam və inkişaf etdirir. O, 1953-cü ilin axırlarında rotator üsulu ilə "Xatirə" və "Araz" şeirlərini çox kiçik bir tirajla çap etdirib yaymağa nail olur<sup>1</sup>.

Əllinci illərin əvvəllerindən Təbriz və Tehranda Azərbaycan dilinə, ədəbiyyatına olan gizli maraqlar, gizli həvəs, müvəqqəti də olsa, aşkar çıxmama imkanı tapır. Məhəmmədhüseyn Şəhriyarın müasir Cənubi Azərbaycan ədəbiyyatının şah əseri sayılan məşhur "Heydərbəbəy salam" poemasının birinci hissəsini 1951-ci ildə Təbrizdə noş ctdirməsi bütün Cənubi Azərbaycan şeri və bədii fikri üçün böyük bir hadisəyə çevrilmişdi. Azərbaycan dilinin şirin Təbriz ləhcəsində humanizm və vətənpərvərlik hissələri, duyğuları ilə doğma yurdunun, elinin, obasının gözəlliklərini, milli adət-ənənə və mərasimlərini, onun dünəni və bu gününü tərənnüm edən "Heydərbəbəy salam" əsərini yazmaqla Şəhriyar öz həmkarları və məsləkdaşları üçün yeni yaradıcılıq yolu, yaradıcılıq məktəbi açmışdır. Azərbaycanın ədəbi qüvvələri şeir-sənət məclisləri təşkil edib, həmin məclislərdə toplanır, yazdıqları əsərləri oxuyub müzakirə edirdilər.

<sup>1</sup> "Varlıq" jurnalı, 1981, №1 (24), səh.25

Səhənd bu dövrde məşhur Azərbaycan eposu "Kitabi-Dədə Qorqud"u nəzəmə çəkməkələ məşğul olur, əsərinin hazır hissələrini ardıcıl sürətdə iştirak etdiyi ədəbi məclislərdə oxuyurdu.

Soruşula bilər: Səhəndi gərgin mübarizələr dövründə məhz "Dədə Qorqud" dastanlarına müraciət edib, onları nəzəmə çəkməyə sövq edən hansı qüvvə, hansı məqsəd, hansı amal idi?

Əlbətto, bu, təsadüfi deyildi. Məlumdur ki, qırxinci illerdən bu tərəfə Cənubi Azərbaycanda şah üsul-idarəsi və həmçinin ingilis, Amerika imperializminin müstəmləkəçilik siyasəti əleyhinə ayrı-ayrı vaxtlarda arabir milli azadlıq hərəkatı özünü hiss etdirmişdir. Hər bir inqilabi-demokratik hərəkatdan sonra İran hökumətinin Cənubi Azərbaycana, onun milli mənliyinə münasibəti daha da keskinləşir və dözləməz bir hal alır. Azərbaycanlıların her cür milli-azadlıq və demokratik hərəkatının qarşısını almaq, onlarda inkişaf etməkdə olan milli şüuru böğmaq üçün müxtəlif böhtənlərə ol atılırdı. Məsələ burasındadır ki, İranın bir-birile çəkişən, vuruşan bütün mürtəcə qüvvələri Azərbaycan xalqına münasibətdə birləşir və onların siyaseti yekdilliliklə bir tərəfə yönəldirdi: Azərbaycan xalqını milli-azadlıq, milli birlik eqidəsindən yayındırmaq.

İran millətçiləri hər vasitə ilə Azərbaycan xalqını millət, xalq deyil, dili-dönəm, keçmiş olmayan, gələcəyi isə qeyri-müəyyən bir tayfa kimi qələmə verir və bunun üçün sünə, qondarma və əsası olmayan dolillər getirirdilər. Böyük bir xalqın dili, ədəbiyyatı, musiqisi hər yerde "Azərbaycan" başlığı ilə deyil, "məhəlli" kələmisi ilə ifadə olunurdu. "Azərbaycan dili", "Azərbaycan ədəbiyatı", "Azərbaycan musiqisi" ifadələrini şah pərəst fars şovinizminin özü "Zəbani-Azərbaycan" kimi təhqiqramız ruhda əsərlər yazıb nəşr etdirirdilər. Təbriz universitetlərinin sərf millətçi professorları böyük bir sual altında "Zəbani-Azərbaycan" kimi təhəqiqatçılar tərəfindən işlədirildi. Təbriz məktəblərində fars dilində təhsil alan azərbaycanlı balaları təsadüfən çəşib ağızlarından ana dilində bir kəlmə belə çıxardıqda cəzalandırlırlar və hətta cərimə olunurdular. Azərbaycan xalqının öz dilində nə məktəbi, nə mətbuat orqanı, nə də ana dilində əsər yazıb çap etməyə ixtiyarı vardı. Azərbaycan xalqı farsca danışmalı, farsca yazıb-yaratmalı idi. Səhəndin etiraz səsini ucaldaraq fəryad etməsinə səbəb də elə bu idi:

...Düşüncələrim yasaq,  
Duyğularım yasaq,  
Keçmişdən söz açmağım yasaq,  
Gələcəyimdən danışmağım yasaq,  
Ata-babamın adın çəkməyim yasaq,  
Anamdan ad aparmağım yasaq.  
...Bilirsən?

Anadan doğulandan belə  
Özüm de bilməyə-bilməyə  
Dil açıb danışdığım dildə  
Danışmağım da yasaq imiş, yasaq!

"Yasaq"

Azərbaycan xalqını zor gücünə farslaşdırmaq istəyən fars şovinizminin möqsədi, gizli saxlanılmasına baxmayaraq, aydın idi. İran şahı və onun əlaltılarının öz "fəlsəfələrinə" osaslanaraq hazırlanmış programda göstərilirdi ki, fars milləti artıq qocalmışdır. Onu möhv olmaq təhlükəsi gözləyir. Milləti uydurulma fəlakətdən qurtarmaq üçün çox tödbirlər tökülmüş, nəhayət "asan" bir yol tapılmışdı. Bu münasib yol min illərlə farslarla qonşu olub, oxşar adot-ənənələrə malik və eyni dincə qulluq edən çoxmilyonlu Azərbaycan xalqını farslaşdırmaq, bununla da fars millətinin cavanlaşmasına yardım göstərməkdən ibarət idi.

Şair cosarotlə vətənində hakim olan şah üsul-idarəsinin böyük bir tarixi, zəngin mədəniyyəti və ədəbiyyatı olan Azərbaycan xalqına münasibətdəki dözləməz siyasetinə qarşı çıxır, bu siyaseti dörin ürək ağrısı ilə ifadə edirdi:

Zöhhaklar, fironlar, hitlerlər dünyada  
Neyləsə, neyləsə, neyləsə, neyləsə,  
Açgilan tarixi, varaqla, baxgilan,  
"Dilində danışma!" – demədilər bir kəsə.

Avçılardır, quşları avlayıb  
Tükünü dağıdırış içsələr qanından,  
Ördəyə "Qarğatək qarıldı!" deməzlər  
Heç zaman, heç zaman, heç zaman, heç zaman!

Yurdumu, elimi dustağa salanlar  
Söylosin mən daşam, torpağam, ax, nəyəm?  
Qoymurlar sözümüz anama dilimdə –  
Söyləyəm, söyləyəm, söyləyəm, söyləyəm.

"Üçüncü ərməğan"

Cənubi Azərbaycanın vətənpərvər və maarifpərvər xadimlərinin, dillərinin, ədəbiyyatlarının inkar edildiyi ağır, dözləməz bir şəraitdə vahid bir cəbhədə birləşərək İran şovinizminin çirkin məqsədləri əleyhinə mübarizəyə

qalxırlar. Məhəmmədhüseyin Şəhriyar, Hebib Sahir, Coşqun Katibi, Doktor Salamullah Cavid, Doktor Cavad Heyət, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan və başqa tərəqqipərvər ziyanlılar kimi Səhənd də çox yaxşı başa düşürdü ki, “her milletin ruhani həyat və səadəti bağlıdır onun ana dilinə. Neçə ki, dili azadə dillərdə caridir, o millət bağı qalacaqdır. Bir millət nə qədər zillet və üsretə düşsə də, nə qədər xar və zəlil olub, ixtiyarını itirsə də, nə qədər aciz, zəif və məğlub olsa da, fövt olmaz, itib-batmaz, bəşərti ki, onun ana dili əlindən alınmaya, o dile cəbr olunmaya, onun hürriyyət və istiqlaliyyətinə mümanıət göstərilməyə və əliuzunluq və qəlebə olunmaya”<sup>1</sup>. Odur ki, millətin, xalqın yaşaması üçün necə, hansı şəraitdə olursa-olsun, onun ana dilini yad təsirlərdən və məhrumiyyətlərdən qoruyub saxlamaq və nəyin bahasına olursa-olsun, onun inkişafına çalışmaq lazımdır.

Hər bir xalqın folkloru həmin xalqın tarixi keçmişini, dilinin, ədəbiyyatının qədimliyini, milli adət-ənənələrini daha tutarlı şəkildə aşkarla çıxarmağa böyük kömək göstərir. Məhz buna görə, Cənubi Azərbaycan ziyanlıları, şair və ədibləri, o cümlədən Doktor Salamullah Cavid, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan və başqları ilk növbədə əsrərəndən keçib gələn Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini – dastanları, nağılları, bayatıları, neqmələri, atalar sözleri, zərbə-məsəllər kimi sənət incilərini toplamağa, çətinliklə də olsa, gizli şəkilde çap etdirməyə başlayırlar.

Səhənd isə, yuxarıda göstərildiyi kimi, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu uzaq keçmişindən xəbər verən milli “Dədə Qorqud” eposunu nəzmə çəkib müasirlərinə çatdırmaq üçün var qüvvəsilə çalışırdı:

Mənim də əlimdən bu gəlir ancaq,  
Səni keçmişinlə eyləyim tanış.  
Başuca yaşamaq istəsən əgor,  
Bax, gör babaların necə yaşarmış.

*“Sazımın sözü”*

1965-ci ildə Səhənd “Dədə Qorqud” dastanları əsasında yazdığı iri həcmli “Sazımın sözü” əsərinin birinci cildini qeyri-legal şəkildə çap etdirir.

Azərbaycan xalqının uzaq keçmişlərindən, adət-ənənələrindən, qəhrəmanlıq və istedadından xəbər verən “Dədə Qorqud” dastanlarını qələmə almaqla Səhənd qarşısına böyük bir həqiqəti yaşatmaq məqsədi qoymuşdu. O da budur

<sup>1</sup> Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı. İki ciddə, ikinci cild. Bakı, 1981, səh.297.

ki, böyük, şərəfli dünəni, keçmişənən Azərbaycan xalqının İranda azad yaşamaq, yaratmaq haqqı əlindən alına bilmez!

“Sazımın sözü” müəllifi göstərirdi ki, onun doğma xalqının qədim mədəniyyəti vardır, bu xalqın mənəvi ələmi zəngindir, bütövdür.

“Dədə Qorqud” dastanlarına əsaslanaraq doğma xalqının gözəl məziiyyətlərindən danışarkən Səhənd bu xalqın əxlaq və mənəviyyatında qadına derin hörmət və cətirəm hissi hakim olduğunu göstərirdi. Şair oxucusuna bildirir ki, bir qul kimi satılıb-alındığı zamanlarda belə qadın – ana onun vətənində böyük cətirəm sahibi olmuşdur. Şair göstərir ki, kişilərlə bərabər ox atıb, kəmər tutan Azərbaycan qadını, eyni zamanda, “aslanın erkəyi, dişisi olmaz” deyə təriflənən mehriban ana, xalqın gözəl adət-ənənələrini qoruyub yaşıdan, nəsildən-nəslə keçirən vəfəli bir qadın olmuşdur:

Dişi aslan – bizim ana,  
Əmzik vermiş nər oğluna,  
Xəmir yaymış, çörök yapmış,  
Qoyun sağmış, inek sağmış.  
Arxalanmış öz erilə,  
O yaradan əllerilə  
Toxumuşdur rəngli gəbə,  
Əhsən olsun bizim dəbə!

Əlbəttə, Səhəndin yazdığı kimi, “Ana haqqı – Tanrı haqqı” deyən Azərbaycan oğlunun vüqarlı, əzəmətli anası qarşısında qılınc gücү ilə ölkələr, diyarlar alan fatehələr baş endirib, bağış diləməyə məcbur idi:

Əzəldən, əzəldən bu el, bu oba  
Analığa dərin hörmət bəsləmiş,  
Ana qarşısında Topal Teymur da  
Ayaq dala qoymuş, bağış diləmiş.  
Bu haqqı tanıyan, haqqı sevən el  
Mərifətdə inçə yerlərə çatmış,  
“Ana haqqı – Tanrı haqqı”dır, – deyə  
Belə bir bədii məsələ yaratmış.

*“Sazımın sözü”*

Səhənd Azərbaycan xalqının qədim mədəni xalqlardan biri olduğunu bileyək dənən, onun milli mədəniyyətinə, dilinə, ədəbiyyatına xor baxan mürtece İran şovinizməne üz tutaraq deyirdi:

Mən demirəm üstün nijadlardanam,  
Demirəm ellərim ellərdən başdı,  
Mənim məsləkimdə, mənim yolumda  
Millətlər hamısı dostdu, qardaşı.

Ancaq bir sözüm var: Mən də insanam.  
Dilim var, xalqım var, yurdum, yuvam var.  
Yerdən çıxmamışam göbələk kimi,  
Adamam, haqqım var, clım, obam var.

Qul yaranmamışam yarananda mən,  
Heç kəsə olmaram nə qul, nə əsir.  
Qurtuluş əsəridir insana bu əsr,  
Əsir olanlar da buxovun kəsir.

Parlaq keçmişə olan Azərbaycan xalqının İranda ən adı milli hüquqlardan möhrum olması şairin üreyini ağrıdır. Şair göstərir ki, onun doğma xalqı qaranchıq, zülmət içində özülür, boğulur. Dünya xalqlarının clım, mədəniyyət, incəsənət sahəsində xariqələr yaratdığı, “əsir olanların da buxovlarını kəsdiyi” zamanda dahilər yetirən bir xalqın arzusu, diləyi – öz ana dilində azad danışmaq imkanı əldə etməkdir:

Ömürlük zindanmış bəs mənim taleyim,  
Qaradan qaraymış alnımın yazısı,  
Dünyada məndən də yazıçı olarmı?  
Arzusu – dilində danışmaq arzusu.

#### “Üçüncü ərməğan”

Yüksək sənətkarlıq, bədii zövq və ilhamla yazdığı “Sazımın sözü” əsörində Səhənd qarşısına qoyduğu məqsədə böyük müvəffəqiyyətə nail olur. 1971-ci ildə şair əsərin ikinci cildini “Dədəmin kitabı” başlığı ilə yəno gizli şəkildə çap etdirir.

Müasir Cənubi Azərbaycan ədəbiyyatında “Heydərbabaya salam”dan sonra ikinci görkəmli ədəbi hadisə sayılan “Sazımın sözü” əsörində Səhənd təkcə “Dədə Qorqud” boyalarını nəzmə çəkməklə kifayətlənməmişdir. O, “Dədə Qorqud”un hər dastanının əvvəlinə bir “Başlanış”, axırına isə “Qurtarış” əlavə etməklə onları xalqının, vətənin müasir siyasi-ictimai həyatı, vəziyyəti ilə əlaqələndirir. Böyük məharət və sənətkarlıqla yazılaraq əsərin ideya istiqə-

mətini göstəron həmin başlanışlarda müəllifin ictimai arzuları, amalları, həyat hadisələrinə baxışı ifadə olunmuşdur. Xalq yazıçımız Mirzə İbrahimovun qeyd etdiyi kimi, həmin başlanışlarda şair “dastanın (“Kitabi-Dədə Qorqud”un – R.Q) humanizm ruhunu və mündəricəsini inkişaf etdirmiş, bugünkü insanın mübarizələri və arzuları ilə aşılmış, həyat haqqında, insan haqqında bir sıra qiyomatlı fikirlər söylemişdir”<sup>1</sup>.

Vətonpərvərlik, insanpərvərlik hissi ilə inqilabi bir ruhda yazılmış bu başlanışlar – bu proloqlar dahi bəstəkarımız Üzeyir Hacıbəyovun məşhur Azərbaycan qəhrəmanlıq eposu əsərində yazdığı “Koroğlu” operasının uvertürası təsiri bağışlayır. “Koroğlu”ya bəstələnmiş uvertürada olduğu kimi, “Dədə Qorqud”a yazılmış proloqlarda da mübariz bir əhval-ruhiyyə, inqilabi bir çağırış vardır.

Səhəndi yetirən xalqın dərddəri də keçmiş qədər böyükdür. İki əsrə yaxındır ki, Azərbaycan xalqı və torpağı iki yəro bölünmüşdür. Şair bu tarixi müsibətdən və ədalətsizlikdən ürək ağrısı ilə danışır:

Bir ürək aradan iki bölünüb,  
Ayaq da qanlıdır, baş da qanlıdır!  
Ağ saçlı analar qara geyinib,  
Yanaq da qanlıdır, yaşı da qanlıdır!

“Sazımın sözü”

Vətənin parçalanmasını aradan qaldırmaq üçün Səhənd xalqını milli mübarizəyə ruhlandırmır:

Eyləyek hələlə, qovzayaq velvəlo,  
Şoşqular bayraqın, el olsun dayağım,  
Yapışsaq ol-əlo, qopsa da zəlzəlo  
Büdrəməz ayağın, büdrəməz ayağım...

“Üçüncü ərməğan”

Səhənd bütün həyatı, bütün yaradıcılığı boyu Azərbaycan xalqının milli azadlığı, milli birliyi uğrunda mübarizə aparır. Şair böyük bir həqiqəti derk etmişdi ki, onun xalqı ancaq Quzey Azərbaycanda yaşayan qardaş və bacıları ilə birləşdiyi zaman azadlıq nə olduğunu biləcəkdir. Şair öz əqidəsində, inamında tək deyildi:

<sup>1</sup> Mirzə İbrahimov. İki kitab. “Ədəbiyyat və incəsənət” qəzeti, 23 mart 1968.

Mən tək özüm deyiləm,  
Xalqımın, ellərimin  
Nəbzi mən ilən vurur!  
Hər qəlbim çırpinarken  
Köksündə bir ürək yox,  
Milyon ürək çırpinır.

*"Sazımın sözü"*

1967-ci ilin yayında Səhənd Sovet İttifaqından azərbaycanlı bir şərqşünas alimin İranda elmi ezamiyatda olduğunu öyrənir. Şair Tehran Universitetində mühazirə oxuyan professor Rüstəm Əliyevin görüşünə gelir və onunla tanış olur. Sonralar semimi dostluğa çevrilmiş həmin tanışlıqdan Səhənd çox bəhrələnir. O, Quzey Azərbaycanda yaşayan xalqından, şair və yazıçılardan hal-əhval tutur, onların ictimai vəziyyəti, həyat tərzi, yaradıcılığı ilə maraqlanır. Səhənd həmkarı olan qan qardaşları ilə əlaqo yaratmaq üçün 1967-ci ildə "Ərməğan" adlı şerini yazış Bakıya göndərir. 1968-ci ildə o, "İkinci ərməğan"ı yazar. "İkinci ərməğan"dan sonra şairin sevincinin həddi-hüdudu olmur. Ona Bakıdan bir-birinin ardınca Məmməd Rahimdən, Süleyman Rüstəmdən, Bəxtiyar Vahabzadə, Qabil və başqalarından cavab mənzumələri gelir.

Səhəndə Bakıdan böyük məhəbbətlə yazılan cavablar onun "Ərməğan"larının bir silsiliyə çevrilmesinə səbəb olur. 1968-ci ilin sonlarında o, "Üçüncü ərməğan"ı yazış Azərbaycana göndərir. Hər üç "Ərməğan" tanınmış şərqşünas-alim Rüstəm Əliyevə müraciətə başlanır.

Cənubi Azərbaycanın məşhur həkimi və ədəbiyyatşunası Doktor Cavad Heyot nəşr etdiyi "Varlıq" jurnalında göstərir ki, R.Əliyev "şahın şovinist və ziddi-xəqli siyasetinə, SAVAK-ın boğucu senzorunun dəhşətli kontroluna baxmayaraq, hər kəsin öz kölgəsindən qorxduğu bir zamanda öz dilinə və elinə bağlı vətənpərvər azərbaycanlılarla dostca görüşmiş, iki Azərbaycan arasında mədəni bir elçi vəzifəsini görmüş və dostluq körpüsü qurmuşdur"<sup>1</sup>.

Səhənd 1969-cu ilin yayında ilk dəfə olaraq Sovet İttifaqına səfərə gəlir. Həmin səfərdə şairin əsas möqsədi adı bir, dili bir qan qardaşları – Azərbaycan xalqı ilə görüşmək idi. Vətənə qayıtdıqdan sonra təcəssüratını bir neçə əsərində qələmə alır.

Səhənd bir daha qəti fikrə gəlir ki, Güney Azərbaycanın azad, işıqlı gələcəyi yalnız və yalnız Quzey Azərbaycanı ilə birləşəcəyi zaman mümkün ola bilər. Şair belə nəticəyə gəlir ki, səbir etmək, dözmək daha bosdır, hərəkətə gəlmək lazımdır.

<sup>1</sup> Doktor Cavad Heyot. Əməkdar elm xadimi. "Varlıq" jurnalı, 1980, №8 (19), səh.60.

İran xalqlarının əl-ələ verib Pəhləvi istibdadına və Amerika imperializminin müstemləkəçilik siyasəti əleyhinə apardığı son ölüm-dirim mübarizəsində Səhənd:

*Mən Səhəndəm, əyilənməz yada tufanlı başım,  
El bilir, haqlı döyüslərdə keçib çoxlu yaşımlı!*

– deyə inqilabi hərəkata qoşulur. Şair bu inqilabın qalibiyyət sədalarını həlo neçə illər bundan əvvəl eşidirdi. O, 1968-ci ildə ustad Şəhriyara yazdıgı məktubda deyirdi:

*Şairim, yubanma, yoldadır karvan,  
Qulaq as, dünyada gör bir nə səsdir.  
Bağrını sixmasın atılan toplar,  
Qırılan – zəncirdir, sınan – qofosdır.*

Lakin amansız ölüm şairə qalib gəlmiş İran inqilabının ilk nailiyyətlərini görməyə imkan vermir. O, 1979-cu il aprelin 10-da ürək xəstəliyindən vəfat edir. Səhənd təbiətin cana geldiyi bir vaxtda – baharda dünyaya göz açlığı kimi, baharda da dünyaya göz yumur. Amma şair bilirdi ki, xalq üçün yaşayanlar, xalq üçün yarananların həyatı əbədidir:

*Kim deyir ölümdür candan əl çəkmək,  
Bu ölümdən doğur başqa bir həyat!  
İnsan öz canından keçməsə, demek,  
Əbədi həyata çatarmı? Heyhat!..*

Otuz ildən artıq Azərbaycan xalqının azadlığı uğrunda mübarizə aparıb ədəbi fəaliyyətini doğma xalqının ictimai və mədəni tərəqqisində həsr edən Səhənd zəngin bir ədəbi irs qoyub getmişdir.

Səhəndin, ana dilində olduğu kimi, fars dilində də bir sıra əsərləri vardır. Onun bu dildə yaratdığı "Tebrizə salam", "Oyan, Səməd" şeirləri, Şəhriyara ithaf etdiyi qəzəllər, həmçinin 1972-ci ildə R.Əliyevin tartibi ilə Tehranda çap olunan "Fəzlüllah Nəimi Tebrizi və İmadəddin Nəsimi Şirvanının farsca divanı"na "S.Cuya" gizli imzası ilə yazdığı geniş elmi müqəddimə böyük əhəmiyyətə malik əsərlərdir.

Göründüyü kimi, Cənubi Azərbaycan ədəbiyyatının görkəmli şairi Bulud Qaraçorlu Səhənd. İmama salam. "Varlıq" jurnalı, 1979, №1, səh.44.

tarixinin parlaq sohislərindən birini təşkil edir. Vətəninə, xalqına qırılmaz tellərlə bağlı olan şairin şəxsiyyəti və ədəbi fəaliyyəti 1965-ci ildən Azərbaycanda tanınmağa və öyrənilməyə başlanılmışdır.

Şairin ədəbi irsi Türkiyədə də geniş yayılmışdır. Onun "Sazımın sözü" əsəri türk əlifbasına çevrilərək 1980-ci ildə Dursun Yıldırımin etrafı ön sözü ilə nəşr edilmişdir<sup>2</sup>.

1979-cu il İran inqilabı sayəsində müəyyən imkanlar olda edən Conubi Azərbaycan ziyalıları Səhənd yaradıcılığının tədqiqi və ayrı-ayrı əsərlərinin noşri sahəsində də müəyyən işlər görmüşlər.

Geniş oxucu kütləsinin istifadəsinə töqdim olunan bu kitabda vəzn, qasfiyə baxımından naqis olan bənd və misralar üzərində redaktə zamanı heç bir düzəliş edilməmiş, her şey orijinalda olduğu kimi saxlanılmışdır. Şair "Dədə Qorqud" qəhrəmanlarının adlarında da sərbəstliyə yol vermişdir.

#### *Ruqiyə Qənbərqızı*

## ŞEİRLƏR



<sup>1</sup> Bax: Mirzə İbrahimov. Göstərilən məqaləsi; Rena Aлиeva. Гражданская лирика Б.Саханда. Namizədlik dissertasiyası. Moskva, 1977 və s.

<sup>2</sup> Bulud Karaçorlu Schend. Sazımın sözü. Ankara, 1980.

<sup>3</sup> Gəncəli Səbahı. Səhənd həmişəlik həyata göz yumdu. "Varlıq" jurnalı, 1979, №1, səh.36-40; Yeno onun. Xalq şairi Səhənd. Yeno orada, 1980, №1 (12), səh.36-44; Səhəndin ildönümü. Yeno orada, 1981, №1 (24), səh.24-38 və s.

## ŞALLAQ

Qanun?  
Bütün qanun kitablarının  
Vərəq-vərəq  
Yırt, doğra!  
Qanun yazan əlleri bur,  
Qələmləri  
Sındır, tulla!  
Quranları, İncilləri  
Mollaların, keşislərin  
Vur başına!

\* \* \*

Ədalət?  
“Ədalət”dən boş danışan  
Boşboğazın  
Six boğazın!

\* \* \*

Ədalət mələyi?  
O minüzlü  
Kor ləvəndin  
Yol şahperin!  
Qəməsin al,  
Başına çal!  
Tərezisin dart,  
“Ədalət” naminə günahsız məhkum olan,  
Qara zindanlarda saralıb solan  
Məzлumların göz yaşından toplanan  
Dənizə at!

\* \* \*

Qazi?

Gözləri bərəlib sökülen,  
Üz-gözündən “mətanət” tökülən  
O qasqabağı sallağın  
Qap gülməli papağın,  
Qazalax yuvası qayır!

\* \* \*

Həqq?

Həqq – deyə, həqiqət – deyə  
Banlayan bayquşlara hayxır:  
– Sus!  
Uladığın boş və mənasızdır!  
Nahaq tökülən qanlıqlar,  
Haqsevərlər başına qoparılan  
Qanlı tufanlılar  
Milyonlar, milyonlar  
Göz baxır!

\* \* \*

İnsan?

Bu dişi qarnında quduzun  
“Mədəniyyət” çuxasın qap,  
Başına bir cüt buynuz,  
Gövdəsinə bir quyruq tap!

\* \* \*

Siz –

İnsan taleyini həll edənlər!  
Nə söyləyim daxı,  
Bir utanın axı!

Tüpürürəm, baxın,  
Bu “medali” da  
Boylu arvad qarmı kimi  
Qabağa verdiyiniz  
Zinqirovlu döşünüzə taxın!  
Hələ də, hələ də mən  
Nə bu gün, nə də dünən  
Babalarımdan qalma  
Öz doğma torpağında  
Əti etimden olan,  
Qanı qanımdan olan  
Doğma qardaşım ilən  
Görüşməyə haqlı deyiləm.

## SƏBİR DAŞI

“Səbir daşı”.  
Bu sözü də sözlərimin çoxu kimi  
Mən anamdan eşitmışəm.  
İnsannı qoparı analıq bağlı,  
İlk məktəbi ana qucağıdır.  
He...y analıq dünyası...  
Ananın səsi...  
İnci dolu sədəf sinəsi...  
Başımı tövşək döşünə qoyduğum anlar...  
Eşitdiyim hikmətli dastanlar...  
He...y...  
O mənə  
Qara bəxtinin,  
Faciəli taleyinin  
Əlində sarsılan anasız bir qızın  
Üreyini “səbir daşı”na açdığını,  
Səbirə: “Səbir daşı, mən deyim, sən səbir elə” –  
Deyə samansızlıqlara  
Dərdini söylədiyini,  
Qara daşdan yardım dilədiyini söylərdi.  
Nə bilim?!

Bəlkə də yazıq anamın  
 Əfsanəvi dona geydirdiyi  
 "Səbir daşı"ndan məqsədi mən imişəm?!  
 Yox!  
 Bu dastamı anasından eşitdiyini söylerdi o.  
 Anası da öz anasından  
 Olsun...  
 Ola biler ki, hər törəyen nəsil  
 Qabaqkıların "səbir daşı" olsun.  
 Səbir... səbir...  
 Axı nə qədər, neçə əsr?..

\*\*\*

Mən səbir eyləmək istəmədim,  
 Bəlkə də səbir edə bilmədim.  
 Axı sayın-hesabın bilmədiyim nəsillerin,  
 İnsanın yadına gəlməz illərin  
 Səbri, dözümü  
 Mənim xirdaca bağrıma,  
 Daraşlıq sinəmə dolmuşdu!..

Eşidirdim:  
 Məndən qabaq, məndən iraq,  
 Ayrı-ayrı diyarlarda  
 Səbri, dözümü daşanlar vardılar.  
 Yenə eşitmışdım:  
 İnsanlıq adına ləke,  
 İnsan həyatına təhlükə olan  
 Yaramazlıqlarla  
 Duruşanlar, çürümüş nizamları dağıdanlar,  
 Yarlı-yaraşlıqlı həyat quranlar var dünyada.

Vəhyin, ilhamın həyatdan alan  
 Allahsız bir "peyğəmbər"  
 Bu yolun, məzhəbin  
 Rəhbəridir – dedilər.

\*\*\*

Can atdım,  
 Axtardım, "Qurani"n tapdım.  
 Oxudum kəlmə-kəlmə,  
 Sətir-sətir,  
 Varaq-varaq...  
 Daima fikrinə daldığım,  
 Hər yandan sorağını aldığım,  
 Sin-sin axtardığım  
 Fəzilət dünyasının,  
 Səadət röyasının  
 Nişanələrin onda tapdım.  
 Qəribə dildə yazılmışdı bu "Quran".  
 Ağ, qara, sarı,  
 Ərəb, türk, əcəm,  
 Rus, fransız,  
 Savadlı, savadsız  
 Dünyanın hər beş qitəsində –  
 Amerikada, Avropada,  
 Hindistanda, Çində  
 Oxuya bilərdi onu hamı.

Çox qısa,  
 Çox da aydın idi sözler.  
 Vaqedə bir kəlmə, təkcə bir: Əger  
 Hər kəsin əməyi özünə verilsə,  
 Kimsənin haqqını dərtib almasa kimsə,  
 Dünyada samansızlıq olmaz,  
 Fəlakətdən rəzalətdən iz-əsər qalmaz.  
 Bununsa birçə yolu var demək:  
 Dünyada, yer üzündə  
 Haqsızlar çalışıb ac yatanlarla  
 Birləşsin görək!

\* \* \*

Mən də səsimi ucaltdım,  
Dünyada ucalan səslərə qatdım.  
Haray çəkdir, hay saldım,  
Hər yandan  
Başına toplandı mənim kimilər,  
Səbri, dözümü tükənənlər –  
“Səbrə səbir daşları”.

Xoşluqla olmadı.  
Bizi saymaq istəmədilər  
Badamın için yeyib,  
Qabığına da şıltaq edənlər.  
Tuşluq elədik,  
Üşyan borusun çaldıq,  
Acı-acı zəqqumları  
Badə yerinə içdik,  
Ömrümüzdən, canımızdan keçdik,  
Çox öldük, az öldürdük,  
Qəzəb, intiqam çanağına döndük.  
Bir yerdə sindiq,  
Bir yerdə qalib gəldik,  
Biz təndirin hisli yerinə yapıldıq,  
Tətozladiq, küt getdik.  
Başımıza nələr geldi, nələr...  
Dönərgəmiz döndü,  
Ocaqlarımız söndü.  
Dal boyunlar sürəhi qapağı kimi  
Ağaclardan asıldı,  
Kimlər öldü qurtuldu,  
Kimlər gedər-gəlməz oldu.  
Kimlərin necə olduğu bilinməz oldu.  
Güç tükəndi, həqq gizləndi,  
.....  
Bir daha nələr, nələr, nələr oldu...

Ömürlərin, günlərin qızıl varaqların yel apardı.  
Qara başlar ağardı,  
İsti ürəklər buza,  
Güllər yarpıza döndü.

Tülək düşmən qol-qanad açdı,  
Ölümçüllər dirçəldi,  
Qarğış, nifret çanaqları  
Hörmət tapdı.  
İşıq ürəklərin abidəsində  
Pərəstiş olunan əllər  
Şeytanların, fironların əlin sıxdı.  
Bəli!  
Güvəndiyimiz dağlara qar yağdı.

Kor olmuş gözlərim daha nələr görmədi?!  
Bülül<sup>1</sup> piyalələr dolu al şərab,  
Qurtum-qurtum, dolab-dolab  
Crinq-crinq  
– Sağlıq!  
– Sağlıq!  
– Qan tökən əllər yorulmasın!  
– İlqarından dönənlərə eşq olsun!

\* \* \*

Tarix həmişə cəlladlara boyun əyəcək?  
Yox, yox!  
Ey haqsevər insanların  
Qibləsi olan əziz diyar!  
Ey zəncirin qiranlarının  
Ehtişamlı çıxışına taniq olan  
Qızıl meydan!

<sup>1</sup> Büllur

Bir gün Qorxunc İvanların  
 Başına kölgə saldığı günbəzin üstə  
 Nazlana-nazlana əsen bayraq!  
 Ziyarət etdiyim müqəddəs tabut!  
 Səhər-axşam həqiqi bir insan xatirəsini  
 Əzizləməyə gələn,  
 Duz-çörek bilənlərin qatarı!  
 Daşlara, metallara qazilan  
 Əbədi simalar!  
 İsti qucağın  
 Əmək yorğunlarına açan  
 Yaşılbəş suçu!  
 Yüz əlli illik yarasından  
 Hələ də qan axan Vətən –  
 Mehriban Bakı, vəfali Gəncə!  
 Başibələli diyarımın  
 Axmaq həsrətilə çağlayan göz yaşı –  
 Göt göl!  
 Parçaalanan yurduna ürək körpüsü olan  
 Namuslu oğul!  
 Ormanlı Vətən torpağında  
 Bir çinar kölgəsinə həsrət qalan qardaş!  
 Hər gecə, hər gecə  
 Qardaş yuxusunu görən bacı!  
 Dərdini, odunu yazmaq üçün  
 Bir ömür daha borc eləmək istəyən dostum!  
 Qucaqlaşan qollarımızı  
 Vətənə nisgil edən yanar şair!  
 Yaradan əllərini öpdüyüm qocaman ustadlar!  
 Dərdlerimi nəgmələrində dinlədiyim ölməz sənetkar!  
 Gördüyüm, görmədiyim ürək dostları!  
 Axıtdığımız Araz-Araz, Xəzər-Xəzər göz yaşları!  
 Ötəridir, ötəridir bu hal!  
 Bir daha səbre “səbir daşı” olmayıacaq Səhənd!

## QURBANIMI QƏBUL ET, ARAZ<sup>1</sup>

Səməd!  
 Nə yazım, Səməd?  
 Dənli xırmanın yanmasın yazım?  
 Sərin su kuzəmin sımasın yazım?  
 Dağlı sinəmin alovlanması yazım?  
 Mən sənə nə yazım, Səməd?  
 Həsrətim kimi yaxacaq?  
 Göz yaşımı kim baxacaq?  
 Araz  
 Yenə də axacaq?  
 Səməd!  
 Kimi çağırırm?  
 Nə qədər bağırırm?  
 Səməəəd!  
 Söylə mənə, söylə, Araz!  
 Nəden bizlə oldun belə, Araz?  
 Kəsdin iki qardaş arasın,  
 Aldın Muğanın Sarasın,  
 Boğdun elimin dəyərli balasın!  
 Bəsdir!  
 Bəs...dir!  
 Qurbanımı qəbul elə, Araz.

---

<sup>1</sup> Şeir Güney Azərbaycanın məşhur yazıçısı, Arazın sularında boğulmuş Səməd Behrəngiyə (1939-1968) həsr olunubdur.

## FƏDAİLƏR MARŞI

Mən azadlıq cəbhəsində bir fədai əsgərəm,  
Bir azadlıq isteyirəm, bir də azad bir vətən.

Düşmənlərin gülləsiylə qana batam gerek mən,  
Vətən üstə pərələnsin bədənimdə pirəhən,  
Qoy mən ölüm, zalimlərdən pak olsun bu vətən,  
Çox raziyam cəbhədə mən basdırılmı bıkəfən,  
Çün azadlıq isteyirəm, bir az azad bir vətən!

Qoy səngərlər evim olsun, dağlar başı məskənim,  
Zülm əlhindən azad olsun bu müqəddəs vətənim.  
Quzğunlardan, bayquşlardan təmizlənsin gülşənim,  
Qoy gül açsın bundan sonra çəmənlərdə nəstərən,  
Çün azadlıq isteyirəm, bir az azad bir vətən!

## KÜKÜRD KİBRİTLƏ HƏR AXŞAMÜSTÜ

Kükürd kibritle hər axşamüstü  
Onluq lampamızı anam yaxardı,  
Düzülərdik hamı kürsü başına,  
Səmavər qaynardı, buğu qalxardı.

Atam çox gecələr evə gəlməzdı,  
Səfərdə olardı yazınan qışı,  
Söz sözə gələndə adına anam  
Deyərdi: "Çöl quşu, biyaban daşı".

Hər gecə atama səbir eləmədən  
Gile şorbamızı töküb yeyərdik,  
Çox vaxt başımızı atıb yatardıq,  
Bəzən də oturub nağıl deyərdik.

Anamın mehriban, hüznlü səsi,  
İndi də var, hələ qulağımızdadır,  
Sevimli vüqarı, tutqun siması  
Elə bil gözümüz qabağındadır.

\*\*\*

Düşünmək!..  
Düşünürəm,  
Düşünəmmirəm.  
Sanki isteyirəm düşünüm,  
Düşünəmmirəm.  
Duyğularım qol-budaqdır,  
Düşünəmmirəm.  
Bilirsən,  
Düşünmək yasaqdır.  
Nə edim?  
Hara gedim?  
Yer üzü buzluqlardı,  
Dörd çevrəm divardı.  
Divarlar – Qaf dağı.  
Bayırda köpək var,  
Gözləri qan çanağı.  
Qapılar bağlanıb,  
Xəndəyə su bağlanıb,  
Nə ulduz var, nə ay,  
Haray... haray...  
Nə yoldaş qalıb, nə kömək,  
Təkəm, tək!  
Yer, göy baş atıb yatıb,  
Yüyərək ayaqlara qələm batıb.

## YASAQ

Taleyimə sən bax!  
Düşüncələrim yasaq,  
Duyğularım yasaq,  
Keçmişdən söz açmağım yasaq,  
Gələcəyimdən danişmağım yasaq,  
Ata-babamın adın çəkməyim yasaq,  
Anamdan ad aparmağım yasaq!  
...Bilirsən?..  
Anadan doğulandan belə  
Özüm bilməyə-bilməyə  
Dil açıb danişdığını dildə  
Danışmağım da yasaq imiş, yasaq!

## MƏNZUM MƏKTUBLAR



## HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHİRİYARA

Bir əlimdə qələm, bir əldə kağız,  
Xəyalım boylanır damdan, divardan,  
Başımda yar bağın gəzmək havası,  
Qapılar bağlıdır, yol tapım hardan?

Hasarın dalında könül verdiyim  
O yar bir bağ salıb, suyu bülüldən,  
Heyvası kəhrəba, narı yaqutdan,  
Tağı firuzədən, divarı güldən.

Mavi eyvanında saz çalır Zöhrə,  
Bürcündə yay çekib dayanıb Keyvan,  
Layiqi var girəm qəsrinə mən də –  
Qılı papağımlan, simiq sazımlan?

O bu ehtisamla, bu təmtəraqla  
Qapısın üzümə açmasa nə var?  
Şahla rəyyətin söhbəti tutmaz,  
Mən bir obalyam, odur Şəhriyar.

Gerek rüsxət alam Heydər babadan,  
“Yox” cavabı bəlkə mənə verməsin,  
Bir də Şəhriyardan fərmanım vardır,  
“Şair bir-birini olur görməsin?”

Yox, mən də Səhəndəm<sup>1</sup>, başım ucadır,  
İçimdə sənməyən eşq atəsi var.  
Məndə səfası var güllü baharın,  
Başımı tutsa da qara buludlar.

---

<sup>1</sup> Səhənd – Təbriz yaxınlığında dağ

Laləli, çiçəkli çəmənlərimdə  
Gəlib yurd salsa da çoban-çoluqlar,  
Yalvarram səfamdan üz döndərməsin,  
Şəhriyara layiq Şahyurdum<sup>1</sup> da var.

Könlüm havasıyla qol-qanad açır,  
Qaf qalasın aşmaq – deyə ucalır,  
Qalxdıqca boy atrı daş-divarlar da,  
Alicı tərlanım yorulur, qalır.

Divarlar, divarlar, polad olsaz da,  
Almaz müşar ollam, kəsib biçərəm!  
Külüngün borc allam Fərhad babanın,  
Bisütun olsaz da, çapıb keçərəm!

Divarlar, divarlar, yol verin keçim,  
Vulkanam, nəfəsim tufan qoparar.  
Buludam, sallansa qaşım-qabağım,  
Ağlaram, aləmi sellər aparar.

Bir əlimdə od var, bir əlimdə su,  
Bir üzüm qara qış, biri bahardır,  
Dosta, istəkliyə isti qoynum var,  
Düşmana baxışım şaxtadır, qardır.

İçimdə boğulur dadım, harayım,  
Nə divar hayıma hay verir, nə yar,  
Nə daşdan səs çıxır, nə də qardaşdan,  
Sanki boşluqlarda itir dalğalar.

Bilmirəm, bəlkə də bu bir xəyaldır,  
Ya da ki, sehirdir məni aldadan,  
Deyirlər dilbərim büllur qəsrində  
Dardadır, asılıb təpə saçından.

Səhəndi qorxutmaz nə saray, nə sehr,  
“Məhəbbət” deyilən bir əfsunu var, –

<sup>1</sup> Şahyurdu – Səhənd dağının etəyində kənd

Həm ismiəzəmdir, həm ismişəbdir,  
Bağlı qapıları üzünə açar.

Açılin, açılın, bağlı qapılar,  
Məhəbbət naminə, istək naminə!  
Əriyən, tökülen dəmir qifillar,  
Könül xatırınə, ürək namine!

Gəlir qulağıma iniltiləri,  
“Burda bir şir darda qalıb, bağırır”,  
Doğrudan da mən bir “mürüvvətsizəm”.  
Qardaşım dardadır, məni çağırır.

Çəkilin, çəkilin, yol verin keçim,  
Ürəyim alışib, alov saçaram!  
Şəhriyar boynuna zəncir vuralar?  
Çeynərəm, gəmirrəm, dərtib açaram!

İşləyir qoluma dəmir paxlalar,  
Zəncir qıcıqdırır, sancır ətimi.  
Can, qardaş, hələlik bağışla məni,  
Deyəsən unutdum əsarətimi.

Əziz Şəhriyarm, bağışla məni,  
İncimə, darılma, fikrin hardadır?  
Mürüvvətsiz deyil sənin qardaşın,  
Ancaq sənin kimi o da dardadır.

Özün demədin ki, bizim ellərdə  
“Vəkil müvəkkilin xərcini çəkər?”  
Ana – eşq ocağı sönməsin – deyə,  
Ürəyin əridər, çırağa tökər.

Hər yanı bilmirəm, bizim diyarda  
Heç də xəyal deyil dostluq, məhəbbət,  
Ancaq işiq saçan isti günəş də  
Bəzən bulud altda gizlənir, əlbət.

Nə bilim, bəlkə də, sultanım qardaş,  
İşin eybi bizim özümüzdədir.  
Həmin bu ilqarın düşkünüyük biz,  
Günah yadda deyil, günah bizdədir.

Bir ovuc kələkbaz, qumarbaz ilən  
Pakibaz olmuşuq, pak uduzmuşuq.  
Mərd iken namərdə rəhm cyləmişik,  
İndi naməndlərə möhtac olmuşuq.

Dövlətliyə saxsı lazıム olanda  
Vurub sindirmişiq öz kuzəmizi,  
Çıxdığımız qını bəyənməmişik,  
Biz eli atmışiq, el atıb bizi.

Elimizə nə gün ağlamışiq biz?  
Bağın şaxta vurub, bostanın yanıb.  
El bize neyləsin, nə gün ağlasın?  
Ağzı ucuqlayıb, dili bağlanıb.

İndi olan olub, keçənlər keçib,  
Calanan su bir də kuzəyə dolmaz!  
Daldan atılan daş topuğa dəyər,  
Göz yaşı tökməklən yara saqlamaz!

Bu gün mən Səhəndəm, sən Şəhriyarsan,  
Gel basın ucaldaq qoca Təbrizin,  
Bir kərə yadların daşını ataq,  
Çəkək qayğısını öz elimizin.

Vəfasız gülərin üstündən uçaq,  
Qonaq sədaqətli el qucağına.  
Sönməz eşqimizdən bir peyvəst salaq  
Elin şaxta vurmuş gül-budağına.

Şairim, dünyani necə görürsən,  
Duz yeyib, duzqabın sindiranlar var.

Qədirbilən yara can qurban elə,  
Qədir bilməyənə heyifdir ilqar.

Özgə çırığına yağ olmaq bəsdir,  
Dogma ellərimiz qaranlıqdadır.  
Yanıb, yandırmayaq yadin ocağın,  
Evimiz soyuqdur, qışdır, şaxtdır.

Demirəm yanmayaq, alovlanmayaq,  
Yanmasın, neyləsin yazılı pərvanə?!  
Yanmayaq vəfasız yarın oduna,  
Yanaq elimizə, yanaq Vətənə!

Bir yerdə qalmaqdən darıldığ, öldük,  
Doğma yurdumuzu dolanaq, gəzək,  
El ilən ağlayaq, el ilən gülək,  
İncimizi vətən sapına düzək!<sup>1</sup>

O əziz diyarda, doğma şəhərdə  
Şairi coşdurən səhnələr çox var.  
Nisgilləri çoxdur dərdli Təbrizin,  
Biri sən özünsən, əziz Şəhriyar!

Borc alda yaşamaq yamandır, qardaş,  
Borcluyuq, borcluyuq həm mən, həm də sən.  
Gör nə ruzigarda, gör nə gündədir  
Şəhriyar bəsləyən bu el, bu vətən!..

Çəkək şeir topun, haydı, qardaşım,  
Sən Heydər babaya, mən də Səhəndə,  
Şairin silahı nəğmədir, sözdür,  
Nəğməmiz yayılsın şəhərə, kəndə.

Yazaq, hər misramız bir bayraq olsun,  
Həqiqət bayrağı, zəfər bayrağı!

<sup>1</sup> Yəni əsərlərimizi ana dilimizdə yazaq.

Parlasın mayaktək, yansın çıraqtək  
Gələcək mayağı, ümid çıraqı!

İndilik zəif bir damla olsaq da,  
Süzülək, yiğilaq, göl olaq, axaq!  
Qarışaq çaylara, daşqın sulara,  
Dərələrdən keçək, dənizə çataq.

Şıltaq ləpələrə qoşulaq, coşaq,  
Süzək dalğalarda sonalar kimi,  
Gün vursun, yağılı buluda dönək,  
Uçaq, havalanaq durnalar kimi!

Əssin üstümüzə soyuq küleklər,  
Bozaraq, tutulaq, qaralaq, yağaq!  
Sel olaq, çağlayaq uca dağlardan,  
Yerli qayaları dibindən qazaq!

Dağları qoparaq, dərələr dolsun,  
Köpüklü suları calayaq düzə,  
Yaşarsın qurumuş kolların kökü,  
Baharı qaytaraq vətənimizə!

Çaylara sədd vuraq, zülmə hədd vuraq,  
Haqdara tapşıraq haqqı hər yerde!  
Qısır qumsallara cummasın sular,  
Zəmilər göz göyə dikməsin bir də!

Kəsək ədavətin, kinənin kökün,  
“Eşqdən yeni bir quruluş quraq!”  
Minək şəhablara, ildirimlərə,  
Gedək ulduzlara, günəşə qonaq!

Səhər bulağının arıdaq gözün,  
İşıqlar qaynasın, xarraxar axsun!  
Qızınsın yalıncıq, çılpaq məşələr,  
Bu dağlar dösünə gül-ciçək taxsim!

Səhənd də gül açsun, Heydərbaba da.  
Üzərində çadır qursun Şəhriyar.  
Baxaq çiçəklənən yurda, şeir yazaq,  
Şair də bəxtiyar, şeir də bəxtiyar!

Şairim, yubanma, yoldadır karvan,  
Qulaq as, dünyada gör bir nə səsdir,  
Bağrını sıxmasın atılan toplar,  
Qırılan – zəncirdir, sınan – qəfəsdir.

1968

## İKİNCİ ƏRMƏĞAN

Gəldi xatirimə uşaqlıq çağım,  
O sərxiş günlərim, şen gecələrim,  
Silindi illərdən qalanıb qalan,  
Üstünü toz basmış xatirələrim.

Kükürd kibritile hər axşamüstü  
Onluq lampamızı anam yaxardı,  
Düzüldik hamı kürsü başına,  
Samovar qaynardı, bugu qalxardı.

Atam çox gecələr evə gəlməzdi,  
Səfərde olardı yay ilən qış,  
Söz-sözə geləndə adına anam  
Deyərdi: “Çöl quşu – biyaban daşı”.

Hər gecə atama səbir eyləmədən,  
Qılıq şorbamızı töküb yeyərdik,  
Çox vaxt başımızı atıb yatardıq.  
Bəzən də oturub nağıl deyərdik.

Anamın mehriban, hüznlü səsi  
İndi də var hələ qulağımdadır,

Sevimli, vüqarlı, tutqun siması  
Elə bil gözümün qabağındadır.

Çox nağıllar demiş o zaman anam,  
Hər zadı zamanla adam unudur.  
Çoxu xatirimdən siliniň gedib,  
Bu saat yadıma düşəni budur:

Keçmişlərdə iki istəkli varmış,  
Şöhrətləri tutmuş kəndi, şəhəri,  
Səfada, vəfada, eşqü-ilqarda  
Hər yanda adları dillər əzbəri.

Bir gün iki aşiq, iki dildadə  
Məhəbbət aləmin seyr eləyərkən,  
“De görüm, nə qədər məni sevirsən?” –  
Deyə qız soruşur öz sevgisindən.

Oğlan ürəyinin sandığın açır,  
Söyləyir: – Dağlarca, göylərcə, yercə,  
Ey dəli könlümün səbri, qərarı,  
Amma söylə görüm, sən məni necə?

– Səni o qədərlik dost tuturam ki,  
Hər zaman sataşır gözüm gözüvə,  
Elə bil qürbətdə, uzaq ellərdə  
Görüşürəm doğma elliym ilə.

Oğlan acıqlanır, dodağın büzür:  
– Görünür, sən məni sevmeyirmişsən.  
Bütün el-obanın daşını atır,  
Baş götürür gedir o vilayətdən.

\* \* \*

Gün keçir, ay keçir, illər dolanır,  
Qəriblik igidin amanın kəsir.  
“Vətən” – deyə tutur burnunun ucu,  
Ürəyi ağacda yarpaqtək əsir.

Bir gün dükanında oturan anda,  
Uzaq bir elliyi girir qapıdan,  
Bilmirəm oğlana nə hal üz verir,  
Ancaq ki, ayağa durur oradan.

İşindən, gücündən əlini üzür,  
Var-yoxun buraxır, hər zadın atır,  
“Vətən” – deyə yolu qabağa qatıb,  
Gəlir sevgisinin evinə çatır:

– Ölünce götürməm üz ayağından,  
Kamallı sevgilim, bağışla məni!  
Başım daşdan-daşa dəydi, usandıım,  
Aylıdım, düşündüm, tanıdım səni!

\* \* \*

Qardaşım, məqsədim boş dastan deyil,  
Bu nağılı çoxdan eşitmışdım mən,  
Ancaq o zavallı dükançı kimi,  
Mən də mənasını düşündüm dünən.

Dünən ki, sən birdən qapımdan girdin,  
Demirəm nə halət üz verdi mənə.  
Düşünürəm, hər nə desəm, artıqdır,  
Baxışım hər sözü söylədi sənə.

Duyduq ikimiz də bu mənanı biz,  
Ancaq o oğlanla bir fərqimiz var.

Onun ixtiyarı öz əlindəydi,  
Lakin hanı məndə, məndə ixtiyar?!

Ürəklər də yollar kimi bağlıdır,  
Duyğu qapıları torpaqlanıbdır,  
Sanki vicdanlar da dodaqlar kimi  
Tikilib, qapanıb, qıflanıbdır.

Çoxlarına açdım ürek sandığın,  
Ancaq ki, dərdimi bircə sən bildin,  
Kaş görüşməyəydim sənlə də əsla,  
Məni büyük gördün, sən də büküldün.

Bəlkə “yol azıbsan” sən də, nə bilim,  
Qəribi, yoxsulu yoxlayan olmaz,  
Bu nə faciədir, nə quruluşdur,  
Qardaş da qardaşın halını sormaz?!

Çoxlarına salam göndərdim sənlən,  
Hani, salamımı alan kim oldu?  
Sayarkən bağrimon yaralarını  
Hansı göz yaşardı, hansı göz doldu?

Qəribə “Yengim ye”<sup>1</sup> zəmanəsidir,  
“Həyatın qəribə romanları var”.  
Payəndəz döşənər sultanlar gəlsə,  
Obalı qardaşdan salam almazlar.

Qarğış zəmanənin qanunlarına,  
Qarğış üzərkəli ayıranlara,  
Qarğış insanları qəfəsə salıb  
“Bəşər hüququ”ndan dəm vuranlara<sup>2</sup>.

Kimə deməliyik dərdimizi biz,  
Dil bilən kimdi, söz anlayan kimdi?

<sup>1</sup> “Yengim ye” – “Qolçağım ye” (xalq rəvayəetine işarə)

<sup>2</sup> Bu şerî yazarkən Tehranda “Bəşər hüququ”nun beynəlxalq iclası keçilirdi.

Əsir bir milletə, məhkum bir elə  
Qayğı çəkən kimdi, ağlayan kimdi?

Kora gecə, gündüz yeqin ki, birdir,  
Nədən qorxuram, qoy deyim sözümüz,  
Mən ki, baxar koram, qoyun dustaqlan  
Heç əsirgəməsin, oysun gözümüz.

Dilimi dalımdan çıxartsalar da,  
Qoy qardaş, dərdimi deyim, bari bil.  
Güneydən – quzeyə, şərqdən – qərbə  
Hansı xalqı gördün bizimtək zəlil?

Demirəm dünyada əsarət yoxdur,  
Çox yerlərə süngü taxmış istemar,  
Ancaq bizim kimi əzilən azdır,  
Harda haqverməz var, haqbatırmaz var<sup>1</sup>.

Kore<sup>2</sup>, Vyetnam, Alman bölünüb, amma  
Dünya bilir belə bölünmələr var,  
Söz gəlib çıxanda Azərbaycana,  
Farsda bir məsəl var: “Enqar, nəenqar”.

Milli azadlıqlar əsri olsa da  
Hər yerdə, hər yanda adı bu əsrin,  
Nə etmək, “dünyanı buğda tutsa da,  
Kəkliyin ruzusu çinqıldır” həmin.

Bu “şərəf”, bu “şövkət”, bu “qudrət”, bu “şan”,  
Hura, doğrudan da bizə ar olsun!  
Həyatın amansız bir qanunu var,  
Təəssübsüz millət gərək xar olsun!

Milli təəssübdən danışdım, olsun,  
Əslini itirən haramzadadır,

<sup>1</sup> Azərbaycan nağıllarından “Haqverməz ilə Haqbatırmaz”ın qəhrəmanlarına işarədir (*müəllifin qeydi*).

<sup>2</sup> Koreya

Mərd oğul vətənin haqqın itirməz,  
Vətən insana ən böyük anadır.

Qoyun məhkum olum millətçilikdə,  
Dünyada millətin sevmeyən kimdir?!  
Dilin, elin, yurdun talan etsələr,  
Acıyb başına döymeyən kimdir?!

Gərək gözlərindən göz örtə bir kəs,  
Qarğı yuvasına yanaşsa əgər,  
Niyə vətənimə sevmeyim, niyə?  
Mən bir qarğadan da əskiyəm məgər?

Mən demirəm üstün nijadlardanam,  
Demirəm ellərim ellərdən başdı,  
Mənim məsləkimdə, mənim yolumda  
Millətlər hamısı dostdu, qardaşdı.

Çapmaq istəmirəm mən heç millətin  
Nə dilin, nə yerin, nə də əməyin,  
Təhqir etməyirəm, hədələmirəm  
Keçmişin, indisin, ya gələcəyin.

Mən ayırmayıram, ayrı salıram  
Qardaşı qardaşdan, arvadı ərdən,  
Ananı baladan, əti dırnaqdan,  
Ürəyi ürəkdən, qanadı pərdən.

Pozmaq istəmirəm mən birlikləri,  
İnsanlıq birligi idealımdır,  
Qardaşlıq, yoldaşlıq, əbədi barış,  
Dünyada ən böyük arzularımızdır.

Ancaq bir sözüm var: Mən də insanam,  
Dilim var, xalqım var, yurdum, yuvam var,  
Yerdən çıxmamışam göbələk kimi,  
Adamam, haqqım var, elim, obam var.

Qul yaranmamışam yarananda mən,  
Heç kəsə olmaram nə qul, nə əsir,  
Qurtuluş əsriddir insana bu əsr,  
Əsir olanlar da buxovun kəsir.

\*\*\*

Ey doğma elimin namuslu oğlu,  
Ağlama, gözüvün yaşına qurban!  
Gəldiyin o doğma, əziz diyarın  
Olum torpağına, daşına qurban!

Səndən gileyləndim?! Dilim lal olsun!  
Qardaş gileylənsə, qardaşa neylər?!

Atalar demişlər: dünyada insan  
Həmişə umduğu bir yerdən küsər.

Nə etməli, “dərdli deyingən olur”,  
Əgər çox danışdım, bağışla məni;  
Bu qədər qonağı darıxdırmazlar,  
Bilirəm, incidib yormuşam səni.

Bir az da sən danış, dilüvə qurban!  
Danış el-obadan, danış vətəndən,  
Əyləş, qoy istəkli, doğma xalqımın  
Ətrini, iyini iyələyim səndən.

Bu sənsən gəlibssən?! Gözlərim aydın!  
Yenə gedəcəksən labüd vətənə,  
Yenə də ərməğan istəsən məndən  
Bilmirəm, bilmirəm nə verim sənə?

Qəlbimi, gözümü ilk səfər verdim,  
Layiqli bir zadım yoxdur bir daha,  
Ancaq bir quru, boş canım var, qardaş,  
Yeri gəlsə verrəm, verrəm onu da!

Yenə də alovlu salamlar apar  
Yurduma, elimə, qardaş-bacıma!  
Bu dəfə Cəmili, Sarıvəllini,  
Nəbi Xəzrini də ancaq unutma!

İstə qardaşlarım səs versin mənə,  
Sözümüz də haqqdır, yolumuz da haqq,  
Həqiqət yoludur insanın yolu,  
Nahaqkı haqqına tapşırar haqq.

\* \* \*

Yenə düşünürəm bir faciəni,  
Yenə, qardaş, səndən ayrılmalıyam,  
Qarğış ayrılığa! Bu uğursuzun  
Əlindən bilmirəm nə olmalıdır.

1968

### ÜÇÜNCÜ ƏRMƏĞAN

Yenə qanadlanıb şahin xəyalım,  
Hicran sabahının ala danında,  
Durub yatağında gərnəşir günəş,  
Səhər gözün ovur dağlar dalında.

İşıq karvanının çavuşuyam mən,  
Çekil qənşərimdən, qaranlıq, çekil!  
Fələk bayraq açıb başım üstündə,  
Keçdi sən görənlər, vaxt o vaxt deyil!

Bəsdir yalqızladın, kəsdin önmü,  
Yolumda yarganlar, quyular qazdın!  
Yetər uzun illər, uzun zamanlar  
Ayrılıq hökmünü adıma yazdın!

Çəkin qəzəbimdən, yolumu tutma,  
Qardaş arxalyam, qardaş köməklə!  
Hər qarış yerimdə bir nər finxırır –  
Qaflan səlabətli, aslan ürəkli.

Günəş yumruğunu tutub arxamda,  
Ovcunda milyonlar almas cida var,  
İşarət eyləsəm, qaşın tərpətsə,  
Qara seyvanıva od vurar, yaxar.

Çaylar, keçid verin, dağlar, yol açın,  
Müjdə gətirmişəm sizə bahardan!  
Aşıq, qəm sazıvı çal daşa, sindir,  
Sənə peyğamım var sevgili yordan!

Dağıcı görməyim, Rüstəm qardaşım,  
Dar gündə qəribə dadıma durdu,  
Məni qurbət içrə, elimdən uzaq  
Dilibağlı gördün, halımı sordun.

Bir ömür dərdimi gizli saxladım,  
Odlandım, alovum özümü yaxdı,  
Oduma su səpən olmadı bircə,  
Gözlərimin yaşı içimə axdı.

Həkiməz, qayğısız, dava-dərmənsiz  
Simlədi, sümüyə işlədi yaram,  
Üzümə bağlandı bütün qapılar  
Özümdən əl üzdüm, kəsildi çaram.

Çoxlar başım üstə gəldi, sovuşdu,  
Lakin əhvalımı soran olmadı,  
Dərdimi, odumu görənlər oldu,  
Ancaq yanıxmadi, gözü dolmadı.

Nə bilim, “lazımı müləhizələr”  
Fəqət qorxutmadı səni, qardaşım!

Elimin əməyi halalın olsun,  
Baxdım qeyrətüvə, ucaldı başım!

Açdım göz önüvə qom kitabımı,  
Oxudun dərdimi sən varaq-varaq,  
Tanıdin yanımı ürəyim qədər,  
Mehriban gözlərin parıldayaraq.

Ürəkylanın tapıb ürəklənərək  
Kövrəldim, gözümdən sellər atdandı;  
Yaşının vəryanı duvaca getdi,  
Qayalar şumlandı, daşlar islandı.

Ürəklə dinlədin qardaş qəmini,  
Ürəkdən bağlandın qəmə, kədərə,  
Acıdın, kükrədin, abdala döndün,  
Car çəkdin, çov saldın bütün ellərə.

Dilimi, ağızımı bağlı görübən,  
Mənə ağız oldun, mənə dil oldun,  
Bu dərdli şairin dərdin deməyə  
Dil açdın, sövdəli bir bülbül oldun.

Səndən qanad tapdı şerim, ilhamım,  
Axıdı xəyalımın qaynar çeşməsi,  
Səsləndi səninlə boğulmuş səsim,  
Yayıldı qəlbimin ahi, nalesi.

Ellər xəbər tapdı halımdan mənim,  
Bir daha dərdimiz dillərə düşdü,  
Qələmlər, zəxmələr cövlana gəldi,  
Nəgmələrə düşdü, tellərə düşdü.

Ürək naılələrim, ürək sözlərim  
Titrətdi onlarca şair ürəyin,  
Qaralmış odumuz közərdi yenə,  
Qızdırıcı xalqının arzu çölməyin.

Ana südü kimi şirin nəgmələr  
Fişqırıb hər yandan üstümə axdı,  
Sərin dan yelləri ruhuma əsdı,  
Yenə yatmış bəxtim səmrədi qalxdı.

Mənim Süleymanım, mənim Rahimim,  
Qabilim, Mədinəm, Balaşım mənim,  
Kimlərim, kimlərim, bir daha kimim,  
Tofiqim, Bəxtiyar qardaşım mənim

Səs verdi səsimə doğma Bakıdan,  
Coşdu qanlarımız Xəzərimiztək,  
Açıq qurşağı, “köynəyin cirdi”  
Şah dağı Səhəndi yaralı görcək:

“O acı fəryadlar, sərin nəfəslər,  
Mənim də könlümün ahi, nalesi,  
Qardaşım, Təbrizdən gələn bu səslər  
Bakının səsidir, Bakının səsi!”<sup>1</sup>

Qabilim göstərdi qabiliyyətin,  
Dərdimdən, dərdindən yandı, alışdı.  
Şirin nəgməsilə, şirin sözilə  
Nələr piçildədi, nələr danışdı.

Təmiz arzusyla, niyyətiylə o,  
Qardaş harayına Təbrizə gəldi,  
Bu şanlı vüsali fikirləşərkən  
Bir gözdə ağladı, bir gözdə güldü.

Rahimim yağırdı rəhmət yağışın,  
Suvardı eşqimin bağçasın, bağın,  
Göytək guruldadı, şimşəktək çaxdı,  
Yandırdı qəlbimin ümid çırağın.

Bu namərd zamanda Koroğlu kimi,  
“Qardaş” deyə-deyə meydana gəldi,

<sup>1</sup> Bəxtiyar Vahabzadənin məktubundan (*müəllifin qeydi*)

İşığa vuruşdu pərvanələrtək,  
Başından keçməyə mərdanə gəldi.

Nəgmələr mülkünün Süleyman şahı  
Başını hismətdən ərşə ucaldı,  
Odlar ölkəsinin o xalq şairi  
Səhəndin şənində nəğmə yaratdı.

Əbədi çırpınsın “el” – deye vuran  
Ürəklər, ürəklər, işiq ürəklər!  
Gül açsın, bar versin, hasile dolsun  
Vətənə bağlanan təmiz dileklər!

Savalan<sup>1</sup> ürəkli, Səhənd köməkli,  
Arzusu, əməli, diləyi vətən,  
Elimin gül oğlu, vətən şairi  
Şerinin nəfəsi, ürəyi vətən –

Azəroğlu, mənim könül sirdəşim,  
Harındı, yarasın çəkdi qopardı,  
Qəlbimin kamanın dilləndirərkən,  
Fəxərə bax, Səmədə məni oxşatdı.

Dərin yarasıyla, sənməz oduyla  
Qardaşım Tofiq də yandı, alışdı:  
“Vətəndə vətənsiz qalan” qardaşım!  
Mənə nələr dedi, nələr danışdı.

Yurdumun, elimin namuslu qızı –  
Mədinə, mənim o vəfali bacım,  
Vətən həsrətindən, hicran qəmindən  
Mehriban ürəyi yaralı bacım.

Eşitdi səsimi ağladı, güldü,  
Buludtək tutuldu, dəniztək daşdı,  
Yaşar nəğməsilə, yaşar hissiyə  
Yenə də Təbrizdən söz-söhbət açdı.

Dinlədim bacımı göz yaşlarımla,  
Həsrətdən ciyərim yandı, yaxıldı,  
Bağrım başı kəsik bir quşa döndü,  
Soyuldu, ütüldü, şişə taxıldı.

Xəyalım şerindən qanad bağladı,  
Mən də uçdum getdim tozlu Təbrizə,  
Şibli gədiyindən<sup>1</sup> boylandım baxdım  
Qıffılı dodağı sözlü Təbrizə.

Yenə yashı gördüm ana şəhəri  
Şəfəqlər qanlıydı üstündə yenə,  
Tüstüyə batmışdı Eynalı dağı  
Qara çəkilmişdi Ərkin üstünə.

Səmirsiz-səmirsiz mürgülöyirdi  
O sərxaş gecəli, gündüzlü şəhər,  
Bomboz bozarmışdı, zağ-zağ əsirdi  
O isti ürəkli, gül üzlü şəhər.

Solmuşdu Vasmincin “badam bağları”<sup>2</sup>  
Sarı gül açmışdı “gilənar, alça”,  
Gəzirandan çıxan sular qanlıydı,  
Bir lalə yox idi Lale<sup>3</sup> boyunca.

Girdim şəhərimə qəriblər kimi,  
Taniyb qarşımı çıxan olmadı;  
Gəzdim küçə-küçə, ev-ev dolandım,  
Dönüb bir üzümə baxan olmadı.

Baş alıb vətəndən qaçıb getmişdi  
Bütün tanıldığım dostlar, tanışlar,  
Bülbül uçarında, gül budağında  
Tikan gördüm, bir də susmuş bayquşlar.

<sup>1</sup> Şibli gədiyi – Təbriz yaxınlığındadır.

<sup>2</sup> Medinə Gülgünün şeirlərinə işaretdir (*müəllifin qeydi*).

<sup>3</sup> Lale – Təbriz yaxınlığında dağ

<sup>1</sup> Həsen Məcidzadə Savalan – Cənubi Azərbaycan şairi və ədəbiyyatşünası

Şəhərim boyunda qəm şələsini  
Çiynimdə gəzdirdim tər tökə-tökə,  
Bircə “nə gəzirsən, nə dolanırsan?” –  
Deyə soruşmadı halımı kimsə.

Axtardım, Şəhriyar qapısın döydüm.  
Kimdi? – səsin belə eşitmədim mən,  
Dedilər: – Nələrə... qarışib başı,  
İnanma üzünü görə bilesən!

Başına dar oldu doğma şəhərim,  
Tutuldum, hövkürdüm, fəğana gəldim,  
Yenə də üz qoydum dağlara, daşa  
Savalana gəldim, Muğana gəldim.

Yaşıl döşəməsin yiğmişdi çöllər,  
Qurumuşdu yorğun gözlü bulaqlar,  
Coşqun şolalələr səsdən düşmüşdü,  
Susub lal olmuşdu sözlü bulaqlar.

Dağlar duman idi, üfüq görünməz,  
Dörd bir yanda ancaq qurd ulaşırıdı,  
Azıb itirirdi yolcular yolun,  
Kimi büdrəyirdi, kimi şaşırıdı.

Nanələr quruyub yovşan olmuşdu,  
Tir-tir titrəyirdi soyuqdan kollar.  
Oyulub uçurum yargan olmuşdu  
Zirvələrə gedən ciğirlər, yollar.

Elatlar yaylaqdan köcüb getmişdi,  
Yurdda odalar sönüb, ocaq qalmışdı.  
Ağaclar kəsilib odun olmuşdu,  
Yerdə neçə quru budaq qalmışdı.

Dumanlar içində gözdən itmişdi,  
Başı Savalanın, başı Səhəndin,

Ağ kürkün başına çəkib yatmışdı  
Dərəsi, təpəsi, daşı Səhəndin.

Yenə başı lovlı, könlü qubarlı,  
“Kəs”lərdən “nakəs”ə pənah gətirdim,  
Səmalar başına dar olan quşək  
Qayıtdım, qəfəsə pənah gətirdim.

\* \* \*

Ömürlük zindanmış pəs mənim taleyim,  
Qaradan qaraymış alnimin yazısı,  
Dünyada məndən də yazıçı olarmı:  
Arzusu – dilində danışmaq arzusu.

Əgər ah yerinə sinəmdən od çıxsa,  
Əgər bir od olsam yandırsam aləmi,  
Yer-göyü, dünyani, insanı qarğasam,  
Qardaşım, qınama, qınama sən məni.

Zöhhaklar, fironlar, hitlerlər dünyada  
Neyləsə, neyləsə, neyləsə, neyləsə,  
Açgilan tarixi, varaqla, baxgilan,  
“Dilində danışma!” – demədi bir kəsə.

Avçılardırı, quşları avlayıb,  
Tükünü dağıdırı içsələr qanından,  
Ördəye “qarğatək qarilda!” deməzlər  
Heç zaman, heç zaman, heç zaman, heç zaman!

Yurdumu, elimi dustağa salanlar  
Söyləsin mən daşam, torpağam, ax, nəyəm?  
Qoymurlar sözümüz anama dilimdə  
Söyləyəm, söyləyəm, söyləyəm, söyləyəm!

\*\*\*

Bu dərdən, bu qəmdən, bu fəlakətdən  
Qəm zinhara gəldi, kədər hövkürdü,  
Ürək atəşindən, ürok odundan  
Səhəndin ağızından alov püskürdü.

Bir əsrin fəryadı, dadı səsləndi  
Hər qışqırığında, hər harayında.  
Hayına toplanan qardaşlarımla  
Səsimə səs verdi Bəxtiyarım da.

Dərdimi dinlərkən qardaş dilindən  
Gülüşün itirmiş gözlərim güldü,  
Dərd anlayan tapdim, dərd bilən tapdın,  
Sinəmdən elə bil dağ götürdü.

Bəxtəvər başıma, bəxtiyar oldum,  
Mənə namə gəldi Bəxtiyarımdan,  
Vaqif yaraşıqlı, Vurğun simalı  
El nəğməkarımdan, iftixarımdan.

İylədim etirli qardaş nəfəsin,  
Könlüm sözlərilə qucaqlaşaraq  
Dinlədi elimin, yurdumun səsin  
Doğma bir nəğməyə ac qalan qulaq.

Yaram neştərləndi, dərdim deşildi,  
Ürəyim telləri fəğana gəldi,  
Buludlar toqquşdu, ildirim çaxdı,  
Od oda yetişdi, alov yüksəldi.

Qoy olsun, dərd əhli dərdən çəkinməz,  
Ərimiş dəmirin nə bakı gözdən,  
Demişlər: dərd eşqin yaraşığıdır,  
Ürək yanmayınca yaş çıxmaz gözdən.

Mən od yaranmışam, sudam bezaram,  
Odumu yelləyən ürək yoldaşım,

Mənə töhfə versən, bir tonqal od ver,  
Yox! Su istəmirəm, vermə, qardaşım!

Od oda çatmasa, qardaşım, hardan  
Alovlar yüksəlib işiq saçacaq?!  
Bulud toqquşmasa, şimşek çaxmasa,  
Qaranlıqda kimlər yolun tapacaq?!

Haray çək, haray çək, Loğmanım qardaş,  
Dərdimi, dərdivi yaxşı tapıbsan.  
Tanıdaq dünyaya bu dərdi, ancaq  
Dərd tanınsa, olur çarəsi asan.

Demə eyni dərdi sənlə bölüşdüm,  
Yox, yox, varımıza sənlə şərikəm,  
Dərdim də yurdumtək bölünüb əgər,  
Bölənlər böülüblər, mən bölməmişəm!

“Arazi ayırdılar,  
Qum ilən doyurdular,  
Mən səndən ayrılmazdım,  
Zülm ilən ayırdılar”.

Necə ki, bağırıb ağlamamışam?!  
Qişqırmaqdən səsim tutulub baxsan,  
Çağırsan, səsimə əl-üzü qanlı  
Yüz şəhid səs verər hər bir mezardan.

Mənim Sübhilərim<sup>1</sup>, Cavidanlarım<sup>2</sup>  
Gör nələr dedilər, tapşırıldılar can:  
“Bu, ürək sözümdür, dönmərəm səndən,  
Boğsa da gər məni dar, Azərbaycan!”<sup>3</sup>

<sup>1</sup> Quluxan Sübhi (?-1946) – Azərbaycan demokrat partiyasının üzvü və dövlət xadimi

<sup>2</sup> Qulamrza Cavidan (?-1946) – Azərbaycan demokrat partiyasının üzvü və dövlət xadimi

<sup>3</sup> Azərbaycan milli sürüdlərindən (*müəlljin qeydi*)

Görən tarix niyə utanmayıb bəs,  
İnsan da dünyada vətənsiz olar?!  
Utansın, utansın, utansın, bəsdir,  
Haqdan, ədavətdən boş danışanlar!

\* \* \*

Şairim, çox gözəl söylədin dərdimi,  
Əlivə düz qoydun yaramın üstünə.  
Qardaşım, gəl indi düşünək, düşünək  
Dərdimin, dərdinin davası nədir, nə?

Müskülü tapşıraq ağılı başlara,  
Dişlənsin dodaqlar, qırışın alınlar,  
Şübəsiz, dünyada hər dərdə çara var,  
Qapalı qapılar çalınsa, açılar.

Şairsən, şairəm, kökləyək sazları,  
Vətənin borcunu ödəyək, ödəyək,  
Haqq sözə əsər var, haqda bir kəsər var,  
Haqq deyək, dü deyək, yüz deyək, min deyək.

Dərdimiz – nəğməmiz, nəğməmiz – dərdimiz,  
Dinləsin xalq bizi, dinləyək xalqı biz,  
Düşünsün, duyuxsun şəhərimiz, kəndimiz,  
Təkam yaradaq özümüz, özümüz.

Biz – vətən, vətən – biz, xalqımız bir deyir,  
Tanıdaq ellərə mən səni, sən məni.  
Dalğalar – gəmimiz, firtına – şürtəmiz,  
Bərk tutaq sükəni, qaldıraq yelkəni.

Eyləyək həlhələ, qavzayaq vəlvələ,  
Şəfəqlər bayrağın, el olsun dayağım,  
Yapışsaq ol-ələ, qopsa da zəlzələ  
Büdrəməz ayağın, büdrəməz ayağım.

“Güneydən, quzeydən yollayaq sürgünə  
Naləni, naləni, naləni, naləni,  
O sahil, bu sahil taxsınlar köksünə  
Laləni, laləni, laləni, laləni”<sup>2</sup>.

Bölnən ürəklər yapışın, qovuşsun,  
Dünyamız insana səadət paylaşın,  
Ellərin başından hər qada sovuşsun,  
Körpələr dinləsin “elçi”nin laylaşın.

\* \* \*

Başın uca olsun, Rüstəm qardaşım,  
Vətən qasidisən bu gün bize sən,  
Mən yazdım, tarix də yazacaq bunu,  
Namuslu oğlunu unutmaz Vətən!

\* \* \*

Şən gedib, şən gələsən,  
Sağ və əsən gələsən,  
Yolların açıq olsun,  
Həmişə sən gələsən.

Bakıdan gül dər mənə,  
Sal suya, göndər mənə,  
Şadlıq göndərənməsən,  
Göndər qəm-kədər mənə.

Dərdimiz qalax-qalax,  
Ayaq qabar, yol uzax,  
Yadıva mən düşəndə  
Gecələr ulduza bax.

<sup>1</sup> Bu bənd xalq şairi Süleyman Rüstəmindir.

Dağlar dayağın olsun,  
Günəş çirağın olsun,  
Açılsın bağlı yollar,  
Səhənd qonağın olsun!

1968

## QARDAŞIM ƏLAĞA KÜRÇAYLIYA

Üç saatdır gecə yarından keçib,  
Əlimdə qələmim, qarşısında dəftər,  
Məktubum bitmədən yatmayacağam,  
Gözlərim tökülüb çıxsa da əgər.

\* \* \*

Bu günlər gözlərim ağrıya gəlib,  
Oxuya bilmirəm, yaza bilmirəm,  
Qaranlığa adət edəndən bəri  
Qamaşır, işığa baxa bilmirəm.

Bu günlər “Ədəbiyyat...” əlimə çatdı,  
Yoldaşımdan oxumasın dilədim;  
“Fillər də ağlayır” adlı bir şeir var –  
Dedi: – Kürçaylıdan. – Oxu, – söylədim.

Oxudu şerivi, qardaşım, mənə,  
Oxuduqca dedim: – Gözüvə dönüm,  
Qoy durum, dolanım, dönüm başıva,  
Şerivə, özüvə, sözüvə dönüm!

Oxudu şerivi, mən qulaq asdım,  
Bükündüm, açıldım, nə hala qaldım,  
Ağlar görən kimi şahin gözüvü,  
Ucalasan, qardaş, mən ki ucaldım!

Səni ağlar gördüm könlüm sevindi,  
Qardaşın da ağlar görən sevinər?!  
Bəli, ağlamaq var gülməkdən yeydir,  
Bu mənanı bəlkə çox adam bilər.

Demişlər: “Dərd əhli dərd əhlin tanır”,  
Bilirəm kimlərdir ağladır səni.  
Dərdivi duyuram, səni ağlaşan  
Çoxdandı tapdayıb ağladır məni.

Bəli, güvəndiyim uca dağlara  
Təkcə qar yağmayıb, dolu da yağıb,  
Ömrümün meyvəli, gülü bağında  
Nə bir yarpaq qalıb, nə buta qalıb.

Gileyli deyiləm özgədən mən də,  
Nə gəlib başıma, özümdən gəlib,  
Yolunda başımdan, candan keçdiyim,  
Ürəyimdən gəlib, gözümdən gəlib.

Qartal doğuluban, qartal böyüdüm,  
Dedim göylər olsun məskənim gərək,  
Qol-qanad yetirib, uçmaq istərkən,  
Dedilər: – İləntək gərək sürünmək!

Ağla, qoy ağlayım, qoy ağlasınlar,  
Axsın göz yaşımız, ümmana dönsün,  
Dolsun yer üzünүn dəlik-deşıyi,  
“Sürünənlər” bəlkə boğulsun ölsün.

Həyatın qanunu dəyişməz, qardaş,  
Qoy üzüqaralar özün göstərsin,  
Baxma şax-max duran buz “heykəl”lərə,  
Gün çıxsa, hamısı əriyər yəqin!

Hər ləhzə, hər saat gəlib keçidkə  
Bəlkə yüzlər adam ölüür dünyada,

Milyonlar dünyaya gəlib gedirlər,  
Qonub köçdüyüünü kim bılır amma.

İnsan həyatını mənalandıran  
Əgər Nəsimilər deyil, bəs kimdi?  
Yüz illər keçsə də, min illər gəlsə,  
“Diri”lər ölürlər, onlar diridi.

Buraxıbsan, burax “ötəriləri”,  
Əbədi insana əbədi söz yaz,  
Ürəklərə yazsa sözün sənətkar,  
Aləm də pozulsa, o söz pozulmaz.

Bir plakat ilə, bir bayraq ilə  
Əlində Qorkinin “Şahin nəğməsi”,  
“Sürünməyi” teklif cələyənlərə  
Qıy vur, qoy utansın, səsin gizləsin!

Səni ağlar gördüm, könlüm sevindi,  
Qardaşın da ağlar görən sevinər?!  
Bəli, ağlamaq var gülməkdən yeydir.  
Bu mənanı ancaq çox adam bilər.

Alqış mərd yaşayıb, mərd ölenlərə!  
“Alqış qoçaqların dəliliyinə!”  
Qarğış qorxaqların rəzalətinə!  
Qarğış ikiüzlünün doğan ilinə!

Yaz, yazaq, qardaşım, əlivə dönüm!  
Yazaq qoy bilsin “o” alçaq, yaramaz.  
Bilsin, rəzalətin duyuram mən də,  
Bilsin ki, həqiqət sərhəd tanımaz!

## ELİMİN DAYAĞI, YURDUMUN FƏXRİ

*Heydər müəllimə<sup>1</sup>*

Ustadım Vurğundan söz dilənərək  
Qoy belə başlayım şerimi, nolar,  
O dahi sənətkar söylədiyi tək  
“Mən çocuq deyiləm, xeyli yaşım var”.

Ömründə çox isti-soyuqlar görüb,  
Başında bostanlar ekərkən həyat,  
Çətinliklər mənlən bacarammayıb,  
Yolumu kəsəmməz qara zülumat.

Hər ağır dəhşətə mən dözo-dözə  
Məsləkdaş, vətəndaş deyibən gəldim.  
Ürək sandığını açmaqçın Sizə  
Səfər yarağını geyibən gəldim.

Dağlar boyda ağır dərdi özümnən  
Təbrizdən Bakıya daşdım, ancaq  
Kimsəyə açmadım, ağır dözümnən  
Hələlik lazımdır geri qaytarmaq.

Taledən gileyli olmayıam gərək,  
Ellərimi gördüm, gözlərim aydın!  
Nəsibim olmadı, ancaq nə etmək?!  
İstərdim Bakıda SƏN də olaydın.

Hamıdan dinlərkən vəsfini Sənin,  
Heyif ki, görüşmək qismət olmadı.  
Bisütunlar çapdim mən Fərhad təkin,  
Ancaq ki, su gəlib arxa dolmadı.

<sup>1</sup> 28 iyul 1974, Moskva şəhəri. Mənzüm məktub Sov.İKP MK Siyasi Bürosu üzvləyünə namızəd, Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev yoldaşa yazılmışdır.

## ELÇİ GÖYƏRÇİNİM RÜSTƏM MÜƏLLİMƏ

Mən istərdim doğma bir qardaş kimi  
Oturub, əyləşib danışam SƏNLƏN,  
Bir məsləkdaş kimi, bir yoldaş kimi  
Söz-söhbət açaydım ana Vətəndən.

Sənin həvəsinlə doğma Bakıda  
Dayana bilmədim, qaçdım da gəldim,  
Yaman mənsiz qaldı o əziz yuva,  
Qol-qanad açıban uçdum da gəldim.

Demişlər qarabəxt dağa çıxarsa,  
Günəş də gizlənər, dağ dumən olar,  
Məsəlçin, çağlayan dənizə varsa,  
Yay günü isti su buzlayıb donar.

Qardaşım, görüşmək olmadı qismət,  
Nə qədər çırpındı ürəklərimiz,  
Nə bilim, nəsibim beləymış, əlbət,  
Qəribə taledə yaranmışıq biz.

Sənə can sağlığı arzulayaraq,  
Əminəm ki, bir gün görüşəcəyik,  
İnsan istədiyin tapacaq, ancaq  
Ürəklər görüşüsün qoyaq hələlik.

Ancaq vaxtin olsa Səhəndi dirlə,  
Elinin səsidir Səhəndin səsi.  
Bacarsan bu solğun gülləri iylə,  
Vətən nəfəsidir, Vətən nəfəsi.

Bu gün millətimin dayağı sənsən,  
Elimin çörəyi halalın olsun!  
Dünyalar durduqca əsən dur, əsən!  
Sənə göz dikmişdir bütün Vətənin!

Dinlədim səsivi, qardaşım Rüstəm<sup>1</sup>,  
Gəlirsən, sən gələn yollara qurban!  
O böyük köksündə çağlayan hərdəm  
Eşqə, məhəbbətə, ilqara qurban!

Rüstəmliyi səndən öyrənib mən də  
Yeddi xanlar basıb-keçib gəlmisəm,  
Bu yalançı qara dövran içində  
Ancaq səni sevib-seçib gəlmisəm.

Elimin, yurdumun namuslu oğlu,  
Səni görəcəyəm, gözlərim aydın!  
Şeir asmalarımla bəzədim yolu,  
Ulduzlara asdım, kaş oxuyaydın!

Sən buludlar üstə əsərkən yeltək  
Mən də xəyalimdə sənlə uçuram.  
Qardaşlıq andını unudam gərək,  
Əgər göylərdə də səni tək qoysam.

Sənlə, sən iləyəm hər ləhzə, hər an  
Sən gəlincə göz də yummayağam.  
Yatmaram bu gecə, yatmaram, inan,  
Sən oyaqkən mən də sənlə oyağam.

Hörmətli bir qonaq gələn zamanda  
Adətdir, yoluna asarlar bayraq,  
Asmağa bayrağım yoxumsa, nolar,  
Ürək bayrağım var mənim də ancaq.

Yolunda qızaran dan şəfəqinə  
Zillə gözlərivi, o şəfəqəm mən,  
Demək, çevrilmişəm al bayrağına  
Bakıdan Moskvaya uzanam sənlən.

<sup>1</sup> Professor Rüstəm Əliyevə işarədir.

Saat qırx beş dəyqə<sup>1</sup> birə işləyib,  
Qırx beş dəyqə sonra uçacaqsan sən,  
Könlündə “bəxtəvər başıva” deyib  
İstərəm Bakıda olaydım sənlən.

Qırx beş dəyqə, bəli, məgər azmıdır,  
Qırx beş dəqiqə də qırx beş dəyqədir.  
Düzdür, bu dünyada insan çox olur,  
Həqiqi ömr ancaq necə ləhzədir.

Bakıda olaydım qucaqlaşaydım  
O ayrı düşdүüm doğma elimlən,  
İyləşib, yalaşib, dodaqlaşaydım  
Əziz torpağımlan, azad dilimlən.

“Baş sindirar artıq tamah” demişlər,  
Bakımda, Gəncəmdə hələlik sən ol,  
Sən Azərbaycansan mənə hər səfər,  
Vətənim! Boynuva gəl dolayıım qol!

Bəli! Hər namuslu igid vətəndir,  
Qohumdur, qardaşdır, eldir, oymaqdır,  
Ayrılıqda bir gül – bağdır, gülşəndir,  
İnamdır, dayaqdır, yurddur, torpaqdır.

Rüstəm, ana vətən unutmaz səni,  
Həqqində dananlar utanar yəqin,  
Gər mavi göylərə o dağ sinəni,  
Ey ürək körpüsü, elçi göyərçin!

Mən bunu yazarkən düz uçdun sən də,  
Şair xəyalında gör nə qüvvət var!  
Saat ikini qırx dəyqə keçəndə  
Gördüm ki, Bakıdan təyyarə qalxar.

İnan, telepatik qüvvətim ilən  
Bilirəm indi sən nə halda varsan,  
Qardaşım, ax sənin könlündəyəm mən,  
Təyyarə bir uçsa, sən yüz uçarsan.

Saata baxırsan hey tələsirsən,  
Dəqiqələr sənə il keçir yəqin,  
Tələsmə, indi də səninləyəm mən,  
Yanında əyləşən yoldaşdan diskin.

Çıxar çantandakı içkini, çıxar,  
Mən də istəkəni doldurum burda.  
Ürək istəklisin hər anda tapar,  
Vuraq iki qardaş gilas-gilasa.

Bax, mən də sənlənəm, dincəl, toxtaqlaş,  
Yolumuz çox da çox deyildir uzaq,  
Təyyarəmiz yeyin uçsa, ya yavaş,  
Birlikdə məqsədə çatarıq ancaq.

Rahat ol, başıvı daya ustula,  
Zamanın durmasın unudaq bir az,  
Usta təyyarəçi bələddir yola,  
Öz məsuliyyətin heç vaxt unutmaz.

Hələ bir saatdan azdır yoldayıq  
Dəyqələr il keçər, il keçər ancaq,  
Yuxumuz aparmır, ayığışq, ayışq,  
İstəsən, gəl yola nərdivan qoyaq.

Süleyman müəllim söylə necədir?  
Türkiyəyə gedib Bəxtiyar haçan?  
Rahim nə haldadır, Xudu neyləyir?  
Söylə, heç xəbərin var Kürçaylıdan?

Nəbi Xəzri ilə görüşməsəm də,  
Bakıya dönərkən öpüş onunla!

<sup>1</sup> Dəqiqə

Ona dərin-dərin hörmət var məndə,  
Qucaqlaş, qolunu boynuna dola!..

Nurəddin neyləyir, Cavid necədir?  
Abbas Zamanovdan xəbərin varmı?  
Səhiyyə naziri Cəlal nə edir,  
Görən Əli Tədə necə, yaşarmı?

Danış mənə, Rəsul Rza necədir? –  
Yeni şerimizin bayraqdarından.  
Azəri şerimiz yüksəlməlidir!  
O, bunu düşünmüş gənc yaşlarından.

Qabil, Sarıvəlli bir daha kim, kim...  
Yüzmüdür, minmidir şairlərimiz,  
Hamısıyla vurur mənim ürəyim,  
İtirməməliyik varlığımızı biz!

Fikrətin kökdədir sazımı yenə?  
Üreklerdə yenə “Şur” qoparırmı?  
Qalan vətəndaşlar necədir, söylə  
Bütün dost-aşna sağ-əsən<sup>1</sup> qalır mı?

\*\*\*

Rüstəm, bunlar şeir deyil, söhbətdir,  
Ancaq ki, məqsədim xəbər tutmaqdır.  
Şeir bədiilik xilafətidir,  
Nəzm isə az-çox şerə dayaqdır.

Danışdım, soruşdum, şeir yazmadım,  
Vaxtında şeir də yazaram olsun.  
Elim, yurdum, yuvam, dilim, hər zadım,  
Nəgmənlə sərhədlər pozaram olsun.

<sup>1</sup> Sağ-əsən – sağ-salamat

Hələlik Buludam, yalmız ağlaram,  
Daş ürekleri də yaxıb dağlaram,  
Bir gün də Xəzərə dönüb çəglaram,  
Onda sizə gül dəstəsi bağlaram?

Qol-qanadın fələk qırıb sindiran,  
Butasında bir gül, yarpaq qoymayan,  
Ancaq əldən yerə bayraq qoymayan,  
Gördüyün, sevdiyin Səhəndəm, inan!

Yüz faiz əmin ol, əmin ol, əmin,  
Qardaşım, yoldaşım Rüstəm müəllim,  
Yolunu açaram, açaram bir gün,  
Can sənin, can elim, ana Vətənim!

## SƏHƏNDƏN HƏMZƏT OĞLUNA

Xoş gəlibsən  
Qafqaz zirvələrinin qartalı,  
Şamil duruşlu,  
Hər səher  
Günəşin bakır tellərilə  
Qucaqlaşan sıldırımların  
Ceyrani baxışlı,  
Dağ çiçəyi nefəslı,  
Ozan nəğməli,  
Maral qəmzəli  
Şeir tanrısının “rəsulu” –  
Rəsul Həmzət oğlu!  
Vurğun məhəbbətilə,  
Şəhriyar hişmətilə,  
Koroğlu babamın  
Qıratılı səni qarşılardım,  
Qorqud Dədəmin  
Qopuzunda boyunu çalardım,

Əgər...  
Hələlik  
Mən  
Səhəndin  
Yaxıлarkən fəqət ətrini saçə bilən  
Yaraqlarını şaxta qurutmuş.  
Yoluşanı  
Ancaq deyə bilirom:  
– Əzizim,  
Nəğmədaşım,  
Xoş gəlmışsen!

\* \* \*

Düşünmək!..  
Düşünürəm,  
Düşünəmmirəm.  
Səki<sup>1</sup> istəyirəm düşünüm,  
Düşünəmmirəm.  
Duyğularım qol-budaqdır,  
Düşünəmmirəm.  
Bilirsən,  
Düşünmək yasaqdır.  
Nə edim?  
Hara gedim?  
Yer üzü buzluqlardı,  
Dörd çevrəm divardı.  
Divarlar – Qaf dağı,  
Bayırda köpək var,  
Gözləri qan çanağı.  
Qapılar bağlanıb,  
Xəndəğə su bağlanıb,

Nə ulduz var, nə ay,  
Haray... haray...  
Nə yoldaş qalıb, nə kömək,  
Təkəm, tek!  
Yer, göy baş atıb yatıb,  
Yügürək ayaqlara qələm batıb.

\* \* \*

Səhərin ağ çadırın  
Doğrayıblar doğraqq-doğraqq,  
Pülük yapıb  
Yığılıblar qalaq-qalaq.  
Pülükler qara neftə basılıb.  
Vay, indi çaxmaq çaxacaqlar,  
Od vurub məni yaxacaqlar.

\* \* \*

Qoy bidir-bidir bidarlanım,  
Qoy qanarəyə aslanım,  
Qoy şişə taxılım,  
Qoy yanım, yaxılım!  
Odumdan alov qalxa,  
Görənlər görə, baxa.  
Cızrantımı eşidələr bəlkə,  
Eşidib düşünələr bəlkə:  
İnsan yaxılır...

<sup>1</sup> Sənki

\*\*\*

(Qafıldən bir səs)

Bağırır,  
Deyəsən məni çağırır,  
Hey...  
Ey baba... ey...  
Nə qoyub, nə axtarırsan?  
Tikanlıq suvarırsan?!  
“Düşün gör” nə vaxtdır?

(Qafıldən gələn səsə xıtəb)

Daha bir səs:  
“— Nə dedin?  
Düşünmək”?!  
— Yox-yox!  
Sakın,  
Baş aparma çox!  
Yasaqdır, yasaqdır!

## SAZIMIN SÖZÜ

*Birinci cild*



## SAZIMIN SÖZÜ

### DUXA QOCA OĞLU DƏLİ DOMRUL

Gecənin qoynunda vüqarlı dağlar  
Sanki əbədi bir yuxuya batmış,  
Dərələr, təpələr, meşələr, bağlar  
Dünyanın xeyrini, şərini atmış.

Qaranlıq gecənin mərmuz siması  
Həmi kədər doğur, həm ürək sıxır,  
Qara ibhamların uçrum dünyası  
Kimsəni bürdədir, kimsəni yixır.

Gecənin bağrında, gözəlliklərdə  
Bu şəbəh görünür insan gözünə,  
Qaranlıq çökmişdir çəşdirən pərdə  
Qarı seytanların qara üzünə.

Şeytan yaranmışı tanıtdıraraq,  
Əzəldən qarğamış gecəni insan,  
Ocaqlar, məşəllər yaxmaqla ancaq  
Qaçmışdır gecədən, qaranqluluqdan.

Hələ də, hələ də bizim yerlərdə  
Sadə insanların andı “çıraq”dır,  
Xalqın arasında, kənddə, şəhərdə  
Müqəddəs yerlərin adı “ocaq”dır.

İşıqdan doğursa istilik, istək,  
Qaranlıqdan doğur soyuq, aldaniş.  
Məhəbbət axtaran insanlıq, demək,  
Ona baş endirmiş, bunu qarğamış.

Qoy bunu söyləyim el Vurğunundan:  
“Sanmayın məqsədim boş yaraşıqdır”,

*Orda ki dil, ağız sözdən usanar,  
Soruşun, mətləbi tellər söyləsin.  
Dodaq danışarsa, od tutar yanar,  
Gərəkdir zəxmələr, əllər söyləsin.*

Dalınca söyləmiş o ölməz insan:  
“Dünyada ən böyük qüvvət – işıqdır!”

Qara qış dünyani bərbad edərdi  
Dalınca yaz olub, yay olmasayı,  
Qaranlıqda insan əldən gedərdi  
Günəş olmasayı, Ay olmasayı.

\*\*\*

Gecənin qoynunda vüqarlı dağlar  
Sanki əbədi bir yuxuya batmış,  
Dərələr, təpələr, meşələr, bağlar  
Dünyanın xeyrini, şərini atmış.

Tala buludluqda süründükə ay  
İşiq dəhrələri gecəni biçir,  
Gecədən qırılmış səhnələr lay-lay  
Sınıq qoşun kimi qarşımızdan keçir.

Çölləri bürüyən mənalı sükut  
Bəzən ıal dayanır, gah dilə gelir,  
Üfűqə baxdıqca mən məbhut-məbhut,  
Elə bil ki, sükut məni səsləyir.

Bir çox əzəmətli çağırışdır, bax,  
Qulağın pərdəsi eşitməz səsin,  
Ürəyin telleri hiss edər ancax  
Çölün piçiltisin, dağın naləsin.

Bu ıal çağırışda qərinələrin  
Ölməz naləsi var, ölməz səsi var!  
Böyük əsatirin, əfsanələrin  
Ürəyi sehr edən zümrüməsi var!

Hər elin, obanın əfsanələri  
O elin ruhunu tərənnüm edir,

Əfsanəvi əllər surət çəkəni  
Ellərin simasın təcəssüm edir.

Surət həqiqətdən bir görüşdürsə,  
Kim deyər surətə həqiqətdi bu?  
Ancaq rəsm olunan hər bir surətə  
Şübhəsiz, olmuşdur səbəb bir duyu.

Keçənlər demişlər: hər həqiqətin  
Minlər surəti var, minlər üzü var,  
Kimsə nə baxışla baxarsa ona,  
Öz baxışı qədər həqqə yol tapar.

Bu kimi sözlərdə vəqeiyyətin  
İzləri vardırsa, itkinlik də var,  
İtkin tapa bilər yolunu, lakin  
Demişlər: “Dünyada axtaran tapar”.

Həqiqət min üzlü olsa da əgər,  
Gedənməz gündə min oynaşa ərə,  
Özün həq bilməyən yoxsa bir nəfər,  
Bir suzmani verməz vədə min yerə.

Həqiqət dediyin divanxanada  
“Həq” deyə qoyulan bir qərar deyil,  
Yaxud “hu” çağıran Əli Mövcudun<sup>1</sup>  
Sərxoş başındakı xülyalar deyil.

Həqiqət xud haman vəqeiyyətdir,  
Eni var, boyu var, izi-tozu var.  
Zamandan qocaman, məkandan hündür,  
Məkanla böyüyər, zamanla durar.

Bir də həqiqətə tanış bir ürək  
Tanır sevgilisin hər surətində,

<sup>1</sup> “Əli Mövcud” deyərkən dərvişlər nezərdə tutulur.

Mən qol qoymayıram ürfana demək,  
Həqiqət var insan mərifətində.

Həqqin, həqiqətin bağçası hər vax  
İnsanla gül açır, insanla solur,  
Ən böyük həqiqət insandır ancax,  
İnsansız həqiqət olsa, kor olur.

Lakin nədənsə bu gözəl pəri  
Bəzən yavrusundan qırır ülfətin,  
Dəli Məcnun kimi gəzir çölləri,  
Sanki unudanmır ilk məhəbbətin.

Hələ də sərgərdan quş kimidir o,  
Nə bir yurd tapmışdır, nə də bir yuva,  
Gəzir insanlığın başı üstündə,  
Qonur bu budaqdan başqa budağa.

\* \* \*

İnsan həqiqətin itirən gündən  
Başı daşdan-daşa dəyir hər zaman,  
Səadət ceyranı qaçır önündən,  
Sıldırıım yollarda qalır sərgərdan.

Azıb özlüyündən itkin düşəndən  
Qurd kimi özünün qanını içir,  
Özünü axtarır bilməm nerədən,  
Çahılar, tikanlar ayağın biçir.

O öz surətini yada saldıqdan  
Bir çox əfsanələr yaratmış bəzən,  
Axtarış, yorulub, yolda qaldıqdan,  
İndi özün gəzir əfsanələrdən.

Əfsanə insanlıq sin-sin axtaran  
İdeal dünyanın təbəssümüdür,

Həyatda təcəssüm tapıb-tapmayan  
Böyük arzuların tərənnümüdür.

Haqsızlıq dünyani çulğayan zaman,  
O, haqqaya dayanmış, haqq axtarmışdır,  
İstəksiz, ilqarsız bir ruzigarda  
O, eşqə uğramış, ilqar varmışdır.

İnsanın qüdrətsiz, zəif çağında  
Qüdrətli tanrılar yonub yaratmış,  
Bəzən də insana qanad verərək,  
Ahci quş kimi göye çıxartmış.

Bir ülgü olmuşdur gahdan insana  
Əsrlərdən qalan əfsanə, röya,  
Oxşayıb təsəlli vermişdir ona  
Hər zaman darıxb darda qalandı.

Odur ki, insanlıq bir pəri kimi  
Dağların başından bizi səsləyir,  
Bəzən də bürünür göyərçin donu,  
Sahilsiz göylərdən ümid diləyir.

\* \* \*

Çölləri bürüyen mənalı sükut  
Bəzən lal dayanır, gah dilə gəlir,  
Yollara baxdıqca mən möbhut-məbhut  
Elə bil ki, sükut məni səsləyir.

Şəbəhlə doldurmuş gecə hər yanı,  
Mən də qoşuluram bu şəbəhlərə,  
Gəzirəm sərgərdan dağı, ormani,  
Cumub baş çəkirəm bütün hər yerə.

Hardasa gecənin qara ətəyi  
Od tutub şöləli-şöləli yanır,

Harda işiq olsa, tapar ürəyi,  
Könül isteklisin hər donda tanır.

Qəlbimi aparır ondakı cəzbə,  
Yüyürürəm onun ardınca mən də,  
Zülmətə batandan mən də, ürək də  
Sürünürük harda işiq görəndə.

Çatırıq böyük bir düzəngahlığa,  
Çəmənlər şənlənir, çeşmələr axır,  
Köçünü salmışdır ağır bir oba,  
Məşəllər gecəni yandırır-yaxır.

Aralıqda böyük dövran qurulmuş,  
Bilmirəm toydursa, yoxsa qonaqlıq,  
Ərənlər, qadınlar qat-qat oturmuş,  
Arada dolanır qocaman aşiq.

Aşıq çomçəsini ingildədərək,  
Gəzir pərdələrdə əfsunkar əli,  
Tellər titrədikcə titrəyir ürək,  
Hər kəsin canlanır eşqi, əməli.

Nəğmələr tərlantək qanadlandıqca  
Könül də ardınca qol-qanad açır,  
Havalər göylərə havalandıqca  
Xəstə könüllərdən dərd-qəm qaçıır.

Bilməm nə sirdir, aşığın səsin  
Eşidən ürəkdə qalmaz ixtiyar,  
Ən kiçik yaşımdan aşiq nəğməsin  
Eşidən zamanlar tüküm biz durar.

Hələ də bilmirəm bu səs, bu nəğmə  
Hansı dünyalardan baş alıb gəlir,  
Nəsim yelləritək dəyəndə qelbə,  
Bədənim dincəlir, ruhum yüksəlir.

Özüm də bilmirəm harada, haçan  
Ruhum bu aləmlən aşnalıq tapmış,  
Ancaq bilirəm ki, uzaq zamandan  
Könlümə doğmadır, qəlbimə tanış.

Aşıq dəyişərək sazinin səsin,  
Gülür gözlərində şənlik, həyəcan,  
Baxışi andırır olməz həvəsin,  
Sanki indi gəlir o dünyalardan.

\*\*\*

Dişi aslan, qoç igidlər  
Qullığuna söyləyim mən,  
Bu ellərin, obaların,  
Ataların, babaların  
Gəldiyindən, keçdiyindən,  
Həq badəsin içdiyindən.

\*\*\*

Bu torpaqda, bu diyarda  
Əsrlərdən əslrlərə  
Əlsizləri talamayan,  
Tüpürdüyüñ yalamayan,  
Dillərinə yalan gelməz,  
Haq yolundan üz çevirməz,  
Zülmkara boyun əyməz,  
Dalısını düşmən görməz  
Dişi aslan, qoç igidlər  
Qaflan kimi yuva salmış,  
Cidasını yerə çalmış.

Bu dağların, yaylaqların,  
Ceyranqaçar ovlaqların  
Torpaqları qarşıqdır

Babaların torpağıylan.  
Daş-çinqıllı yatağında  
Güzgü kimi qəltan-qəltan  
Köpüklenib daşqın axan  
Bu çayların üzərindən  
Mərd igidlər bu gün, dünən  
Bedov atın çapızdırımiş,  
Düşmanları töküb qırmış.

\* \* \*

Yadlar bize kəc baxanda,  
Axar sular qan axanda  
Papağını əyri qoyan  
Bu sıldırıım qayaların  
Dalısında minlər aslan  
Pusqulara sının, yatıb,  
Ox sıçradıb, tüfəng atıb.

Dişi aslan bizim ana  
Əmzik vermiş nər oğluna,  
Xəmir yaymış, çörək yapmış,  
Qoyun sağmış, inək sağmış.  
Arxalanmış öz ərilə,  
O yaradan əllərilə  
Toxumuşdur rəngli gəbə,  
Əhsən olsun bizim dəbə!

Gözəlləri incə-incə,  
Göz inanmaz görməyincə.  
Ürəklərə dügün salan,  
Könül verib, könül alan,  
Dərin istək, dönməz ilqar  
Onlardandır bir yadigar.

Günəşdən tez yerdən duran,  
Dağlar üstə çadır quran,

Su suvaran, toxum səpən,  
Əkin əkən, biçin biçən,  
Av avlayan, quş quşlayan  
Mərd igidlər hörmət ilən  
Ömür sürmüş şöhrət ilən.  
Yad ellərə bac verməmiş,  
Zülqədərə tac verməmiş.

Aşıqları hər zamanda  
Nəğmə qoşmuş, dastan açmış.  
Qaqqıldayıb oxuyanda  
Ürəklərdən kədər qaçmış.  
Min bir nəğmə, min bir dastan  
Mən söyləyim sizə hardan...

\* \* \*

Aşıq dayandırır sözü, söhbəti,  
Əlinde sədəfli sazi danışır.  
Kamala yetəndə insan sənəti  
Çöllərin ördəyi, qazı danışır.

Bu dilin kəlməsi, cümləsi yoxsa,  
Vəsfə sıqınmayan fəsahəti var.  
Hamilar, hamilar aşnadır ona,  
Bilmirəm nə gücü, nə qüdrəti var!

Orda ki dil, ağız sözdən usanar,  
Soruşun mətləbi, tellər söyləsin!  
Dodaq danışarsa, od tutar yanar,  
Gərəkdir zəxmələr, əllər söyləsin!

Könül məhəbbətdən danışan anda  
Ağıl qopuzunun simi qarışır;  
Eşq əli tellərə zəxmə vuranda  
Kimisi qırılır, kimi qarışır.

İnsanlıq yüksələn ən uca yerin  
Bir adı sevgidir, biri məhəbbət!  
Hər yanı axtardım mən dərin-dərin,  
Araya bilmədim başqa həqiqət!

Aşıq, sən də bize istəkdən danış,  
Qoy məhəbbət doğsun söhbətin, sözün!  
Könüldən, qəlbən, ürekdən danış,  
Qoy sarsılan insan tanısın özün.

Belə demiş Qorqud Dədə,  
O, ellərin işbiləni,  
Babaların başbiləni:

– Quru bir çay üzərində  
Saldırılmış bir körpünün  
Cəvarında yurd eyləmiş,  
Köçün salmış bir obadan  
Ucalırdı şivən səsi.  
Köç etmişdi, anlaşılan,  
Gənc bir igid bu dünyadan.  
Əri ölmüş yashı gəlin  
Açıb atır al örپeyin.  
Cavan qızlar  
Ağlar, sizlər,  
Başlarına qara salır,  
Səs tutulur, göz qızarır.  
Dirnaqları al yanaqlar,  
Qana batır ağ duvaqlar.  
Qan quruyur ağača üzdə,  
Yaş quruyur yorgun gözdə.  
Bir qarçıq dildən düşüb,  
İşqiraraq içiñ çekir.  
Qanlı yaşı parçalanmış  
Yanağına bir-bir tökür.  
Qaraləçək bu ananın

Ürək yaxan nələləri  
Ağladırı  
Dağı-daşı.

– Niyə şivən qoparıban  
Ağlayırsız? Nə xəbərdir?  
Nə olubdur? –  
Deyə gəlir Dəli Domrul.  
Qazlıq atın cilovunu  
Çəkib durur.  
– Görüklü bir igidimiz  
Ölüb bu gün. Ağlamağa  
Səbəb oldur.  
– Deyin görüm, o igidi  
Kim öldürüdü? – deyə Domrul  
Yene sorur.  
– Qızıl qanad Əzrail  
Göy üzündən uçub gəldi,  
Haq-taala əmri ilən  
Xub igidin canın aldı.

Dəliqanlı, qaflanqaynaq  
Bir igiddir Dəli Domrul.  
Zamandır ki, quru bir çay  
Üzərində körpü salmış.  
Karvan-kelək, yoldan öten,  
Kimsə keçsə körpüsündən,  
Tutub alar otuz üç pul  
Keçməyəndən döyə-döyə,  
Çala-çala qırxın alar.

O deyər ki: – Məndən dəli,  
Məndən güclü igid varsa,  
Çixib mənlən döyüş etsin,  
Pəncələşib vuruş etsin.  
Yenə də o: – Gərək mənim  
Qoçaqlığım, igidliyim,

Cilazin ər olduğumun  
Tərifî hər yana gedə,  
Ruma gedə, Şama gedə –  
Deyə Domrul öyünərdi.  
Xub igidin ölümündən  
Kədərlənir Dəli Domrul.  
– Mərə, ərlər! Nə kişidir  
Dediiniz Əzrail?  
Nə üçün o, qafıl-qafıl  
El içində qırğın sala?!  
Yaxşı-yaxşı igidlərin  
Yaxaladıb canın ala!

\* \* \*

– Qadir Tanrı, varlığının  
Birliyinin haqqı üçün  
Mənə göstər canlar alan  
Qızılqanad Əzrailin.  
Döyüşübən, savaşban  
Xilas edim xub igidin  
Canını mən ki, bir də o,  
Yaxşı-yaxşı igidlərin  
Canlarını alanmasın.  
Obalara, komalara  
Qara şivən salanmasın, –  
Deyə Domrul rica edir.

Yoxsa tanrı dərgahına  
Onun sözü xoş gəlməyir?!

– Bax, gör necə dəli qavat  
Çəkinmədən edib cürət,  
Şükr etmədən birliyimə,  
Mənim ulu dərgahımı  
Yan baxırı? – deyə tanrı  
Höküm eylədi Əzrailə:

– Hey Əzrail! Tez ol, yürü,  
O dəliyə yetir özün,  
Yaramazın bənzin sarat<sup>1</sup>,  
Kəs nəfəsin, canın xırlat.

Dəli domrul qırx igidlən  
Yeyib-içib oturarkən  
Qorxunc qoca surətində  
Əzrail uçub gəldi.  
Nə qapıcı onu gördü,  
Nə gəldiyin çavuş bildi.  
Əzrailin heybətindən  
Qorxubilməz Domrulun  
Görər gözü görməz oldu,  
Tutar əli tutmaz oldu.  
Nəzərində işıq dünya  
Çevrildi qaranlığa.  
Çırıntıya düşdü ürək,  
Əzrailə nə söyləmiş  
Dəli Domrul baxaq görək:  
– Qoca, sən nə heybətlisən?  
Qoca, sən nə dəhşətlisən?  
Qapıcılar səni görməz,  
Qaravullar səni duymaz?!  
Sənin qorxunc, ürək sixan  
Görükəmin, mənim görər  
Gözlərimi görməz etdi.  
Qoca, sənin dəhşətindən  
Danışmağa tutmaz dodaq.  
Yerə düşdü heybətindən  
Əlimdəki qızıl əyaq.  
İsti ağızım buza döndü,  
Sümüklərim duza döndü.  
Ay saqqalı ağca qoca,  
Gözcügəzi çöngə qoca,

<sup>1</sup> Saralt

Söylə, bura necə gəldin?  
Söyləməsən mənə əgər,  
Qadam-balam sənə dəgər.

Domrulun sözlərindən  
Əzrail açıqlandı:  
– Ahay, dəli! Gözlərimin  
Çöngəliyin bəyənməzsən?!  
Qara gözü xumar baxan,  
Baxışılən odlar yaxan  
Gelinlərin və qızların  
Canlarını çox almışam!

Saqqalımın ağlığını  
Bəyənməzsən? Bir yürüşdə  
Demirdırnaq aslanların  
Belin bükən, qarakakıl,  
Qarasaqqal igidlərin  
Canlarını çox almışam!  
Dəle Domrul: – Mərə qoca!  
Qızılıqanad Əzrail  
Sən imişsən? – deyə sorur.  
– Mənəm, aha!  
– Yaxşı-yaxşı igidlərin  
Canlarını sən alırsan?  
Bu ellərə, obalara  
Qara şivən sən salırsan?  
– Mən alıram! Mən salıram!

Ahay, dayan! Qapıcılar,  
Qapıları qapalayın!  
İgid oğul ölümündə  
Ürəkləri şan-şan olan,  
Sinəsinə dağ çəkilib,  
Gözləri qan yaşa dolan  
Anaların qisasını  
Cəllad dinli, daş ürəkli,  
Çöngə gözlü bu qocadan

Bu gün burda alam gərək!  
Ürəyinə dağ çəkilmiş,  
Al soyunub qara geymiş,  
Min bir arzu, min bir istək  
Duyğusilə dolu olan  
Ürəkləri alovlayan,  
Dirnaqlanmış yanaqları  
Parçalanıb al boyanan  
Gelinlərin qisasını  
Qorxunc üzlü bu qocadan  
Bu gün burda alam gərək!

– Ahay, qorxunc qoca! Səni  
Gen yerlərdə axtararkən  
Dar bir yerdə ələ düşdün.  
Haydi səni öldürübən  
Yaxşı-yaxşı igidlərin,  
Cavanların canını mən  
Qurtararam əllərindən! –  
Deyə Domrul qara, polad  
Qılincını siyirdərək  
Qulun kimi qışqırdı bərk.  
Bir alıcı toğan kimi,  
Çöngə gözlü Əzrailin  
Üzərinə hücum etdi.  
Əzrail  
Qanad çalıb,  
Bir göyərçin surətində  
Pəncərədən uçub getdi.  
Dəli Domrul qas-qas güldü  
Əzrailin qaçığından.  
– Mərə comərd igidlərim,  
Əzrailin gözün ələ  
Qorxutdum ki, gen qapını  
Buraxıban, dar bacadan –  
Pəncərədən qoyub qaçı.  
Domrulun qorxusundan  
Quş oluban göye uçdu.

Amma bilin, bu gün onu  
Tərlanıma tutdurmasam,  
Əl çəkmərəm, buraxmaram! –  
Deyə Domrul  
Hərbə biçdi.

Dəli Domrul atın minib,  
Tərlanını ələ aldı.  
Çox göyərçin avlayıbən,  
Eve doğru qayıdarkən  
Əzrail  
Qazlıq ata nəzər saldı.  
At ürkübən göyə qalxdı,  
Domrulu yere çaldı.  
Qara başı bükülərək,  
Yerlər üstə bükük qaldı.  
Əzrail  
Yubanmadan  
Ağ sinəsi üzərinə  
Oturuban mirildədi.  
Domrulun nəfəsləri  
Saya düşüb xırıldadı:

– Əzrail, mərə aman!  
O görünməz həq, tanrıının  
Birliyinə yoxdur güman.  
Səni bu cür bilməz idim –  
Öğurluqla canlar alan.  
Bizim yerdə uca-uca  
İridüymə dağlar olur.  
O dağların ətəyində  
Göy çadırlı bağlar olur.  
O bağlarda gilələri  
Yaqut kimi tutub yanan  
Qarasalxım üzüm olur.  
O üzümün suyun sıxsan,  
Al-qırmızı şərab olur.

O şərabdan kimsə içsə,  
Əsirəyib sərxoş olur;  
Özün bilməz,  
Sözün bilməz.  
Mən içibən o şərabdan  
Duymaz oldum, əsirədim,  
Bilməz oldum nə söylədim:  
– Əzrail, mədəd səndən!  
Gəl canımı alma mənim!  
Doymamışam igidlikdən.  
– Mərə dəli, mərə aslan,  
Bu işlərdən nə qanırsan?!  
Düşünürsən? Məndə nə var?  
Mənə niyə yalvarırsan?  
Allahını çağır, yalvar,  
Odur can verib, can alan!

– Mərə Əzrail, mərə!  
Mat qalmışam bu işlərə.  
Tanrı isə canlar alan,  
Söylə, bəs sən nə qadasan?  
Çəkil geri aralıqdan,  
Xəberləşim mən Tanrılan! –  
Deyə Domrul tapdı ürək,  
Nə söyləmiş, baxaq görək.

– Ucalardan ucasan sən!  
Kimsə bilməz necəsən sən?  
Bəzi cahil adam səni  
Göydə arar, yerdə arar.  
Bilməz ki, sən nə göydəsən,  
Nə yerdəsən.  
Möminlərin qəlbindəsən.  
Daim duran cabbar Tanrı,  
Baqi qalan səttar Tanrı,  
Canımı da alar olsan  
Əzraile qoymagilan!

Domrulun sözlərindən  
Allahın xoşu gəldi:  
– Çünkü mənim dəli qavat  
Birliyimi biler oldu,  
Birliyimə şükər qıldı,  
Can yerinə bulsun bir can,  
Onun canının buraxgilan! –  
Deyə tanrı qızılqanad,  
Əzrailə verdi fərman.

Əzrail tanrı əmrin  
Domrula etdi təyin.

– Əzrail, mərə, aman!  
Necə tapım mən sənə can?!  
– Ancaq var bir qoca atam,  
Bir də bir qarıcıq anam.  
Gedək görək,  
Biri canın  
Verər olsa al getgilən,  
Mənim canım qoy, getgilən.

\* \* \*

Dəli Domrul atın çapdı,  
Atasını gəzib tapdı:

– Ağ saqqallı gözüm baba,  
Sənə qurban özüm, baba!  
Bilirsənmi nələr oldu?  
Küfr dedim, İlahinin  
Dərgahına xoş gəlmədi.  
Göylərdəki qızılqanad  
Əzrailə hökm eylədi,  
Mənim canım almaq üçün  
Göy üzündən uçub gəldi,  
Qondu mənim sinəm üstə.

Şirin canım alar oldu.  
Baba, səndən can dilərəm,  
Mənə canın verərmisən?  
Yoxsa “dəli oğul” – deyə,  
“Domrul” – deyə ağlarmışan?

– Nə deyirsən, göz bəbəyim?  
Oğul, oğul, aslan oğul!  
Doğulandan doqquz buğa  
Basmarlayıb boğan oğul!  
Qızılıqubbə çadırımin  
Sütunusan, dirəyisən,  
Qaza bənzər qız-gəlinim  
Bəzəyisən, çıçeyisən.  
Qarşı yatan qara dağım,  
Oğul, oğul, aslan oğul!  
Söyləgilən  
Əzrailə,  
Soyuq-soyuq bulaqlarım,  
Ceyranqaçar ovlaqlarım  
Gərəyisə, onun olsun!

Qatar-qatar dəvələrim,  
Ala, xallı gəbələrim  
Gərəyisə, onun olsun!

Ağ ayılda ağca qoynun,  
Kisə-kisə axça, altın  
Gərəyisə, onun olsun!

Can əzizdir, dünya şirin,  
Əziz canı qiymam belə.  
Məndən əziz, məndən sevgil  
Anandır, get ondan dilə!

Dəli Domrul atasından  
Üz görməyib, üz döndərdi.

Gedər-getməz atın sürdü,  
Anasına qarşı gəldi.  
– Ana, bildin nələr oldu?  
Göy üzündən al qanadlı  
Əzrail uçub gəldi,  
Ağca sinəm üzərinə  
Qondu mənim. Şirin canım  
Xırladıban alar oldu.  
Babamdan can dilədim, o  
Verməz oldu, indi səndən  
Can dilərəm, verərmisən?  
Yoxsa “dəli oğul” – deyə,  
“Domrul” – deyə mələrmişən?  
Can dilərəm, ana, səndən,  
Oğul canın alırsanmı?  
Yoxsa, ana, ağca üzə  
Açıdırnaq ələrsanmı?

– Nə deyirsən, göz işığım,  
Oğul, oğul, canım oğul!  
Doqquzca ay dar qarnımda  
Saxladığım qanım oğul!  
Qundağını bələdiyim,  
Boy atmağın dilədiyim,  
Dolab-dolab ağ südümü  
Əmizdiyim canım oğul!

Uca bürclü hasarlarda  
Otraq olub tutulaydın,  
Azğın dinli kafirlərə  
Dustaq olub tutulaydın,  
Qızıl-gümüş savuruban,  
Pul tökübən qurtarardım.  
İndi isə yaman yerə  
Varmış ikən, vara bilməm,  
Dünya şirin, can əzizdir,  
Oğul, canım verə bilməm!

Anadan da məyus olub  
Qayıdarkən Dəli Domrul,  
Hazırlanıb can almağa  
Yaxınlaşdı Əzrail.

– Əzrail, mərə aman!  
O görünməz İlahının  
Dediyiñə yoxdur güman.  
– Söylə görüm, yeno nə var?  
Mərə dəli, nə deyirsən?  
Daha sözün? Yenə məndən  
Nə amanı dileyirsən?  
Ağ saqqallı qoca baban  
Can dilədin, can vermədi.  
Ağ birçəkli qarı anan  
Can dilədin, can vermədi.  
Daha kim var, sənin üçün  
Canın vera, keçə candan?  
– Həsrötüm var.  
– Nə həsrötin?  
– Yad qızı bir halalım var,  
Ondan bir cüt əmanətim –  
İki kiçik oğlanım var.  
Onlar ilən görüşəlim, –  
Deyə Domrul axın-axın  
Öz evinə sürdü atın.

– Bilirsinmi nələr oldu?  
Göy üzündən qızılqanad  
Əzrail uçub göldi.  
Ağca sinəm üzərinə  
Qondu mənim. Şirin canım  
Xırladıban alar oldu.  
Babamdan can dilədimsə,  
Can vermədi, anamdan can  
Dilədimsə, can vermədi.  
Söylədilər hər ikisi:

– Can əzizdi, dünya şirin.  
Uca-uca dağlarım var,  
Sənin üçün avlaq olsun!  
Orman kimi bağlarım var,  
Sənin üçün yaylaq olsun!  
Soyuq-soyuq sularım var,  
Sənin üçün içik olsun!  
Tövlə-tövlə şahbaz atım  
Sənin üçün minik olsun!

Qızıl qübbə çadırlarım  
Kölgəliyin olsun sənin!  
Qatar-qatar dəvələrim  
Yükləliyin olsun sənin!  
Ağ ayılda ağ qoyunum  
Sürüsilə sənin olsun!  
Könlün kimi tutar isə,  
Sevər isə ərin olsun!  
Ancaq iki oğlancığı  
Başsız qoyma, evsiz qoyma.

– Nə söylürsən, nə deyirsən  
Gözüm görən, könlüm sevən,  
Ürək dostum, göz bəbəyim,  
Qoç igidim, şah igidim,  
Dadlı-dadlı damağ verib  
Sevişdiyim,  
Bir yasdığa baş qoyuban  
Əmişdiyim?

Qarşı yatan qara dağı  
Səndən sonra neylirom mən?!  
Qəbrim olsun, keçər olsam!

Soyuq-soyuq bulaqları  
Səndən sonra neylirom mən?!  
Qanım olsun, içən olsam!

Kisə-kisə qızıl pulu  
Səndən sonra neylirom mən?!  
Kəfən alım, xərclər olsam!  
Səndən sonra kişi sevsəm,  
Könlül versəm, onlan yatsam,  
Bir od olsun, yaxsın məni,  
İlan olsun, şaxsın məni!

Bir quru, boş canda nə var,  
Qiymadılar sənə onlar?  
Ərş bilsin, kürsi bilsin,  
Yer-göy buna tanıq olsun!  
Dünya bilsin, aləm bilsin,  
Tanrı özü tanıq olsun!  
Bu canım qurbanıdır sənə,  
Dünya buna tanıq olsun! –  
Deyə xatın yar yolunda  
Can verməyə razılaşdı.  
Bunu görən Əzrail  
Can almağa hazırlaşdı.  
İgidlərin görməlisi,  
Yoldaşına qiyamadı,  
Haq-taala dərgahına  
Yalvarıbanı sitğadı:

– Ucalardan ucasan sən,  
Kimsə bilməz necəsən sən.  
Bəzi cahil adam səni  
Göydə arar, yerdə arar.  
Bilməz ki, sən nə göydəsən,  
Nə yerdəsən. Möminlərin  
Ürəyində, qəlbindəsən.  
Daim duran cabbar Tanrı!  
Baqi qalan səttar Tanrı!  
Uzun yollar üzərində  
İmarətlər tikdirərəm  
Səni deyə.

Ac görərsəm, yedirdərəm,  
Doyuraram, səni deyə.  
Çılpaq görsəm, geyindirrəm,  
Donaldaram, səni deyə.  
Can alırsan, bir yerdə al  
İkimizin canımızı.  
Can almırsan, bağışlarsan,  
Bir bağışla ikimizi.

Eşqin, məhəbbətin mənəviyyəti  
Bir də nişan verdi öz qüvvəsini.  
Ürək birliyinin ölməz qüdrəti  
Dəyişdi Tanrıının iradəsini.

– İki isteklidən əl götür! – dedi,  
Onlara yüz qırx il ömür vermişəm.  
Al iki qocanın canını indi,  
Belə tələb edir səndən iradəm!

Demək, bir qadının eşqi, vəfası  
Tanrı qəzəbinə qoləbə çaldı.  
Domrulun gül açdı günü, dünyası,  
Yüz qırx il yaşadı, yüz qırx il qaldı.

Qoşdu Qorqud Dədə adına dastan,  
Adını-sanını saldı dillərə.  
Əbədi yaşasın vəfali insan,  
Şöhrəti yayılsın bütün ellərə!

Adın eşidərkən obalar, ellər,  
Könüllərdə dostluq duyğusu coşsun!  
O adı oxşasın zəxmələr, tellər,  
Aşıqlar saz çalsın, nəğmələr qoşsun!

Kim deyir ölümdür candan əl çəkmək?  
Bu ölümdən doğur başqa bir həyat!  
İnsan öz canından keçməsə, demək,  
Əbədi həyata çatarmı? Heyhat!..

Fərhad dünyamızdan ölüb getsə də,  
Hələ də külüngün səsi gəliri.  
İstəkdə gizlənən tükənməz qüvvə  
Hələ də dağların bağın dəliri.

Ağızlara düşmüş “fəna” sözündə  
Nə həqiqət vardır, nə də ki, məna.  
Hər bir faniliyin mərmuz içində  
Gizlənib, yatmışdır yüksək bir bəqa.

Təkamül adlanan o böyük qüvvət  
Əbədi yaşayır bu bəqalərdə.  
İnsanlıq adlanan parlaq həqiqət  
Günbegün götürür üzündən pərdə.

Tufanlar içində qalsa da gənclik,  
Ölüb getməyəcək, qalxıb duracaq!  
Kökün bərkitsə də yerlərdə çürük,  
Dünyada çox zaman yaşamayacaq!

Ancaq dənələrin səpib göyərdən  
Ağaclar heç zaman fani olmayırlar.  
Özü çürüyürsə, gedirsə əldən  
Yeni şüvkələrdə<sup>1</sup> durub yaşayır.

Qoy bunu anlasın həyatında  
Hasilsiz göyərən azığın vəfasız,  
Çiçəklər cücərməz bahar çağında,  
Çürümüş yarpağın tökməsə payız.

## DİRSƏ XAN OĞLU BUĞAC

Mavi göylər istiləyib,  
Açan zaman yaxasını,  
Aslayıri qayalardan  
Səhər zərri çuxasını.

<sup>1</sup> Şükufələrdə

Karvan qalxır yuxusundan,  
Yükün çatır, düşür yola,  
Kim çatacaq məqsədinə,  
Kim yorulub yolda qala.

Karvanımın günəş ilən  
Qırılmayan ülfeti var,  
O batarkən bu da yatar,  
O çıxarkən bu da çıxar.

\*\*\*

Tozlu yolda yorğun-yorğun  
Yolun çekib gedir karvan,  
Kimsə bilməz hara gedir,  
Kimsə bilməz gəlir hardan.

Dərin-dərin bir quyudur  
İşindəki gizli əsrar,  
Baş çıxarmaz bu quyudan  
Qələndərlər, sehrkarlar.

Açaq xəyal kəndirini,  
Cumaq görək orda nə var,  
Bu Zəmzəmin diblərinə  
Könül ipi ancaq çatar.

\*\*\*

Karvan keçir, uzaqlardan  
Səsi gəlir cərəslerin,  
Yol qorxulu, məqsəd uzaq,  
Söz qıсадır, məna dərin.

O yolların carçısıdır  
Səsindəki zingiltilər,

96

Dünyadakı “həyat” adlı  
Bir gedışdən verir xəber.

Həyat – ulu təbiətin  
Ən maraqlı əfsanəsi,  
Həyat – ibhamlara cuman  
Həqiqətin nişanəsi.

Bəli, həyat ən bədii  
Çıxışdır varlıqların,  
Demək, varlıq bu çıxışla  
Nişan verir öz əsrarın.

Təbiət də, həqiqət də  
Şəkil tapır həyat ilan,  
Həyatsız nə anlaşılar  
Bu dünyadan, bu varlıqdan?!

Demək, insan bu dünyanın,  
Təbiətin sirdəsidir,  
Həqiqətin duyar könlü,  
Görər gözü, yoldaşıdır.

Yersiz deyil, varlıqlara  
Məqsəd olmuş əger insan,  
Təbiəti o dirildir  
Həyatilan, varlığılan.

Tanrılar da, şeytanlar da  
Bu ülgüdə donun biçir,  
Musalar da, fironlar da  
Bu qılıqda gəlib keçir.

O, sönülməz bir şolədir,  
İşiq salır kainata,  
Əbədiyyət axtarırı  
Zülmətlərə bata-bata.

97

\*\*\*

Bu bağın bir bağbanı var,  
İnsan bitər bağçasında,  
Həyat gülü dəstələnir  
Üreyinin taxcasında.

Bu məşəli o daşıyır,  
O qoruyur bu ocağı,  
O yanırı, yanmağilan  
Yandırırı bu çirağı.

Hamilara tanışdır o,  
Hamilərlə dostluq salar,  
Hamılarnın dodağında  
Öpüşünün izləri var.

Onun geniş sinəsində  
Günəş boyda bir şölə var,  
Alovlanıb yandıqca o,  
Əbədiyyət işıqlanar.

O, anadır, üreyində  
Həyat eşqi ləpələnir,  
Onun ana məhəbbəti  
Gələcəyə vəsiqədir.

\*\*\*

Əzəldən, ezzəldən bu el, bu oba  
Analığa dərin hörmət bəsləmiş.  
Ana qarşısında Topal Teymur da  
Ayaq dala qoymuş, bağış diləmiş.

Bu haqqı tanıyan, haqqı sevən el  
Mərifətdə incə yerlərə çatmış,

“Ana haqqı – Tanrı haqqıdır” – deyə  
Belə bir bədii məsələ yaratmış.

Sən də analığa həsr et dastanın,  
Sən həq yolcususan, həqq aşığısan,  
İstekdən yoğrulub iliyin, qanın,  
Dostluq məclisinin yaraşığisan.

\*\*\*

Aşıq çalır sazını,  
Açır eşqin yazını,  
Nəğmələri oynadır  
Çəmənlərin qazını.

Çəmən gülür, gül gülür,  
Dağlar gülür, el gülür,  
Gülüşdükçə təbiət  
Nəğmə gülür, tel gülür.

Gülür çəmən, gülür çay,  
Gülür dağın lalası,  
Gülüşlərdən zövq alır  
İnsanlığın anası.

Coşur aşığın qəlbini,  
Dolanır hər diyarı,  
Deyir Qorqud Dədədən  
Sazının dodaqları.

\*\*\*

Sərin-sərin əsən zaman  
Salxım-salxım dan yelləri,  
Qaqıldışib səyirəndə .

Boz irəqli torağayı,  
Uzunsaqqal, uzunətək  
Tat dam üstə banladıqda,  
Bedov atlar yorğalayıb  
Yollar üstə uğradıqda.

Üfüqlərdən baş qavzayıb  
Qaş atanda qızıl laçın,  
Köksü gözəl qaba dağa  
Döşəyəndə sarı saçın,  
Hər tərəfdən xanlar, bəylər,  
Qoç igidlər mindi atın  
Yollar üstə toz qoparıb  
Uğradılar axın-axın.

\*\*\*

Xan oğlu xan Xan Bayındır  
Toy edərdi eldə bir gün,  
Qonaqlayıb toylayardı  
Oğuzların xanın, bəyin.

Demək, yenə xanlar xanı  
Bir gün yerdən durmuş idi,  
Qızılqubbə şam günlüyün  
Yer üzündə qurmuş idi.

Ala seyvan göy üzünə  
Ucalıban aşınmışdı.  
Min bir yerdə ipək xalça  
Döşənmişdi, salınmışdı.

At öldürüb, dəvə kəsib,  
Buğur, ayğır qırdırılmışdı,  
Hər tərəfdə üç irəgdə  
Çadır-otaq qurdurmuşdu.

100

– Oğlu olanı ağ çadıra,  
Qızı olanı al çadıra,  
Oğlu-qızı olmayanı  
Qara keçə üzərində  
Əgləndirin!  
Qara qoyun yəxnisindən  
Yemək verin! Yesə, yesin,  
Yeməz, getsin!  
Oğlu-qızı olmayanı  
Tanrı-taala qarğamışdır,  
Biz də dəxi qarğayız!  
Hamı bunu bəlli bilsin! –  
Deyə o gün Xan Bayındır  
Hökəm etmişdi.

\*\*\*

Qalın Oğuz ellərində  
“Dirsə xan”a məşhur olan  
Bir bəy varmış, lakin onun  
Nə oğlu var, nə də qızı.  
O da başqa bəylər kimi  
Ala sabah yerdən durur,  
Qırx igidin atlantır,  
Yola düşür.  
Bayındırın igidləri  
Soyuqluqla qarşı çıxır.  
Dirsə xanı aparırlar  
Qara evə.  
Çadırına qara keçə  
Döşəyirlər.  
Yemək vaxtı onun üçün  
Qara qoyun bozbaşından  
Gətirirlər.

Beləncilik qarşılanmaq  
Dirse xana ağır gəlir.

101

– Məndən hansı əskikliyi  
Gördünüz ki, məni bu cür  
Həqir sanduz?  
Məndən əskik kişiləri  
Ağ otağa, al otağa  
Qondurdunuz?!  
Qılıncımdan, ya süfrəmdən? –

Deyə Dirsə sual verdi.  
– Görüklü xan, Bayındır xan  
Buyuruğu belədir ki,  
Oğlu-qızı olmayanı

Tanrı-taala qarğamışdır,  
Biz də dəxi qarğayız! –  
Deyə onlar aytdılar.  
– Qalxın gedək, igidlərim!  
Bu qara eyb  
Ya məndən, ya xatindandır –  
Deyə Dirsə yerdən durdu,  
Evə gəldi.  
Xatının çağırıban nə söylədi:

– Bəri gəl, hey başım baxtı,  
Evim taxtı,  
Evdən çıxıb sallananda  
Sərv boyolum,  
Topuğunu saçı döyən  
Qara saçlım,  
Qara qaşı yaya bənzər  
Çatma qaşlım,  
Qoşa badam siğışmayan  
Dar ağızlım,  
Yanaqları güz alması  
Al yanaqlımlı,  
Ev dirəyim, el düleyim,  
Bilirsənmi nələr oldu?

Qalxıbani Xan Bayındır  
Yerdən durmuş,  
Bir yerdə ağ, bir yerdə al,  
Bir yerdə də qara çadır  
Qurdurmuşdur.  
Oğlu olanı ağ çadıra,  
Qızı olanı al çadıra,  
Oğul-qızsız sonsuzları  
Qara evə qondururu,  
Qara keçə üzərində əgləndirir,  
Qara qoyun yəxnisindən  
Yemək verir.  
Buyurmuş ki, oğlu-qızı olmayanı  
Tanrı-taala qarğamışdır,  
Biz də dəxi qarğayız!

Beləliklə qarşılıdı  
Onlar məni  
Söylə görüm, bu qara eyb  
Səndəndirmi, məndəndirmi?  
Səbəb nədir, Tanrı bizə  
Bir igidmən oğul verməz?  
Sonra demiş:

Xan kızı, mən aşnalığı ataram,  
Yaxalayıb boğazından tutaram,  
Bu sövdəda nahaq qana bataram,  
Söylə mənə, səbəb nədir bu işə?

Qara polad qılıncımı çəkərəm,  
Al qanıvı yer üzünə tökərəm,  
Ayrılığın şərabını içərəm,  
Söylə mənə, səbəb nədir bu işə?

Açıqlanmış aslan kimi  
Dodaqların çeynəyərək,  
Dirse xanın cavabında  
Nələr dedi xatın görək:

– Hey Dirsə xan, mənə qəzəb eyləmə,  
 İncinibən acı sözlər söyləmə.  
 Dur ayağa, çadırların qurgilan,  
 Qoyunları qənarəyə vurgilan.  
 Təpə kimi et, yağ qala bu düzə,  
 Gümüş kimi qızıl cala bu düzə.  
 Ac-yalavac qaşanlara yemək ver,  
 Əyniyalın çılpaqları geyindir.  
 İç Oğuzu, Diş Oğuzu qonaqla  
 Borcluların borçlarını qıl əda.  
 Sən elə bax, alqışlaşın el səni,  
 Həqq unutmaz el qəmini görəni.  
 Hacət dile, el sənə nəfəs versin,  
 Bəlkə Tanrı səsimizə səs versin.

\*\*\*

Demək, Dirsə qadınını dinlədi,  
 Nəzr eləyib böyük bir toy eylədi.  
 Qoyun-quzu kəsdi, qırdı at, dəvə,  
 Oğuz ellərini yığıdı bir yerə.  
 Harda bir ac gördü, doyurdu onu,  
 Yalınçıq olana geydirdi donu.  
 Borclu olanların borcunu verdi,  
 Xərcliksiz qalanın qəmini gördü.  
 Hər yerdə dağ kimi et, yağ qaladı,  
 Su kimi çaylara qızıl caladı.  
 Hansı atılan ox hədəfə dəydi,  
 Bir ağızgöyçeyin sözü göyərdi.  
 Xatın o günlərdə hamilə oldu,  
 Cox zaman keçmədən bir oğlan doğdu.

\*\*\*

Oğlancığı tayalara  
 Tapşırıldılar, saxlatıldılar.  
 At ayağı gölük olur,

104

Ozan dili yügrək olur.  
 Zaman keçdi, il dolandı,  
 Oğlan boy-a-başa çatdı,  
 On beş yaşlı bir gənc oldu.

\*\*\*

Deyirlər ki, Bayındır xan  
 Sarayında iki əsrək  
 Buğa varmış.  
 O bugalar qara daşa  
 Buynuz vursa, külə döner.  
 Yaz olanda göz olanda  
 Toy tutallar, bugaları  
 Döyüsdürüb xanlar, bəyler  
 Təfərrucə yiğilallar.  
 Yenə bir yaz Bayındırın  
 Ordusunda toy başladı.  
 Ağ meydani süpürdülər,  
 Suladılar.  
 Bugaların hər birini  
 Altı demir zəncir ilən  
 Zəncirləyib,  
 Altı kişi –  
 Üçü sağdan, üçü soldan  
 Zəncirlərdən yapışaraq  
 Çəkə-çəkə gətirdilər.  
 Gün görməmiş bugaların  
 Biri ancaq  
 Zəncirlərin çəkib qırır,  
 Kişilərin əllərindən  
 Buraxılır.

Meydan dəyir bir-birinə,  
 Dirsə xanın oğlunu da  
 İki nəfər yaşıdıyla

105

Bir tərəfdə aşiq oynur.  
Ağureklər qaçıb tezir,  
Oğlancığın dostları da  
Qoyub qaçır.  
Lakin oğlan tərpənmədən  
Öz yerində durub qalır.

Bunu görən qızğın buğa  
Buynuzların şüslədərək,  
Oğlancığa hücum edir.  
Oğlan isə çəkinmədən  
Yumruğun düyünləyir.  
Buğa ona çatan zaman  
Endiriri qışqasından.

Yumruğun düyünləyir.  
Əsrək buğa gicəllənir,  
İgid oğlan sıçrayıb  
Yağısını buynuzlayır.

Nər oğlanla qızğın buğa  
Qabaq-qənşər dartsırlar,  
Lakin güclər  
Bir-birinə üstün olmur.  
Hər ikisi aralıqda  
Durub qalır.

Oğlan bir az fikrə dalır:  
– Dam dayanar dirək ilən.  
Bir sarayın dirəyini  
Çərək olsan, ev yixılır.  
Mən nə üçün bu heyvana  
Dirək olum? – deyə oğlan  
Düşünərək nagəhandan  
Əllərini heyvancığın  
Buynuzundan götürübən,  
Sıçrayır. Qızğın buğa

Başı üstə yerə dəyir.  
Oğlan isə macal vermir,  
Bıçağılə başın kəsir.

Bunu görən xanlar, bəylər  
Yığılırlar  
Kəl oğlanın dövrəsinə:  
– Hanı, gəlsin Qorqud Dədə,  
Bu oğlanın adın qoysun.  
Əlin tutub, babasından  
Onun üçün taxt istəsin,  
Bəylik alısn! – deyə-deyə.

Çağırıldılar, Dədəm Qorqud  
Gələr oldu.  
Oğlancığın əlin tutdu.  
Babasına varıb getdi.  
– Hey Dirse xan, oğlanıva  
Kürsü vergil, bəylik vergil,  
Ərdəmlidir!  
Boynu uzun bedov at ver  
Minər olsun, hünərlidir!

Ağ ayıldan tümən-tümən  
Ağ qoyun ver, bu oğlana  
Şişlik olsun,  
Ərdəmlidir!

Qatar-qatar dəvə vergil,  
Qoy oğlana yüklət olsun,  
Hünərlidir!

Qızılqubbə çadır vergil,  
Bu oğlana kölgə salsın,  
Ərdəmlidir!

Çiyini quşlu cübbə vergil,  
Qoy bu oğlan geyər olsun,

Hünərlidir!  
Ağ meydanda buğa basıb,  
Onun adı “Buğac” olsun!  
Adını mən qoydum, yaşın  
Tanrı-teala özü versin!

\* \* \*

Hünərlinin parlayanda  
Hünərinin güneşi,  
Hamı gözler işıqlanmaz,  
Hamı ürək şad olmaz.

Çox kor olmuş göz vardır ki,  
İşiq görse qamaşar,  
Çox yaramaz bayquş kimi  
Abadlığa qapılmaz.

\* \* \*

Buğac xanın taxta çıxıb  
Beylik donun geyməsi  
Atasının qırx igidin  
Həsadətə qapaltdı.  
– Gərək bunu atasına  
Çuğullayaq,  
Ola bilər ki, öldürə.  
O ölürsə, yenə bizim  
İzzətimiz, hörmətimiz  
Çoxalacaq – deyə onlar  
Himləşdilər.  
Sonra iki böyük olub,  
Dirsə xana yanaşınan  
Söylədilər:  
– Bilirsənmi nələr olmuş?

108

Yarımasın sənin oğlun,  
Gəncliyindən bar yeməsin!  
Qırx igidin götürübən,  
Qalın Oğuz ellərinə  
Basqın etmiş.  
Harada bir gözəl görse,  
Çekib almış.  
Ağ saqqallı qocaların  
Ağzın söymüş.  
Ağ birçəkli qarıların  
Südün söymüş.  
Aydın axan gur sulardan  
Xəbər keçə,  
Qarşı yatan ala dağdan  
Aşib keçə,  
Xanlar xanı Bayındırı  
Xəbər çata:  
– Dirse xanın oğlu bu cür  
Bidət işlər görür – deyə  
Söyləyələr. Gəzməkdənse,  
Ölmək sənə yaxşı ola.  
Bayındır xan çağırıban  
Qəzəb edə,  
Belə oğul sənin üçün  
Nə gərəkdir?!  
Olmağından olmamağı  
Yaxşıraqdır. Öldürsənəm!

– Gətiriniz, öldürəlim! –  
Deyə Dirse buyurarkən  
Qırx igidin son igirmisi  
Çıxa gəldi.  
– Hey Dirse xan, sənin oğlun  
Yerdən durdu,  
Köksü gözəl qaba dağa  
Ava çıxdı.  
Sən var ikən,

109

Av avladı, quş quşladı.  
Anasıyla məclis qurub,  
Söhbət edib badə içdi.  
Atasına qəsd elədi,  
Yarıməsan sənin oğlun!

Qarşı yatan ala dağdan  
Xəbər keçə,  
Aydın axan gur sulardan  
Aşıb keçə,  
Xanlar xanı Bayındırıa  
Xəbər çata:  
– Dirsə xanın oğlu bu cür  
Bidət işlər görür – deyə  
Söyləyələr,  
Çağrılıban Bayındır xan  
Qəzəbinə tuş olasan?  
Belə oğul sənin üçün  
Nə gərəkdir?! Öldürsənəm! –  
Deyə onlar söylədilər.

– Gedin, tutub gətiniz,  
Öldürəlim!  
Bu cür oğul mənim üçün  
Gərəkməzdir! – dedi Dirsə.  
– Biz oğlanı necə tutaq?  
O bizləri sayan deyil,  
Sözümüzə baxan deyil.  
Dur ayağa,  
Qırx ığidin boyuna al,  
Oğluvu da götürübən  
Çix ovlağa!  
Quş uçurdub, av avlayıb,  
Oğlanı da oxlayıban  
Geri qayıt!  
Onu bu cür öldürməsən,  
Başqa cüra öldürülməz! –  
Deyə onlar uydurdular.

\*\*\*

Sərin-sərin əsən zaman  
Salxım-salxım dan yelləri,  
Qaqqıldaşıb səyirəndə  
Boz irəgli torağayı.

Uzunsaqqal, uzunətək  
Tat dam üstdə banlıdıqda,  
Bedov atlar yorğalayıb  
Yollar üstə uğradıqda.

Köksü gözəl qaba dağa  
Səhər-səhər gün dəyəndə,  
Böyük Oğuz əllərinin  
Qız-gəlini bəzənəndə,  
Ala-sabah axmaq Dirsə  
Yerdən durdu.  
Qırx namərdin atlandırib,  
Buğacı da götürərək,  
Ava çıxdı,  
Av avladı, quş quşladı.

Qırx namərdin bir neçəsi  
Buğac bəyə yaxınlaşdı.  
– Atan dedi: Keyik qavşın,  
Gətiribən mənə qənşər,  
Vurub salsın.  
At oynadıb, qılinc çəkib,  
Ox atmasın gözüm görsün,  
– Fərəhlənsin – söylədilər.

İgid oğlan ayın-şayın  
Sevinc ilə at oynadır.  
Keyik qavır, maral qavır,  
Atasının qarşısında  
Oxlayıban yerə salır.

Öz yanında:

– Qoy xan babam at siyirdib,  
Qılınc çalıb ox atmama  
Fərəhlənsin!  
Mənə baxıb güvəniben  
Fəxr eləsin! –  
Deyə yazıq düşünürdü.  
Ol qırx namərd:  
– Hey Dirsə xan, görüsənmi  
Oğlan necə keyikləri  
Tezikdir?  
Hər tərəfdən qavır, sənin  
Qabağında yerə salır?  
Olmaya ki, ceyranlara  
Ox atarkən səni vura?  
Oğlan səni öldürmədən,  
Tez ol onu öldür! – deyə  
Uydurdular.

Keyiklərin dalısınca  
Oğlan qızğın at çapdırıb,  
Babasının qənşərindən  
Ötən zaman  
Axmaq Dirsə,  
Odumlamış qatı yayı  
Ələ aldı.  
Üzənginin üstə qalxdı,  
Yayı çekdi, öz oğlunun  
Kürəyinin arasını  
Nişanladı.  
Ox kamandan sıçradı,  
İldirimtək uçub şaxdı,  
Buğac xanın kürəyindən  
Dəyib yaxdı.  
Alca qanı şurulladı,  
Bedov atın uzun boynun  
Qucaqlayıb yerə düşdü

Ol namədlər Dirsə xanı  
Oğlanının nəşri üstə  
Getməyə də qoymadılar.  
Atlarını döndəribən  
Qayıtlılar.

\* \* \*

Yazıq xatın:

– Oğlancığın ilk avıdır,  
Gərək Oğuz bəylərini  
Toyluyağım – deyə qalxıb  
Yumurlanıb uru durdu.  
At öldürdü, dəvə kəsdi,  
Buğur, ayğır, qoç qırıldı.  
Qırx incə qız dövrəsində  
Dirsə xana qarşı vardı.

Qıpıqların qaldıraraq,  
Dirsə xana nəzər saldı,  
Sol-sağına göz gəzdirdi,  
Oğlancığın görünmədi.  
Qara bağıri sarsılıban  
Yanar oldu.  
Qara xumar gözlərinə  
Qan-yaş doldu.  
Çağırıban Dirsə xanı  
Söy söylədi.  
Gərək xatın nə söylədi:  
– Bəri gel, hey başım baxtı,  
Evim taxtı,  
Xan babamın göygisi,  
Qadın anamın sevgisi,  
Atam, anam verdiyi,  
Göz açıban gördiyim  
Könül verib sevdiyim!

Qalxıbani sən yerindən  
 Uru durdun.  
 Qara yallı bedov atın  
 Bütün mindin.  
 Köksü gözəl qaba dağa  
 Ava çıxdın.  
 İki vardın, bir gəlirsən?!  
 Yavrum hani?  
 Bu dövranda min diləklə  
 Yetirdiyim oğul hani?  
 Çıxsın mənim gözüm, Dirsə,  
 Yaman səryir.  
 Kəsilsin bu, oğlan əmen  
 Süd damarım, yaman sizlər.  
 Sarı ilan dişləmədən  
 Ağca tənim qalxıb şışər.  
 Yalqız oğul görünməyir,  
 Bağrım yanar.

Quru çaylar üzərinə  
 Suçu saldım,  
 Qara donlu dərvişlərə  
 Nəzir verdim,  
 Ac qarınları doyurdum,  
 Yalıncıqları donaltdım,  
 Təpə kimi ət qaladım,  
 Gülmüş kimi süd caladım,  
 Min diləklə bir oğlanı  
 Güclə tapdım.  
 Yalqız oğul xəbərini  
 Aman, Dirsə, degil mənə!

Qarşı yatan ala dağdan  
 Uçurtdunsa, degil mənə!

Qəltan axan daşqın suya  
 Axızdınsa, degil mənə!  
 Ala donlu, azğın dinli

Kafirlərə aldırıdınsa,  
 Degil mənə!

Xan babamın ordusuna  
 Mən varayım,  
 Ağır ləşkər, pul, xəzinə  
 Mən alayım,  
 Azğın dinli kafirlərə  
 Od vurayım.  
 Yaralanıb qazlıq atdan  
 Düşməyincə,  
 İti qılınc şah damarım  
 Biçməyince,  
 Yalqız oğul yollarından  
 Dönməyelim!  
 Yalqız oğul xəbərini  
 Degil mənə!  
 Qara başım qurban olsun,  
 Ərim, sənə!

Dirsə bir söz söyləmədən  
 Gəlib keçdi,  
 Xatınının cavabında  
 Dinməz oldu.  
 Ol qırx namərd qarşı gəlib:  
 – Oğul sağdır, avlaxdadır,  
 Gün arası harda olsa,  
 Gəlib çıxar.  
 Bəy sərxoşdur, ona görə  
 Cavab verməz – söylədilər.

\*\*\*

Xatın buna qatlaşmayıb  
 Geri döndü.  
 Qırx incə qız yoldaşların  
 Atlandırdı.

Bedov atın səyridərək,  
“Oğul” deybən yola düşdü.  
Qışda, yazda qarı, buzu  
Əriməyən qaba dağa  
Atın sürdü,  
Alçaqlardan ucalara  
Çapıb çıxdı.  
Bir dərənin üzərində  
Quzğunları uçar gördü,  
Bedov atın o tərəfə  
Qamçıladı.

\*\*\*

Oğlan atdan yixılarkən  
Göy-boz atlı Xızır İlyas  
Başı üstə hazır olub,  
Bərəkətli əllərilə  
Yarasını sığıyaraq:  
– Bu yaradan qorxmagilan,  
Sənə ölüm yoxdur ondan.  
Dağ çıçəyi, ana südü  
Məlhəmindir sənin, oğlan! –  
Deyə dönüb qeyb olmuşdu.

Xızır gedir, oğlan iki  
Tazisilən qumlar üstə  
Düşüb qalır.  
Qarğı-quzğun qan görübən  
Yaralını qavmarlayır.  
Kəlbəciklər mırıldayıb  
Dövresinə dolanırlar.  
Quzğunları qovalayıb  
Qonmaqlığa qoymayırlar.

\*\*\*

Başılıvlu yazıq ana  
Al qanına batıb yatan  
Balasının leşi üstə  
Çapar yendi.  
Oğlanını duymaz gördü,  
Çağırıbən nə söylədi:

– Yuxu almış qara, xumar  
Gözlərini bir aç axı!

Gözlərini kədər tutmuş  
Bu anaya bir bax axı!

Tanrı verən şirin canın  
Seyrandaymış indi axı!

Dil-ağızdan, şirin candan  
İki kəlmə xəbər mənə!  
Qarayazı, qarabaşım  
Qurban olsun, oğul, sənə!

Qarşı yatan uca dağlar  
Ucalarkən alçaq olsun!

Qazlıq dağdan axan sular  
Axar ikən, axmaz olsun!

Bu dağlarda bitən otlar  
Bitən yerdə bitməz olsun!

Qayalarda qaçan ceyran  
Qaçar ikən qaçmaz olsun.

Qəza səni hardan tutdu?  
Aslandanmı, qaflandanmı?  
Bədənində canın varsa,  
Dil-ağızdan xəbər mənə.  
Qarayazı, qarabaşım  
Qurban olsun, oğul, sənə!

Anasını dinləyərək  
Gözlərini açdı oğlan,  
Kövrək dili tutar-tutmaz  
Nə söyləmiş anasıylan:

– İrəli gəl, sinəsindən  
Qana-qana  
Süd əmdiyim ağ birçəkli  
Qadın ana!

Qazlıq dağdan axan sular  
Günahsızdır, qarğama gel!

Bu dağlarda bitən otlar  
Günahsızdır, qarğama gel!

Qarşı yatan uca dağlar  
Günahsızdır, qarğama gel!

Cəblərdəki ceyranlar da  
Günahsızdır, qarğama gel!

Aslanlar da, qaflanlar da.  
Günahsızdır, qarğama gel!

Qarğasan, babamı qarğıa,  
Bu iş mənə babamdanı –  
Deyə oğlan yenə dedi:

– Ana, nə qorx, nə də ağıa,  
Göy-boz atlı Xızır-İlyas  
Başım üstə gəldi mənim,  
Ox yarama çəkdi əlin:  
– Bu yaradan sənə ölüm  
Yoxdu! – dedi.  
Dağ çiçəyi, ana südü  
Dərmanındır, – demiş – sənin.

\* \* \*

Yaralının sözlərini  
Dinlədikdə qırx gülbədən,  
Səpeləşdi çiçək kimi  
Hər tərəfə qırxi birdən.

Sinələrdə çırpınarkən  
Analığın saf ürəyi,  
Topladılar qucaq-qucaq  
Ötək-ötək dağ çiçəyi.

\* \* \*

Ağ birçəkli yazıq ana  
Döşün sıxdı.  
Bir sıxarkən süd gəlmədi,  
İki sıxdı, süd gəlmədi.  
Üç sıxanda qan qarışq  
Süd fişqirdi.  
O süd ilən məlhəm edib  
Oğlancığın yarasını  
Bağladılar. Götürdülər,  
At üstünə mindiribən  
Ordusuna gətirdilər.  
Həkimlərə, təbiblərə  
Tapşırıb gözlədilər,  
Kimsə ilə danışmayıb,  
Dirsə xandan gizlədilər.

\* \* \*

At ayağı kölük olur,  
Ozan dili yüksək olur.  
Qırx gün başa çatar-çatmaz  
Oğlancığın yaraları

Üzə gəldi, sapsağ oldu.  
Yenə də at minə bildi,  
Yenə qılinc çala bildi.  
Yenə də o av da avlar,  
Quş da quşlar.  
Dirsə xanın xəbəri yox,  
Oğlancığın ölmüş bilir.

\*\*\*

Qırx naməndlər bunu duyu:  
– Nə etməli? –  
Deyə onlar dimdikləşdi:  
– Oğlanının sağ olduğun  
Bilər olsa Dirsə əgər,  
Yəqin bilin, əl götürməz,  
Hamımızı qırıb tökər.  
Gərək vaxtı uduzmadan  
Onu tutaq.  
Ağ boynuna qara qəzil,  
Sicim taxaq.  
Ağ əllərin dalda çataq,  
Yad ellərə, kafirlərə  
Qoyub qaçaq –  
Deyə onlar Dirsə xanı  
Basmarlayıb,  
Ağ əllərin dalda çatıb,  
Ağ ətindən qan çıxınca  
Dövəşləyib,  
Ordusuna yəğmalayıb,  
Dustaq edib,  
Qanlı kafir əllərinə  
Yönəldilər.

\*\*\*  
Dirsə xanın bu işindən  
Heç bir kəsin xəbəri yox,  
Ancaq qadın bunu duyur,  
Oğlanını çağırıban  
Nə söyləyir:  
– Oğul, oğul, canım oğul,  
Görürmüsən nələr oldu?

Sərt qayalar oynamadan  
Yer ayrıldı.  
Elə yağı soxulmadan  
Baban üstə yağı gəldi;  
Ol qırx namərd Dirsə xanı  
Yaxalayıb, ağ əllərin  
Arxasında bağladılar,  
Ağ boynuna qara sicim  
Keçirtdilər.  
Baban bayan, onlar atlı,  
Yügürtdülər.  
Götürübən, qanlı kafir  
Ellərinə yönəldilər.  
Yenə demiş:  
– Dur ayağa, canım oğul,  
Qırx ığidin boyuva al,  
Get, babavı qırx namərdin  
Əllərindən qurtargilan!  
Baban sənə qıydısa da,  
Sən babava qıyma, oğul!

\*\*\*

İgid oğlan anasının  
Sözlərini qəbul etdi,  
Qara polad qılincına  
Qurşanıban,

Ağ qotazlı qatı yayın  
Ələ aldı.  
Bedov atın tutduruban  
Bütün mindi,  
Qırx igidin atlandırib,  
Baba – deybən  
Yortub getdi.

\*\*\*

Ol qırx namərd bir çəməndə  
Edib otraq,  
Al şərabın itisindən  
İçən zaman  
İgid Buğac yatdı, ancaq  
Qırx namərdlər onu görüb  
Söylədilər:  
– Durun, varıb oğlanı da  
Edək dustaq,  
Hər ikisin kafirlərə  
Bir aparaq!  
Dirsə bunu eşidərək:  
– Aman, qırx yoldaşım, aman  
İlahinin birliyinə  
Yoxdur şübhə, yoxdur güman!  
Açın mənim əllərimi,  
Qopuzumu mənə verin,  
Qaytarım mən bu gələni.  
Gərək olsa, öldürünüz,  
Gərək olsa, saxlayınız  
Sonra məni.

\*\*\*

Dirsə xanın əllərini  
Boşaltdırılar,  
Gətirdilər qopuzunu.

O bilmirdi bu gələnin  
Oğlancığı olduğunu.  
Asta-asta qarşı gəldi,  
Aldı, görək nə söylədi:  
– Boynu uzun bedov atlar  
Gedirsə də, mənim gedir.  
Bu ilxida sənin də gər  
Mindiyin var, degil mənə.  
Savaşmadan, vuruşmadan  
Qaytarağım, dalı qayıt!

Ağ ayıldan sürü, qoyun  
Gedirsə də, mənim gedir.  
Bu sürüdə sənin də gər  
Şişliyin var, degil mənə.  
Savaşmadan, vuruşmadan  
Qaytarağım, dalı qayıt!

Qatar-qatar qızıl dəvə  
Gedirsə də, mənim gedir,  
Sənin də gər bu qatarda  
Yütlətin var, degil mənə.  
Savaşmadan, vuruşmadan  
Qaytarağım, dalı qayıt!

Qızılqubbə çadırlarım  
Gedirsə də, mənim gedir.  
Arasında sənin də gər  
Odan vardır, degil mənə.  
Savaşmadan, vuruşmadan  
Qaytarağım, dalı qayıt!

Ala gözlü qız-gəlinlər  
Gedirsə də, mənim gedir.  
İçlərində sənin də gər  
Nişanlın var, degil mənə.  
Savaşmadan, vuruşmadan  
Qaytarağım, dalı qayıt!

Ağ saqqallı qocalarım  
Gedirse də, mənim gedir,  
İçlərində sənin də gər  
Baban varsa, degil mənə.  
Savaşmadan, vuruşmadan  
Qaytarığım, dahi qayıt!

Mənim üçün gəlmışsənse,  
Oğlancığım öldürmişəm.  
İgid, sənə yazığım yox,  
Dali qayıt!

İgid oğlan atasını  
Dinləyərək,  
Cavabında nə söyləmiş  
Baxaq görek:  
– Boynu uzun bedov atlar  
Sənindirse,  
Qırx namərdə qıymağım yox!  
İçlərində minliyim var.  
Yəğmalanan sürü, qoyun  
Sənindirse,  
Qırx namərdə qoymağım yox!  
İçlərində şişliyim var!

Qatar-qatar qızıl dəvə  
Sənindirse,  
Qırx namərdə qoymağım yox!  
İçlərində yükletim var!

Qızılıqubbə çadır-otaq  
Sənindirse,  
Qırx namərdə qoymağım yox!  
İçlərində odam vardır!

Alagözlü qız-gelinlər  
Sənindirse,  
Qırx namərdə qoymağım yox!

İçlərində nişanlım var.  
Əsir gedən ağsaqqallar  
Sənindirse,  
Qırx namərdə vermağım yox!  
İçlərində mənim də bir  
Əqlili şaşmış babam vardır! –

Deyə oğlan qırx yoldaşa  
Dilbənd verdi,  
Qırx gənc igid bedov ata  
Qamçı vurdu.  
Aslan Buğac qılinc çekdi,  
Savaş etdi, qırx namərdin  
Kimisinin boynun vurdu,  
Kimisini dustaq tutdu.  
Babasını xilas edib  
Geri döndü.  
Dirsə xan da oğlanının  
Sağ olduğun duyub bildi.

\* \* \*

Xanlar xanı xəbər tapıb,  
Buğac xana bəylik verdi,  
Kürsü verdi.  
Qorqud Dədə boy boyladı,  
Söy söylədi.  
İnci kimi dastan düzdü  
Qoşma qoşdu,  
Onlar daxi bu dünyaya  
Gəlib keçdi.  
Karvan kimi qondu köcdü.  
Yer gizlətdi, əcəl aldı,  
Qoca dünya yenə qaldı.  
Gedən getdi, yaxşı-pisdən  
Gələnlərə bir ad qaldı.

Görüm, dostlar, qafıl ölüm  
Gələn zaman mərd igidə.  
Keçid versin!  
Sağlıq kimi dövlət olmaz,  
Bu dövləti həqq artırsın!  
O öydüyüm uca Tanrı,  
Dost oluban mədəd versin!

Yömn edəlim,  
Yerli qara dağlarınız  
Yıxılməsin!  
Kölğə salan ağaclarınız  
Kəsilməsin!  
Daim axan aydın sular  
Azalmasın, qurumasın!  
Uca uçan tərlanların  
Qanadları qırılməsin!  
At çapanda atınızın  
Ayaqları büdrəməsin!  
Çarşıanda qara polad  
Qılıncınız kütəlməsin!  
Dürtüşübən, çəkişondə  
Kəndiriniz ufanmasın!  
Ağ birçəkli anaların  
Axır yeri behişt olsun!  
Ağ saqqallı babaların  
Son sarayı cənnət olsun!  
Həqq yandıran çıraqınız  
İşıqlansın, yanar dursun!  
Görüm möhtac olmayasız  
Naməndlərə, dostlar, sizi!

Əzəl gündən qəhrəmanlıq  
Mərdanəlik, qoçaqlıq  
Vətənimin, ellərimin  
Ad-sanilən yanaşdır.

Doğrudan da hər insanlıq  
Fəxri olan səciyyələr  
Bu ellərin, obaların  
Əkiz, taybir qardaşdır.

Dəmirdırnaq aslan kimi  
Başıuca, alnıaçıq  
Ömür sürən ellərimi  
Dönə-döne alqışlaram.

Aydın axan sulardan da  
Zülal olan, ləkə bilməz,  
Pas götürməz vicdanına  
Tərif yazsam, boy boylaşam.

Haqlıyam mən. Bu boy deyil,  
Ayın, günün, ulduzların  
Varlıqları haqdır əger,  
Bu da elə həqiqətdi.

Tarixləri qana batmış  
Vərəqlərin vərəqle, bax!  
Yox, görürkən bir kənd üçün  
Bələdçilik həmaqətdi!..

Atropatdan<sup>1</sup>, Xətayidən,  
Yağıları, düşmanları  
Bezikdirən Babək kimi  
Qəhrəmandan danışmayaq.

<sup>1</sup> Atropat – Makedoniyalı İskəndərin Azərbaycana təyin etdiyi yerli hakim

Vaqıflərdən, Füzulidən,  
Nizamitək mərifətdə  
Dünyamıza işiq salan  
Bir insandan danışmayaq.

Dağda-daşda gün qavurmuş  
Simalarda saflıqların  
Yaz şəbnəmi parıltılı  
İşlətisin baxıb görək!

Açıq, aydın, yaraşıqlı  
Alınlarda igidliyin  
Əyri qılınc şəşəeli  
Parıltısın baxıb görək!

Anaların laylasma,  
Aşıqların, ozanların  
Könül açan dastanına,  
Nəgməsinə qulaq asaq!

Cürə sazin pərdəsində  
Təsvirlənən duygulara  
Guruldayan dəhlilərin  
Gur səsine qulaq asaq!

Obalarda diş, erkək,  
Başda papaq, üzdə örpək,  
Əldə yaylıq oynandığı  
Oyunlara bir say salaq!

Dildə-disdə əzbər olan,  
Mətəl olan, məsəl olan,  
Ataların, babaların  
Sözlərini duyub, qanaq!

Aydan aydın, gündən duru,  
Kədərbilməz bu güzgüdə  
Bu ellerin, obaların  
Nə olduğun görmək olar.

Bu görüş də qoçaqlığın,  
İgidliyin, insanlığın  
Ən vaqeи görükəmin,  
Yaraşığın yada salar.

Bax, əsrlər ana, qadın  
Bu dünyada haqsız-haqsız  
Bir qul kimi, matah kimi  
Al-ver olub satılmışdır.

Kişilərin əllərində  
Deyərsiz bir dəsmal kimi  
Əl-əl gəzib, ləkələnib  
Bir tərəfə atılmışdır.

O cavankən, dilbər ikən  
“Qası yay”dı, “üzü ay”dı,  
“Kirpiyi ox”, “vəfası yox”,  
Şair yazar camalından.

Qoca ikən, düsgün ikən  
“Reyhanə”dı, “mərcanə”dı,  
“Əcuze”dı, “möhtalə”dı,  
Bir ad yoxdur kamalından.

Bir çox “ürfan” həzyançısı,  
“Həqq aşiqi” iddialı  
Yalançılar: – Qadın eşqi  
Ürfanıma uymaz! – demiş.

Məhəbbətim “gər bu başı,  
Gər o başı” deyə-deyə  
Müxənnesi “murad” bilib  
Erkeklərə könül vermiş<sup>1</sup>.

<sup>1</sup> Cəlaləddin Mövləvinin “Eşqra gər insəvigeransərəst, Xod ke mara suye-an şehr rəhberəst” şerinə işarədir. Murad – teriqtə istilahında müridlərin iradət bəslədiyi və ona çatmağa can atdıqları “kamil insan” deməkdir.

\* \* \*

Keçmişləri vərəqlə, bax,  
Haman zaman, elə o vaxt  
Bizim yerdə, bizim eldə  
Qadınlığa hörmət varmış.

O da haqlı bir insanmış,  
Qardaş imiş öz ərinə,  
Güləşərmış, vuruşarmış,  
At minərmış, ox atarmış:

Boyu uzun Burla xatın,  
Saçı uzun Səlcan xatın,  
Nigar xanım, Ərəbzəngi,  
Həcər xanım, Zeynəb paşa<sup>1</sup>.

Uzaqlara neçün gedax,  
Həmin bu gün yurdumuzda  
Şəddəsini yan bağlayan  
Mərd analar başdan-başa.

Tarłalarda, zavodlarda  
Hər hünərdə, hər yarışda  
İşqli bir mayak kimi  
Dünyalara işiq salır.

Qadınlığın, analığın  
Yorğun gözü, tutqun bağı  
Ona baxıb, qurtuluşa  
Yol axtarır, ilham alır.

Canım aşiq, gözüm aşiq,  
Çal qopuzun, aç dastanın  
O sehrkar comərd əlin  
Pərdələrdə xoş dolansın.

Üzüqara, bağrıqara  
Cəhalətə cumub batan,  
Qadınlığa böhtan atan  
Şarlatanlar bir utansın!

\* \* \*

Aşıq çomçəsini alır əlinə,  
Alnın qırışdırır, qaldırır qıçıq,  
Qıyr gözlərini, narın gülüşlər,  
Dərilir üzünə lal bir sərxoşlıq.

Mənahı baxışı nələr andırır,  
O duyğun gülüşdən nələr ələnir?  
Üzündə xalqımın ruh ülviyəti,  
Vüqarı, mənliyi, fəxri görünür.

Əzəldən məni də coşdurən odur,  
Onu dinləmişəm, fikrə dalmışam,  
O, vurğun könlümün ilk yavrusudur,  
Mən ilk ilhamımı ondan almışam.

O cadu əllərin tilisimindən,  
Özünü qurtaran hansıdı, kimdi?  
Könül ceyranının avçısıdır o,  
Bir müdhiş fitnədir bax gör ki, indi.

Özü də qərq olur öz nəğməsində,  
Tufanlar qoparır hər bir pərdədən,  
Açır xəyalının ağ yelkənini,  
Yenə də söyləyir Qorqud Dədədən.

Qədim Oğuz ellərində  
Qanlı Qoca adında bir  
Adlı-sanlı kişi varmış.  
Bu görüklü ixtiyarın  
Yetişmiş bir qoç oğlu var,

<sup>1</sup>Zeynəb paşa – XIX əsrin sonlarında Tebrizdə etiraz çıxışlarının başçısı

“Qanturalı” çağırarlar.  
Qanlı Qoca bir gün deyir:  
– Dostlar, mənim atam öldü,  
Yeri-yurdu mənə qaldı.  
Yarınkı gün mən ölərkən  
Yer-yurdumda oğlum qalar,  
Nə yaxşı ki, canım sağkən  
Oğlanımı evləndirim.  
Qanturalı babasının  
Sözlərini dinləyərək:  
– Baba, məni evləndirmək  
İsteyirsən? Mənə layiq  
Qız nə kimi olduğunu  
Bilirsənmi? – deyə oğlan  
Artırırı:  
– Mən yerimdən qalxanadək  
Yerdən dura.  
Mən qaraqoç bedov ata  
Minənədək atın mine.  
Qanlı kafir ellərinə  
Məndən qabaq hücum edə,  
Qılınc çala, baş gətirə.  
Qanlı Qoca: – Oğul, demək  
Sən əyal yox, bir pəhləvan  
İsteyirsən, arxasında  
Yeyib-içib dolanasan,  
Xoş olasan – deyə gülür.  
– Bəli, baba, mən elənci  
İsteyirəm.  
Yoxsamı sən isteyirsən  
Varıb gedib  
Bir cici-ban kız alasan?  
  
Nagəhandan yixılban  
Yerə düşsə bağırsağı  
Düyüñ düşə?! – deyə oğlan  
Açıqlanır.

– Gözüm oğul, açıqlanma,  
İstədiyin, dilədiyin  
O dilbəri tapmaq səndən,  
Qızıl tökmək, rizq vermək,  
Almaq məndən – deyə qoca  
Sinə gərdi.

Ərənlərin görkəmlisi  
Qanturalı belə görçək  
Atın mindi,  
Qırx igidin atlandırdı.  
İç Oğuzu girib gəzdi,  
Beyənəcək qız tapmadı.  
Qayıdiban evə gəldi.  
Qoca sordu: – Qız tapdırını?  
Qanturalı:  
– Yansın Oğuz ellərini,  
Hər nə gəzdim, mənə yarar  
Qız tapmadım, baba! – dedi.

Qanlı qoca:  
– Sabah gedib öylən gəlmək,  
Öylən gedib axşamüstü  
Gəlmək ilən qız tapılmaz.  
Sən evdə qal, mala yetiş,  
Mən gedərəm gəzişərəm,  
Sənin üçün qız taparam –  
Deyə qalxıb, sevinibən,  
Güvənibən sinə gərdi.

Ağ saqqallı bir qocanı  
Yoldaş edib  
İç Oğuzu gəzib çıxdı,  
Qız tapmadı.  
Diş Oğuzu gəzib çıxdı,  
Qız tapmadı.  
Trabozan ellərinə

Gəlib çıxdı.  
Trabozan təkurunun  
Görükəmli, gözəl-göyçək  
Bir qızı var. Bir cüt yayı  
Həm sağına, həm soluna  
Qoşa çekər.  
Atlığı ox yerə düşməz.  
Bu qız üçün üç canavar  
Saxlamışlar.

Hansı igid üç heyvanla  
Pəncələşsə, qalib gəlsə,  
Heyvanların başın kəssə,  
Qız onundur – deyə təkur  
Vədə vermiş.  
Kimsə isə məğlub olsa,  
Başın kəsər, bürcdən asar.  
Beləliklə, otuz iki  
Kafir dini bəy oğlunun  
Başı bürcdən asılmışdı.

Üç heyvanın biri buğa,  
Biri buğra, biri isə  
Aslan idi.  
Başı bürcdən aslanılan  
Otuz iki bəy oğlunun  
Heç birisi aslan ilən  
Nər dəvəni görməmişdi.  
Ancaq onlar buğa kəlin  
Buynuzuna ilişərək  
Basılmışdı.

Qanlı Qoca başlar ilən  
Heyvanları görən zaman  
Başındakı qara bitlər  
Ayağına süzüb gəldi:  
– Daha doğru çıxaq gedək,

Oğlancığa xəbər verək.  
Hünəri var, gəlib alşın,  
Hünəri yox, obadakı  
Qızı alib, razi qalsın.

\*\*\*

At ayağı kölük olur,  
Ozan dili yüksək olur.  
Qanlı Qoca  
Dağlar aşdı, çaylar keçdi.  
Oğlancığa xəbər gedib:  
– Baban geldi, – söylədilər.  
Qanturalı qırx igidin  
Atlandırıb qarşı vardı.  
Atasının əlin öpdü:  
– Canım baba, mənə layiq  
Qız tapdırınmı? – deyə sordu.  
– Tapdım, oğul! Ancaq işdə  
Hünər gərək! – deyə Qoca  
Cavab verdi.  
– Altun, axça, qəflə, qatır  
İstər, baba?  
– Dedim, oğul, hünər istər,  
Hünər gərək!  
– Canım baba, gözüm baba,  
Qara yallı qazlıq atı  
Minnəm indi.  
Qanlı kafir elərinə  
At salaram,  
Baş kəsərəm, qan tökərəm,  
Azğın dinli kafırlərə  
Qan quşdurram.  
Axça-altun, qul-qaravaş  
Getirərəm,  
Hünərimi göstərərəm.

– Canım oğul, gözüm oğul,  
Dediklərin hüner deyil,  
Bu sövdəda başqa cürə  
Hüner gərək.

O qız üçün üç canavar  
Saxlamışlar.  
Üç heyvanı kimse bassa,  
Qızı ona verəcəklər.  
Basanmasa, məglub olsa,  
Başın kəsib bürc üstündən  
Aslıyarlar.

– Gözüm baba, mənə gərək  
Bu sözü sən deməyəydin,  
Gedəm gərək, çünki dedin!  
Getməz olsam, yarımkı gün  
Bu söz mənə qaxınc olar,  
Toxunc olar.  
Canım baba, qadın ana,  
Əsən qalın!

– Görürsənmi öz-özümə  
Nə eylədim?  
Oğlancığı qorxutsanam?!  
Bəlkə qorxub kətməz ola –  
Deyə qoca düşünərək  
Söy söyləmiş:  
– Sən gedən yerlərin, sultanım oğul,  
Dolamac-dolamac caddası olur,  
Üzərində uçan quş qanad salmaz,  
Göylərə qovuşan qalası olur.

Palçığına atlı batsa, çıxanmaz,  
Ormanların ala ilan sökənməz,  
Boz aslanlar sularından içənməz,  
Göllərdə yaşılbəş sonası olur.

Görüklüsü könülləri aldadı,  
Nəgmələri dağı-daşı oynadı,

Hay demədən baş gətirər cəlladı,  
Papağı mindilli baba olur.

Canım oğul, atgilan bu sövdəni,  
Buzlatma gəl, ağ saqqallı babanı.  
Ağlar qoyma bir qarıcıq ananı,  
Mərd igidin işdə vəfəsi olur.

– Canım baba, nə deyirsən sən mənə,  
Bu işlərdən çəkinən igid olmaz,  
Alp igidə qorxu vermək eyb olur,  
Mərd atalar övladını qorxutmaz.

Qadir qoysa, o dolamac yolları  
Bir çapışda yorub-yortub keçərəm,  
Atlı batıb çıxmaz palçıqlarına,  
Mövlam mədəd versə, qumlar tökərəm.

Ala ilan sökməz ormanlarına  
Çaxmaq çalıb, ildirimtək şaxaram,  
Göylə pəhlü vuran qalalarını  
Viran edib, od vuruban yaxaram.

Ya aslanın dırnağında didilləm,  
Ya taxıllam buynuzuna buğanın,  
Ya dəvənin köksü altda əzilləm,  
Ya öpərəm görüklünün buxağın.

Ya gedəm hey, getməyəm hey,  
Ya gələm hey, gəlməyəm hey.  
Daha bir də görüşünçə,  
Gözüm baba, qadın ana,  
Əsən qalın!

Gördülər ki, bu təklifdən  
Geri dönmək qoç oğlanın  
Namusuna yenilməzdır,

Uğur verib söylədilər:  
– Uğurların açıq olsun,  
Əsən gedib, sağ gələsən,  
Aslan oğul!

Qanturalı  
Atasının, anasının  
Əlin öpdü,  
Qırx igidin atlandırdı,  
Yola düşdü.  
Yeddi gecə, yeddi gündüz  
Yol sürdülər,  
Yortub kafir sərhəddinə  
Yetişdilər.  
Çadır tikib əyləndilər.

Qanturalı  
Yügrək atın oynadıban  
Əmudunu atır-tutur:  
– Hey qırx eşim, qırx yoldaşım!  
Yügrək olsam yarışsam hey,  
Güclü olsam güləşsəm hey,  
Qadir mövləm mədəd versə,  
Üç heyvanla vuruşsam hey,  
Gözəllərin sərkərdəsi  
Sarı donlu qızı alıb,  
Atam, anam obasına  
Qayıtsam hey...  
Hey qırx eşim, qırx yoldaşım!  
Qırxınıza qurban olsun  
Mənim başım!

Qanturalı bu sözdəkən  
Təkur saha xəbər getdi:  
– Qanlı Oğuz ellərindən  
“Qanturalı” deyirlər bir  
İgid varmış, qız dileyib  
Gəlir – deyə söylədilər.

Şah Təkurun atlıları  
Yeddi ağac qarşı gəldi:  
– İgid, bura niyə gəldin?  
Degil bize!  
– Verişməyə, alışmağa  
Gəldim – deyə Qanturalı  
Cavab verdi.

İzzət edib, hörmət cdib  
Ağ çadırlar tikdirdilər,  
Ala xalı döşədilər,  
Ağca qoyun qırıldılar,  
Yeddiillik al şərabdan  
İçdirdilər,  
Götürübən Təkur şahın  
Ordusuna gətirdilər.

\*\*\*

Böyük salam meydanında  
Təkur taxtın üzərində  
Oturmuşdu.  
Üç yüz kafir silahları,  
Alay qurub, xidmətində  
Durmuşdular.  
Təkur qızı bu meydanın  
Bir yanında uca bir köşk  
Tikdirmişdi.  
Bayramlarda, çıxışlarda  
Qırx incə qız dövrəsində  
Köşkə çıxar, təfərrüçə  
Məşğul olar.  
Yenə də o, bir elçinin  
Gəldiyindən xəbər bulub,  
Qırx qızlara al geydirib,  
Özü isə sarı geyib  
Köşgə gəldi.

Qanturalı gəlib çıxdı,  
Qaraqapaq Təkur şaha  
Salam verdi.  
Kafir Təkur salam aldı.  
Ala xalı döşədilər,  
Yerə otdu.  
– İgid, burası hardan gəldin? –  
Deyə Təkur sual verdi.

Qanturalı yerdən durdu,  
Ədəb ilən başın açdı,  
Ağ bileyin siğalladı:  
– Qarşı yatan qara dağın  
Aşmaq – deyə gəlmışəm mən!  
Axıntılı sularından  
Keçmək – deyə gəlmışəm mən!  
Ətəyinə, qoltuğuna  
Sığınmağa gəlmışəm mən!  
Haq-tanrıının buyruğu,  
Peyğəmbərin dediyilə  
Qız almağa gəlmışəm mən!  
  
– Bu igiddə hünər olsa,  
Sözüm yoxdur! – deyə Təkur  
Qəbul etdi.

\*\*\*

Yasavullar qoç oğlunu  
Soyundurdu.  
O bir taqa  
Altın arqac kətan bezin  
Gövdəsinə sarıtdadı,  
Meydan açdı.  
Qanturalı  
Sahibcəmal, sahibkəmal,

Görsetmə bir igid idi.  
Oğuzların dörd igidi  
Niqab ilən dolanardı –  
Qanturalı, boz ayqırı  
Beyrək xan, Qara Çəkir,  
Birisi də onun oğlu  
Xan Qırqınıq.  
Qanturalı niqabını  
Götürərkən qız baxırdı.  
Ay camallı, aslan üzlü  
Mərd igidə gözü düşcək  
Darıxlığı boşa getdi.

Dabbaq olmuş dana kimi  
Cuyucusundan su töküldü.  
Başındakı qırx yoldaşa  
Baxıb dedi:  
– Tanrı-teala şah babamın  
Ürəyinə rehm sala,  
Kəbin kəsib bu oğlana  
Verə məni.  
Heyifdir ki, bu cür oğlan  
Heyvanların dırnağında  
Həlak ola.  
Səlcan xatın bu sözdəkən  
Yeddi dəmir zəncir ilən  
Zəncirlənmiş buğa kəli  
Gətirdilər.  
Buğa gəlib dizə çökdü,  
Meydandakı mərmər daşa  
Buynuz vurdub, pənir kimi  
Didib tökdü.

Hami baxıb söyləşdilər:  
– Ənqəribdi ki, igidi  
Atar yıxar.  
– Yaxılsın Oğuz elləri

Qırx igidlən bir bəy oğlu  
Bir qız üçün ölmək nədir?! –  
Qoç oğlanın qırx igidi  
Bunu duyub ağlaşdırılar.

Qanturalı sağa baxdı,  
Sola baxdı, igidlərin  
Ağlar gördü, bir hay verdi,  
Nə söylədi:  
– Hey qırx eşim, qırx yoldaşım!  
Nə olub ki, ağlayırsız?  
Qopuzumu mənə verin,  
Məni öyün!

Qanturalı qopuz çalır,  
Qırx igidi onu öyür,  
Görək dostlar necə deyir:  
– Hey sultanım, Qanturalı!  
Qalxıbanı sən yerindən  
Durmadınmı?  
Qara yallı qazlıq ata  
Minmədinmi?  
Köksü gözəl qaba dağı  
Avlayıban yenmədinmi?  
Obadakı inək sağan  
Qaravaşı görmədinmi?  
Buğa, buğa dedikləri,  
O inəyin buzovası  
Deyildimi?  
Alp ərənlər qırımdan  
Qırarmı?  
Qoç igidlər bir buzovdan  
Qorxarmı?  
Sarı donlu Selcan xatın  
Köşkdən baxar,  
Kimə baxsa, baxışylan  
Oda yaxar.

Qanturalı sarı donlu  
Qız eşqində bir “hu” dedi,  
– Mərə, kafər, buganızı,  
Buraxınız gəlsin! – dedi.  
Əsrək kəlin zəncirlərin  
Götürdülər.  
Dəli buğa buynuzların  
Almas uclu cida kimi  
Şüşlədərək nər oğlanın  
Üzərinə hücum etdi.  
Qanturalı adı gözəl  
Məhəmmədi çağırıban  
Bir yumruq qızğın kəlin  
Qaşqasına ilişirdi.  
Əsrək buğa dəli üstə  
Yerə çökdü, qalxar-qalxmaz  
Dürtməsini kəlləsinə  
Dayayaraq zorun saldı,  
Buğa kəli basa-basa  
Gen meydanın o başına  
Gedib çıxdı.

Qızğın buğa, igid oğlan  
Bir çox zaman çalışdırılar.  
Yavaş-yavaş dəli heyvan  
Yorğunladı, qara ağızı  
Köpükləndi.  
Qanturalı: – Alp ərənlər  
Bu dünyani ağıl ilən  
Bilmişlərdir. Yaxşıdır ki,  
Heyvancığın qarşısından  
Siçrayıb arxasından  
Bir iş edim – deyə durub,  
Adı gözəl Məhəmmədə –  
“Təkbir” deyib sıçradı.  
Buğa tovun saxlamadan  
Başı üstə yerə dəydi,

İgid oğlan dildən düşmüs  
Hərifini quyuqladı,  
Dolandırıb yerə çaldı,  
Boğazladı, başın kəsdi,  
Dərisini qazib soydu.  
Təkur şaha qarşı vardı,  
– Qızı mənə verirsənmi? –  
Deyə durdu.

– Mərə, qızı ona verib  
Sürün getsin! –  
Deyə Təkur hökm ederkən,  
Qardaşının yek oğlu dedi:  
– Heyvanların padşahı  
Boz aslandır, onunla da  
Oyun versin, sonra verək.

Aslanı da gətirdilər.  
Aslan gelib qoruldandı,  
Meydandakı bütün atlar  
Qan kişnədi.  
Nər oğlanın igidləri  
Ağlayıban söylədilər:  
– Buğa kəldən qurtardısa,  
Boz aslandan qurtararmı?  
Qanturalı igidlərin  
Ağlar görüb:  
– Mərə dostlar, qopuzumu  
Ələ alıb öyün məni!  
Sarı donlu qız eşqində  
Bir aslandan qorxmaq olmaz!  
Yoldaşları onu öyür,  
Görek dostlar necə deyir:  
  
– Hey sultanım Qanturalı,  
Dayılar basan, ərlər kəsən,

Qara poladüz qılıncdan  
Qayıtmayan  
Alp ərənlər savaş günü  
Qırımdan qayıdarmı?  
Ağca tozlu qatı yaydan  
Dərsinməyən,  
Ağ ləlekli ötgün oxdan  
Qayğımayan  
Mərd igidin iradəsin  
Bir canavar sarsıdarmı?

Dəmirdırnaq qaplanların  
Boynun buran,  
Canavarlar sərkərdəsi  
Aslan boğan  
Ala başlı köpək itə  
Kendisini qapdırarmı?

Sarı donlu Səlcan xatın  
Köşkdən baxar,  
Kimsə baxsa, eşq oduna  
Salıb yaxar.

Qanturalı sarı donlu  
Qız eşqində bir “hu” dedi.  
– Mərə kafir, aslanıvı,  
Burax gəlsin!  
Qara poladüz qılıncım  
Əlimdə yox, qırışmadan  
İki biçəm.  
Ətəyinə sığınmışam,  
Cöməndlərin mədədkarı,  
Qəni Tanrı, mədəd! – dedi.  
Boz aslana hay verdilər,  
Süzdü geldi.  
Qanturalı adı gözəl

Məhəmmədə “tokbir” deyib,  
Köynəyini biləyinə  
Sarıtdadı, aslancığın  
Pəncəsinə qarşı verdi,  
Çənəsindən bir yumuruq  
İlişirdi.  
Yumuruğun zərbəsindən  
Toğan aslan gicəlləndi.  
İgid oğlan macal tapıb  
Biləyini çəkib üzdü,  
Götürübən yerə çaldı.  
Aslancığın qaba leşi  
Meydan içrə düşüb qaldı.  
Qanturalı: – Mərə Təkur,  
Qızı mənə vergil! – dedi.

– Bu oğlanı gözüm gördü,  
Könlüm sevdi.  
Gərək dursun, gərək qalsın!  
Qızı ona verin, getsin! –  
Deyə Təkur hökm edərkən,  
Qardaşının oğlu dedi:  
– Heyvanların sərkərdəsi  
Buğra nədir, onunla da  
Oyun etsə, qızı verrik.

Çün inayət həqdən idi,  
Bəy-paşalar qoç oğlana  
Hami durdu.  
Təkur dedi:  
– Nərin ağızın yeddi yerdən  
Bağlayınız!

Həsud kafir bağlamadı  
Dəhnələrin, yüvənlərin  
Açıdı atdı.

Qanturalı sərəxoş-sərəxoş  
Buğuranın sağ-solundan  
Qoltuğundan fırlar çıxar.  
Lakin iki canavarı  
Basib salmaq mərd igidi  
Yorğunlatmış,  
İşdə bir az yavalatmış.  
O tövşəyin almaq üçün  
Dayanarkən,  
Altı cəllad yalnız qılınc  
Başı üstə hazır oldu.

Yoldaşları bunu görüb  
Söy söylemiş.  
Görək dostlar nə söylemiş:  
– Qalxıbani öz yerindən  
Uru durdur,  
Qara yallı qazlıq atı  
Bütün mindin,  
Ala gözlü igidlərin  
Atlandırdın,  
İri düymə, qaba dağı  
Dünən aşdın  
Axıntılı daşqın suyu  
Dünən keçdin,  
Qanlı kafir sərhəddini  
Basib keçdin.  
Kafirlərin buğasını  
Xurd-xaş etdin.  
Toğan aslan gəldiyində  
Belin bükdün.  
Qara nərə yetişəndə  
Nə gecikdin?!  
Qarşı yatan bu dağlardan  
Xəber keçə,  
Daşqın axan bu sulardan

Ötüb keçə,  
 Böyük Oğuz ellərinə  
 Xəber çata,  
 Qanturalı nə eyləmiş,  
 Söyləyələr:  
 – Qara buğa yügürdükdə  
 Başın kəsmiş,  
 Toğan aslan daşlandıqda  
 Belin bükmüş,  
 Qara buğa gəldiyində  
 Dildən düşmüş –  
 Söyləyərlər.  
 Böyük-kiçik bunu deyib  
 Danışalar,  
 Qarı-qoca bunu deyib  
 Danışalar.  
 Ağ saqqallı qoca baban  
 Bükük qala,  
 Ağ birçekli qarı anan  
 Başa çala!  
 Qalxıbanı öz yerindən  
 Durmaz olsan,  
 Altı cəllad başın üstə  
 Qılınc tutar,  
 Qafilcədən o görükü  
 Başın kəsər.  
 Aşağıdan yuxariya  
 Baxmazmisan?!

Qənşerinə ala gözlü  
 Kəhlik gəldi, igid, nədən  
 Tərlanını atmazmisan?!

Sarı donlu Səlcan xatın  
 Qaş-göz eylər.  
 İgid, nədən işarətin  
 Görməzmisən?!

Söylər: – Dəvə dodağından

Zəbun olar.  
 Nədən yarın dediyini  
 Duymazmisan?!  
 Qanturalı uru durdu,  
 Sarı donlu qız eşqinə  
 Bir “hu” dedi.  
 Mərə kafər, buğuranın  
 Dodağından tutar olsam,  
 “Qız sözilə qara nəri  
 Zəbun etdi” – söyləyələr.  
 Yarındı gün Böyük Oğuz  
 Ellərinə xəber çata,  
 “Bir dəvənin qarşısında  
 Qalmış idi, qız qurtardı” –  
 Söyləyələr – deyə duyub:  
 – Mərə, dostlar, qopuz çalıb  
 Öyün məni!  
 O qüdrətli yaradana  
 Sığınmışam,  
 Yar yolunda bir buğradan  
 Qaçmaq olmaz!  
 Haydi, onun başını da  
 Kəsim! – dedi.  
 Qırx igidi onu öyüb  
 Söy söyləmiş,  
 Görək dostlar nə söyləmiş:

– Qaf qayalar başında yuva salan,  
 Qadir ulu, Tanrıya yaxın olan,  
 Arı guldən şığıyb ördək alan,  
 Cümlə quşlar sultani çal qaraquş  
 Sağsağana özünü şığıdarmı?!

Dov gündündə bak etməyən yağıdan,  
 Hay verəndə alayları dağıdan,  
 Qızıl qandan daşqın sellər axıdan

Alp igidlər, cilazınlar, ərenlər  
Bir tülüyüə üzünü daladarmı?!

Sarı donlu Səlcan xatın  
Köşkdən baxar,  
Kimsə baxsa, baxışylan  
Oda yaxar.

Qanturalı sarı donlu  
Qız eşqinə bir “hu” dedi.  
Adı gözəl Məhəmmədi  
Çağırıban dəvəyə bir  
Dürtmə vurdu, zərbəsindən  
Nər bağırı.  
Bir də vurdu, dəvə daxı  
Ayaq üstə duranmayıb  
Şumlanmış bir qala kimi  
Yerə dəydi.  
İgid oğlan əsrək nəri  
Boğazladı. Gövdəsindən  
İki zoł gön çıxarıban  
Təkur şahın qənşərində  
Yerə vurdu.  
– Athıların tərkəş bağı,  
Üzəngisi qırılsara,  
Tikmək üçün kara gələr! –  
Deyə güldü.  
Təkur dedi:  
– Vallah, bunu gözüm gördü,  
Könlüm sevdi.  
Qırıx bir yerdə qızıl ala  
Gərdək tikdi.  
Qızı alıb kəl oğlanın  
Gərdəyinə getirdilər.  
Ozan gelib söy söylədi,  
Şadlıq çaldı.  
Qoçaq Oğuz igidinin

Ömrü-günü çiçək açdı.  
El-gününyü yada saldı,  
Qılıncını çıxarıban  
Yerə çaldi:  
– Qara yertək gərtileyim,  
Torpaq kimi sovrulayım,  
Qılıncıma doğranayım,  
Peykanıma sancılayım,  
Oğlum-qızım doğulmasın,  
Doğularsa, on gününə  
Yetişməsin,  
Qadin ana, bəy babamla  
Görüşmədən bu gərdəgə  
Girər olsam!

\* \* \*

Çadırların yatırıldı,  
Dəvələrin buzlatıldı,  
Qara qoçun kişnətdirdi,  
Köçün çatdı yola düşdü.

Yeddi gecə, yeddi gündüz  
Yol yolladı, yortub Oğuz  
Sərhəddinə gəlib çatdı,  
Çadır tikdi.  
– Hey qırx eşim, qırx yoldaşım!  
Qırxımıza qurban olsun  
Mənim başım!  
Qadir Tanrı mədəd verdi,  
Varıb getdim, üç heyvanın  
Başın kəsdim,  
Sarı donlu dılber qızı  
Alıb gəldim.  
Bəy babama xəbər verin,  
Qoç oğluna qarşı gəlsin!

\* \* \*

İki sevgi baxıb gördü  
 Qonduqları bu dağ, təpə  
 Durnaların, sonaların,  
 Kəhliklərin ucağıdır,  
 Ceyranların, ahuların  
 Keyiklərin oylağıdır.  
 Hər tərəfi çay, çəməndi,  
 Sular axır qəltan-qəltan,  
 Şıqqıldayıb töküürü  
 Şurşuralar qaba dağdan.

Yaşıl Təbriz xalçasından  
 Döşənmişdir sanki hər yan,  
 Qüdrət əli qaşlamışdır  
 Çiçəkləri brilyantdan.

Yaşıl kollar bir qız kimi  
 Əldə tutub al piyalə,  
 Yel əsdikcə gizli-gizli  
 Piçıldasıır dağda lalə.

Çadır qurub əyləndilər,  
 Yeyib-içib dincəldilər.  
 O zamanlar hər bir Oğuz  
 İgidinə hər nə qəza  
 Yetişərsə, yuxlamaqdan  
 Yetişərdi.  
 Qanturalı al şərabın  
 Nəşəsindən mürgüleyib,  
 Gözlərini yuxu aldı,  
 Uyub qaldı.

\* \* \*

– Məni görüb sevən çoxdu.  
 Olmaya ki,  
 Nagəhandan basqın edib,  
 İgidimi öldürübən  
 Ağca üzlü mən gəlini  
 Atam-anam sarayına  
 Qaytaralar?! –  
 Deye Səlcən düşünərək  
 İgidinin  
 Atın tutdu, yəhərlədi,  
 Özü isə silahlandı.  
 Süngüsünü ələ aldı,  
 Bir təpənin üstə çıxıb  
 Keşik verdi.

\* \* \*

Məgər, dostlar, kafir Təkur  
 Peşman oldu:  
 – Bu nə işdi, üç canavar  
 Öldürməklə qızçığazı  
 Alıb getdi?!  
 Altıca yüz qara donlu,  
 Goy dəmirli kafir seçdi,  
 Yola saldı.  
 Qız gədikdə gözətlərkən  
 Gördü birdən toz ucaldı.  
 Bedov atın başın saldı,  
 İgidinin başı üstə  
 Çapar yetdi. İgidini  
 Ayıldıranken  
 Söy söyləmiş, görək xanım  
 Nə söyləmiş:

– Ala qıyma gözlerini bir açgilan,  
Canım igid, qafıl-qafıl nə yatmışan?!  
Mərd qolların qarqısından çatılmadan  
Aç gözüvi, qafıl igid, nə yatmışan!?

Qaba döşün oxlanıban sökülmədən,  
Alca qanın yer üzünə tökülmədən,  
Ağca alının qara yerə sürtülmədən  
Aç gözüvi, qafıl igid, nə yatmişan!?

Boz buludlar kişnəmədən sel atlandı,  
Qaf qayalar oynamadan yer ayrıldı,  
Ulu bəylər ölmədikdən el boşaldı,  
Aç gözüvi, qafıl igid, nə yatmişan!?

Ayıł, igid, düşmən geldi, yağı yetdi,  
Qarcışiban, uğraşıban gəlib çatdı,  
Aslanıban üzərivə hücum etdi,  
Aç gözüvi, qafıl igid, nə yatmişan!?

Külək kimi bu dağları aşib gəldün,  
Terlan kimi havalardan uçdun gəldün,  
Yatmaq üçün yermi buldun, yurdumu buldun?!  
Aç gözüvi, qafıl igid, nə yatmişan!?

Qanturah səmirləndi,  
Gözün açdı uru durdu:  
– Nə söylərsən, nə deyərsən,  
Ay görüklüm? – deyə sorur.  
– Qoç igidim, üzərivə  
Yağı gəlmış!  
Qanturah gözün açdı  
Görüktüsün at üstündə  
Silahlanmış, əldə süngü  
Hazır gördü.  
Yeri öpdü: – Hey “amənna və səddəqna”!

Ulu Tanrı dərgahında  
Diləklərim hasıl oldu –  
Deyə igid şükr qıldı.  
Arı sudan abdəst aldı,  
Ağca alının yerə qoydu,  
İki rikət namaz qıldı.  
Atın mindi, adı gözəl  
Məhəmmədə “təkbir” dedi.  
Cilov tökmə qara donlu  
Kafırləro qarşı vardi.  
Səlcən xatın at oynatdı,  
İgidindən qabaq keçdi.  
Qanturalı:

– Qoç görüklü, evi qoyub  
Hara belə? – deyə sordu.  
– Bəy igidim, baş sağ olsa  
Börk igidə əskikmidir?

Gələn kafir çox kafirdir,  
Savaşarıq, döyüşərik,  
Ölənimiz olsa, ölsün,  
Diri qalan evə gəlsin! –  
Deyə xatın atın saldı,  
Qılınc çəkdi, qırırm basdı,  
Qaçanları izləmədi,  
Aman çəkib yalvaranı  
Öldürmədi.

Yağı qaçıdı, igid gəlin  
Elə sandı düşmən sindi.  
Üstü qanlı, qılınc qanlı  
Evə gəldi.  
İgidini görməz oldu.

Qız igidi axtararkən  
Qaynanası, qaynatası  
Çıxa gəldi.  
Gördülər ki, mərd gəlinin

Üstü qanlı, oğlan yoxdur,  
Xəbər tutub soruşdular,  
Görək necə soruşdular:

– İgid qızım, igid anam,  
Ala danda durub gəldin,  
Mərd oğlanı tutdurdunmu?  
Qafilcədən o görüklü  
Mərd başını kəsdirdinmi?  
“Ana” – deyə, “baba” – deyə  
Ağladıban buzlatdırınmı?  
Tek gəlirsən, bir bəbəyim  
Görünməzdir. Bağrım yanar,  
Ağırz-dildən bir qaç kəlmə  
Xəber mənə!  
Qara başım qurban olsun  
Gelin, sənə!

Qız onların  
Qaynatası, qaynanası  
Olduğunu duyub bildi,  
Qamçılığın bir təpəni  
Nişan verib:  
– Ora varın! Hankı yerde  
Toz gördünüz,  
Yoxsa qarğı-quzğun gördüz,  
Oradadır, – deyə özü  
Atın çapdı, ucalardan  
Alçaqlara nəzər saldı  
Baxıb gördü bir dərədə  
Tozanaq var,  
Gah dərilir, gah dağılir.  
Çatıb yetdi, igidinin  
Bedov atın ölmüş gördü.  
Özünüsə  
Gözü üstü yaralanmış,

Axar qanın sile-sile,  
Özü bayan, kafir atlı  
Qılınc çalır,  
Yağıları töküb salır.  
İçi yandı, açıqlandı.  
Qara qoşun bir böyük qaz  
Sırasına düşdüyütek  
Yağıların bir ucundan  
Qıra-qıra o başına  
Gedib çıxdı.  
Qanturalı baxıb gördü  
Bir kimsənə yağısını  
Qabağına qatıb qovur.  
Bu igidin Selcan xatin  
Olduğunu duyanmadı.  
Çağırıban nə söylədi:  
– Qalxıbani öz yerindən  
Duran igid, nə igidsən?  
Qafil-qafil başlar kəsən,  
Dəstursuzca yağı basan,  
Söylə, igid, nə igidsən?  
Dəstursuzca yağı basmaq  
Bizim eldə ayıb olur,  
Söylə, igid, nə igidsən?  
Yenə demiş:  
– Mərə igid, tərlan olub  
Havalara uçasan da,  
Qəvvas olub ümmanlardan,  
Dəryalardan keçəsen də,  
Saqqallayıb boğazını  
Biçər ollam,  
Alca qanın yer üzünə  
Tökər ollam.  
Mərə qada tutmuş igid,  
Nə igidsən?  
Qayıdıban dön gel bəri,  
İgid! – dedi.

Səlcan xatın dinləyərək  
Mərd igidi,  
Görək, dostlar, cavabında  
Nələr dedi:  
– Hey igidim, bəy igidim,  
Qəltəbanda qızıl dəvə  
Köşəşgindən dönərmi gör?  
Qaraqoçlu qazlıq atlar  
Qulanından dönərmi gör?  
Ağ ayılda ağca qoyun  
Quzusunu basarmı gör?  
Alp ərənlər, mərd igidlər  
Sevgisinə qiyarmı gör?  
Qoç igidim, bəy igidim,  
Bu yağının bir ayağı  
Sənin olsa, bir ayağı  
Mənimkidir.

Qanturalı  
Yağı basan, düşman kəsən  
Bu igidin  
Görüklüsü olduğunu  
Duyub bildi,  
Bir yandan da özü girdi.  
Bir cüt aslan  
Qiılınc çaldı, kafər qırdı,  
Yağı qaçıdı, düşman sindi.  
Səlcan xatın  
Atı ölmüş igidini  
At ardına mindirərək  
Yola düşdü.  
Qanturalı öz-özünə  
Düşünərək fikrə daldi:  
Qalxıbanı Səlcan xatın  
Durduğunda,  
Qara yallı qazlıq atın  
Mindiyində,

Ər tərkində bəy babamın  
Obasına girdiyində  
Bizim elin alaşözlü  
Qız-gəlini bunu görüb  
Bildiyində,  
Mərd igidlər öyünəndə  
Əcəb sən də öyünərsən?!  
Zəbun oldun, Qanturalı!  
Söyləyərsən görüklümün  
At ardında gəlib çıxdım?!  
Zəbun oldun, Qanturalı!  
Gönlüm getdi, üzün döndü  
Öldürəyim bunu! – dedi.

Səlcan xatın igidinin  
Fikrin duyub söy söyləmiş,  
Görək, dostlar, nə söyləmiş:  
– Qoç igidim, bəy igidim!

Buzlamaqla dişi dəvə nər olmaz,  
Öyünməklə övrət dönüb ər olmaz,  
Öyünərsə, ər öyünsün, aslandı,  
Öyünməklik övrətlərə böhtəndi.

Duvaq altdan qaş eləyib sevişdim,  
Dadlı-dadlı damaq verib soruşdum,  
Bir yasdığa baş qoyuban əmişdim,  
Qoç igidim, nə tez üzün dolandı?

Dağ başına ari yağan qaram mən,  
Dost bağında bir yetişmiş baram mən,  
Qadir bilir, igid, sənə yaram mən,  
Bəy igidim, nədən könlün bulandı?

Qavat oğlu qavat, nədən  
Tez vuruldun, tez usandın?

Bir munisəm, yaram sənə,  
Qoç igidim, qıyma mənə!

– Yox, əlbəttə, öldürəyim! –  
Deyib durdu Qanturalı.

Səlcan xatın alıb dedi:

– Mərə qavat oğlu qavat,  
Mən aşağı qulpdan tutdum,  
Sən yuxarı qulpa vardun.  
Qavat oğlu, gel vuruşaq!  
Ox ilanmı, qılıncınmı  
Vuruşursan?  
Atın çatdı bir təpənin  
Üstə çıxdı.

Sarağından doxsan oxun  
Yerə tökdü.  
Təkcə iki ox saxladı,  
Peykanların qazıb atdı.  
Dəmirli ox atmaqlığa  
Qiymayıban: – At oxuvu,  
İgid! – dedi.  
Qanturalı: – Qadınların  
Yolu başdır, sən at! – dedi.

Səlcan xatın oxlarının  
Birin atdı.  
Zərbəsindən mərd igidin  
Başındakı qara bitlər  
Ayağına varıb yendi.  
Sonra qaçıb görüklüsün  
Qucaqladı.  
Barışdılar, soruştular.

Qanturalı söy söyləmiş,  
Görək, dostlar, nə söyləmiş:

– Arılıqdan yalap-yalap  
Yalaplanan incə donlum!  
Yeni yağmış, qar üzünə  
Qan damlamış al yanaqlım!  
Qələmçilər qələm çalıb,  
Rəsm etdiyi qara qaşlım!  
Qoşa badam sığışmayan  
Püstədədaq, dar ağızım!  
Yaraşıqlı, dal gerdəndə  
Qırx tutamda uzun saçım!  
Bu sözlərlə, bu işləriə,  
Ay qız, səni sinardım mən.  
Bax gör səntək görüklümü  
Öldürməyə qiyardım mən?

İgidinin cavabında  
Alıb xatın nə söylədi:  
– Qalxıbanı öz yerimdən  
Durar idim,  
Qara yallı qazlıq atım  
Minər idim,  
Şah babamın obasından  
Çıxar idim,  
Ceyranları, keyikləri  
Qovar idim.  
Dartışsaydım bir ox ilan  
Neylər idim?  
Dəmirsizcə bir ox ilan,  
İgid, səni sinardım mən.  
Bax gör səni öldürməyə,  
Şah igidim, qiyardım mən?!

İraqından küsü tutub  
Yaxınlarından gülüşdülər.  
Gizli-gizli yaxa tutub  
Aydın-aşkar iyəşdilər.

Dadlı-dadlı damaq verib  
Duzlu-duzlu əmişdilər.  
Qara yallı ağ boz atı  
Qamçılıyib yügrüsdüller.  
Üz çevirib bəy babanın  
Obasına irişdilər.

\* \* \*

Qanlı Qoca oğlun gördü,  
Şükr qıldı.  
Gəlini ilə, oğlu ilə  
Yurda gəldi.  
Gül-çiçəkli göy çəməndə  
Çadır qurdu.  
At öldürdü, dəvə kəsdi,  
Buğur, ayğır, qoç qırdırdı.  
Aslan qızla qoç igidin  
Toyun tutdu.  
Bütün Oğuz bəylərini  
Ağırladı.  
Altunluca günlüğünü  
Uca tikdi.  
Aslan qızla mərd oğlana  
Gərdək etdi.  
Onlar daha  
Muradına, məqsuduna  
Çatıb yetdi.

Yeddicə gün, yeddi gecə  
Toy tutuldu.  
Çağırıldılar Dədə Qorqud  
Gələr oldu.  
Boy boyladı, söy söylədi,  
Şadlıq çaldı.  
Alp ərənlər, mərd igidlər

Gəldiyindən, keçdiyindən  
Söhbət açdı.  
Qoçaqların, dönməzlərin  
Hünərindən dastan düzdü.  
Boy yaratdı, nəgmə qoşdu,  
Alqış verdi:

— Xocam Tanrı xatın qızı,  
Ər oğlana fürsət versin!  
Hünərlice comərdlərin  
Əl-qoluna qüvvət versin!  
Mərd çırığı günü-gündən  
İşıqlansın, yanar dursun!  
Ər ocağı dünya varkən  
Sönmez olsun!  
El-obasıń ucaldana  
Qadir özü dayaq olsun!  
Bar gətirən ağacların  
Qol-budağı qırılmasın,  
Qurumasın!

\* \* \*

Ay dolandı, günlər keçdi,  
Karvan qondu, karvan köcdü.  
İndi hanı o öydüyüüm ərənlər?  
Hara getdi “dünya mənim” deyənlər?

\* \* \*

Nələr gedər, nələr qalar,  
Nə zor qalar, nə zər qalar.  
Gün dolanar, ömür keçər,  
Göstərilən hünər qalar.

Nə gecə, nə gündüz qalar,  
Nə yaz qalar, nə güz qalar.  
Çalış, dünyada ad qazan,  
Nə min qalar, ən yüz qalar.

Nə yoxsul, nə qəni qalar,  
Nə dağların çəni qalar,  
Dəli bülbü'l, məlul olma,  
Gül solarsa, dəni qalar.

Nə ağızının dadi qalar,  
Nə dostu, nə yadı qalar,  
Yalan dünya vaya qılmaz,  
Mərd igidin adı qalar.

Atlı çapar, tozu qalar,  
Karvan keçər, izi qalar.  
Hər aşığın dövrənə var,  
Özü gedər, sözü qalar.

## SAZIMIN SÖZÜ

### *İkinci cild*



# DƏDƏMİN KİTABI

## QARACIQ ÇOBAN

(*Qazan xanın evinin yəğmalanması*)

*Artıq qaranlıqdan söz açsam,  
məni qınama, demişlər:  
“Aşıq gördüyüün söylər”.*

### BAŞLANIŞ

*Mənim də əlimdən bu gəlir ancaq,  
Səni keçmişinlə eləyim tanış,  
Başuca yaşamaq istəsən əgər,  
Bax gör babaların necə yaşarmış!*

Gecədir, aləmə çöküb qaranlıq  
Üfüqlər tapdanıb yerə yamanıb.  
Hər yan “qu vurursan, qulaq tutulur”,  
Fikir də, duyğu da donub, dayanıb.

Ay küsüb, üz qoyub Zöhrəyə sarı,  
Günəş yolub töküb zərril<sup>1</sup> saçların.  
Zülmət bayraq açıb yerin üzündə,  
Dəyişib aləmin qayda-qərarın.

Bir çapqal da hürmür, qurd da ulamır,  
Bayquşlar da başın çekib qınına.  
Ölüm qanad gərib yerin üzünə,  
Hər şey şübhələnir var olduğuna.

Kövşəni bürüyen sükut əlindən  
Sükut cana doyur, feryada gəlir,  
Darıxıb, hüvkürüb, haray çəkirem,  
Dərələr diskinir, dağlar tərpənir:

– Ulduzlu göylərə, aylı göylərə  
Quzğın kimi qanad gəren buludlar!

<sup>1</sup> Zərli

Dumanlar içindən, çənlər içindən  
Canıxmış bir insan sizi harayalar.

Əhrimənlər duzax qurub yolumda  
Qorxuram, qorxuram mən qaranlıqdan!  
Dişin şaqqıldadır, bərəldir gözün,  
Hər kolun dibindən mənə bir şeytan.

Günəşi salsa da gecə quyuya,  
Yenə də göylərdə ulduz var, ay var,  
Deyirlər: gecələr yoldan azanlar  
Ulduzlara baxıb yolunu tapar.

Çəkilin, çəkilin, çəkilin aman,  
Ömrümün göyündən çəkilin bir an!  
Qoyun işiq salsın yollarıma ay,  
Yolumu soruşum mən ulduzlardan!

Ulduzlar, ulduzlar, aman ulduzlar,  
Nədən göz basmayıb parıldamırsız?  
Hardasız, harada itib-batıbsız?  
Niyə sakit-sakit piçildaşmırsız?

Yoxsa bataqlığa batıbdı Bəhram,  
Keyvanın qüssədən bükülüb beli?!  
Ülkərin salxımı püskündən düşüb,  
Zöhrənin sazının qırılıb teli?!

Sanki buludlar da yuxuya batıb,  
Bəxtimdən göydə bir şimşek də şaxmaz.  
Bostançı baba da baş atıb yatıb  
Çaxmağını çalmaz, fanarın yaxmaz.

Ulduzlar uzaqdır, səmalar dərin,  
İnsana yerdəndi varsa hər haray.  
Yüz belə bağırsam, sıdqaşam da mən,  
Yolunu dəyişməz günəş, ulduz, ay.

Hələlik bu mənəm, bu da qaranlıq,  
Gözlərim bərelir qara zülmətə.  
Başın qaranlığa döyür baxışım,  
Bəlkə bir yol aça nuraniyyətə.

Ancaq hər gecənin dalı gündüzdür,  
Hər bir fəlakətin qurtuluşu var!  
Həyatın yolları dərə-təpədi,  
Hər yenişin isə bir yoxusu var.

Ürək çox dəndlənir, göz çox yaşarır,  
Lakin həyat bütün dərd və qəm deyil,  
Bu acı günlərin şirini də var,  
Ömür tək toy deyil, tək matəm deyil.

Hər dərdin davasın axtarmaq gərək,  
Nə çıxar yixılıb zarıldamaqdən?!  
Təlaşsız qolların qüvvəti olmaz,  
Yol getməsə çatmaz məqsədə insan!

Səhəri axtaran gecədən qorxmaz,  
Alıram əlimə təlaş əsasın.  
Əgər göydən yerə qətran yağsa da,  
Üzüb keçməliyəm zülmət dəryasın.

Ümid hər nə qədər zeif olsa da,  
Bütün düyünləri boşaldar, açar.  
Ümid bir qığılçım, bir qor olsa da,  
Tonqallar yandırar, alovlar saçar.

Yenə bağırıram, haray səsimdən  
Dərələr dillənir, dağlar səslənir,  
Yer-göy fəryadımdan zinhara gəlir,  
Qayalar diksinir, daşlar tərpənir.

Sanki bir işaret göz vurur mənə,  
Uzaqda cansız bir işiq parlayır,

Elə bil gecənin ödü yayılır,  
Ya da qaranlığın bağıri çatlayır.

İşqdan uzanan zəif şüalar  
Bağlanır könlümə qızıl bir saptək,  
Məni də özüylə çekir, aparır,  
O bir yumaq kimi səritlənərək.

Qapı-pəncərəsiz bir abidədə  
Hansı niyazlı el bir şam yandırmış,  
Möhtac bir könülün boş ilticası  
Bu sönük ocağı işıqlandırmış?

Burda kim var mənə yol nişan verə?  
Bir bərbad binadır, bir qurtarmış şam.  
Bu şam çeker olsa son nəfəslərin,  
Mütləq qaranlıqda boğulacağam.

Hisli taxçalarda saxsı pusuzlar  
Üstünə qatbaqat toz-torpaq qonub.  
Yaxılan şamların isti göz yaşı  
Tökülüb hər yanda laybalay donub.

Burda buz bağlayıb dönübdür daşa  
Hacətli gözlərin tökdüyü yaşlar;  
Bağlı düyünləri açanmasa da,  
Mənim gecəmi də işıqlandırar.

Tozlu pusuzları pile doldurub,  
Yandıramam şamın son şöləsilə,  
Bir anda abidə çıraqban olur,  
Söndüyü şamların güdazəsile.

İşq qaranlığı qovur eşiyə,  
Görünür bir səkkizbucaqlı bina,  
Ünümü qurudur mərmuz bir cəzbə,  
Könül məftun olur baxdıqcan ona.

Taxçalarda yiğim-yiğim kar-kağız,  
Cılıdıcı-cılıdsız köhnə kitablar,  
Basılıb, başına torpaq ələyib  
Zamanlardan əsib gələn ruzigar.

Savadsız, yazısız sadə ellərdə  
Qədimlərdən qalma bir adət də var,  
O hər cür kitaba, hər cür basqıya,  
Nədənse, müqəddəs göz ilə baxar.

Ona hörmətlidir hər yazı, hər xətt,  
Nə yandırmaq olar, nə atmaq olar.  
Şübhəli əllərdən ehtiras – deyə  
Qaçırdar məscidə, ocağa qoyar.

Ona görə də bu biğulələrdə  
Bəzən doğrudan da abidələr var,  
İnsan duyğusunun xəzanələrin  
Bu viranələrdən axtarmaq olar.

Gahdan da görürsən bir mücavirin  
Faciə qoparar ziyan karəli,  
Anlamaz-anlamaz yer qazar, quylar  
Kar-kağız qarışq bu inciləri.

İçimdə dərin bir axtarış hissi:  
– Kitabları axtar! – deyə bağırır,  
Elə bil görünməz bir səs, bir nida  
Taxçanın içindən məni çağırır.

Kitabları bir-bir açıb baxıram,  
Cürbəcür Qurandırancaq çoxusu,  
Bir an nəfəsimi dalı qaytarır,  
Qalxan toz-torpağın acı qoxusu...

Bu da meşin cilid qalın bir bayaz,  
Deyəsən köhnə bir əlyazmasıdır,

Boz varaqlarına qonan ləkələr  
Tek toz-torpaq deyil, zaman pasıdır.

Tüstülü pusuzun dar işığında  
Açıram qarşımıda köhnə bayazı,  
Burnumda kifsəmiş kağızın iyi,  
Gözümüz oxşayır gözəl bir yazı.

Gözüm dolandıqca varaqlarında  
Bayazdan bir qapı açılır mənə,  
Qapıda sanki bir at bağlanıbdır,  
Məni aparacaq başqa aləmə.

Xəyalım sıçrayır atın belinə,  
Baxışlarım cilov, gözlərim yüyən,  
Yorturam keçmişin dərinlərinə  
Çaparaq çıxıram zaman qeydindən.

Günlər, aylar, illər dalı qayıdır,  
Qalxır məzarından ulu babalar,  
Qarıcıq analar qolların açır,  
Məni qarşılayır ellər, obalar.

Adamı tanıyan yerdə qurd yesin,  
Hamısı birbəbir öpür üzümdən.  
Uruz piçıldayır Dəli Dondara,  
Bilməm neçəminci nəvəsiyəm mən.

Azərlər yurdunun şen-düzlərində  
Alaca seyvanlar yenə qurulur,  
Şərəfimə böyük qonaqlıq olur,  
Dəvələr kəsilir, qoyun qırıllır.

İti şərabların ağızı açılır,  
Ocaqlar yaxılır, kabablar bişir.  
Hər an yeni dəstə yetişir yoldan,  
Ərənlər, xatınlar atlardan düşür.

Əllərdə sürəhi incə gözəllər  
Su sonası kimi süzür, sallanır,  
Dolub-boşaldıqca zər piyalələr  
Yanaqlar gullənir, tutur, allanır.

Ceyran sürüsütək qızlar, gəlinlər  
Gülüşür, qaçışır cəmənlər üstə,  
Gahdan da toplanıb dövrə qururlar  
Əlvan çiçək kimi dəstəbədəstə.

Ərdəmli igidlər, qadın analar,  
Kimi söhbət açır, kimi saz çalır,  
Kimi at oynadır, kimi ox atır,  
Elin şənlik səsi ərşə ucalır.

Görək kimlər gəlir qonaqlığıma:  
Əsrin adlı-sanlı qəhrəmanları,  
Qarıcıq analar, qoca babaclar,  
Oğuz soylarının ulu xanları.

Bayındır xan gəlir, Bəy Uruz gəlir,  
Qaragünə gəlir, Xan Qazan gəlir,  
Qıyan Səlcuq gəlir, Beyərək gəlir,  
Dəli Domrul gəlir, Buğac xan gəlir.

Mərifət yolunun aydın çırığı,  
Qocalar qocası, ellər atası  
Bezən miskinlərin ümid dayağı,  
Bütün müşküllərin müşkülgüsü.

Qorqud Dədə gəlir əlində qopuz,  
Udumlu əlini arxama çalır:  
– Oğul, elləri və xoş gəldin! – deyir,  
Hər tərəfdən alqış səsi ucalır.

Baxıram elimə, babalarıma,  
Baxdıqca fəxrimdən başım ucalır.

Öz günüm, taleyim golir önümə,  
Gözüm ayağıma dikili qalır.

Öpürəm Dədənin comərd əlini:  
– Ata, oğlun himmət diləyir səndon!  
Bil ki, əllerimin hali yamandır,  
Əsirgəmə xeyir-duavı məndən!

Zamandır bizlərə fələk göz oyib,  
Poladüz qılıncılar qında paslanıb,  
Şahbaz aygırların peyi kəsilib,  
Cidalar oyılıb, kendir ufanıb.

Odalar talanıb, evlər yaxılıb,  
Mərd igidlər ölüb, ürək dağlanıb,  
Hasarlar alımb, ordu basılıb,  
Dodaqlar tikilib, qollar bağlanıb.

Altunlu ban evlər talana gedib,  
Ev yiyeşi gecə küçədə yatır;  
Buz baltası kimi cömərd igidlər  
Divarlar dibində portağal satır.

Kölgəli ağaclar kökdən quruyub,  
Bulaqlar korlanıb, kəhrizlər batıb.  
Aħċi quşların qanadı sıñib,  
Aslan yatağında tülkü'lər yatıb!

Obalarda nə toy, nə bayram olur,  
Nə qopuz çalınır, nə mərd öyünür.  
Nə bir ozan gəlir nəğmə oxuyur,  
Nə bedov atların içi döyüñür!

Laləli düzlərdə tikan göyərib,  
Nə quzu mələşir, nə ceyran qaçır,  
Quşlar da yurdumdan küsüb gediblər,  
Göydə nə bir durna, nə sona uçur.

Məişət igidə ağır yük olub,  
Kimi baş götürür gedir sorgərdən,  
Kimi balaların alır dişinə  
Qaçır diyarından, doğma yurdundan.

Dov düşüb dırnaqsız namərd əlinə,  
Dişİ batan yerin ətin qopardır,  
Dil açıb dilində danışanların  
Çəkir boğazından dilin çıxardır.

Bircə dar günlərin dar axşamında  
Xalqın əhvalına şəfəq qan ağları,  
Qəhrəman elivi nə günə salmış  
Gör bu qara dövran, gör bu ruzigar!

Bir ürək aradan iki bölünüb,  
Ayaq da qanlıdır, baş da qanlıdır!  
Ağ saçlı analar qara geyinib,  
Yanaq da qanlıdır, yaşı da qanlıdır!

Utanıram sənə “oğlunam” – deyim,  
Bilirəm yanında qaradır üzüm.  
Dərdin çəkəni mən, eşidəni sən,  
Sən dözənməyəndə, mən necə dözüm?!

Vətənimin şamaması  
Doğranıb dilim-dilim.  
Tikilib dodağım  
Qadaxlanıb dilim.  
Hər parçam, hər tikəm  
Bir qurd ağızında,  
Babamın kəskin qılıncı  
Paslanıb, çürüyüb qında.

Naməhrəm qucağında,  
Mərd igidlərim darda,  
Bu diyarda, o diyarda.

\* \* \*

“Azəriyəm” – deyən

Papağı qılılı-qılçıqlı,  
Üz-gözü səngər palçıqlı,  
Dönməz comərdlərim  
Bilmirəm hardadı,  
har....da...

Qulaq as, ata!

Bu dərdli oğluva qulaq as!

Hansı dərdimi deyim?

Hansı nisgilimi deyim?

Sizdən sonra naməndlər

Doğraq-döğraq

Doğradı diyarımı,

Doğradılar İranımı...

Bir vuruşda

Özün, oğlun, nəvəsin

Qurban verdi şeri babam

Alanmadım qanımı...

Bir də ki nankorlar

Bir quru dilimi də mənim

Əlimdən aldılar.

Bir qarış yerimdən də

Məni bayırə saldılar...

Haray qopartdım,

Can atdım,

Olmadı, olmadı!

İndi...

Örtüsədə bedov at şiyhəsindən,

Nər oğul nərəsindən

Səs-səmir yoxdu.

Əllərdə qalan anamın

Hay-haray çəkməkdən

Çıxdı canı.

Babəkim, Koroğlum, Şah İsmayılim

Ha...ni?

Dədə məlul-məlul baxır üzümə,  
Baxışında aydın bir inciklik var,  
Övladın pərişan, natəvan görsə,  
Şübhəsiz, hər ata mükəddər olar.

– Oğul, niyə məndən himmət istərsən?  
Torpaq əsirinin elində nə var?  
Hər aşiqin beş gün dövrəni vardır,  
Hər əsrin özünü bir Qorqudu var.

Kim öz sərvətini qəbrə aparmış?  
Ya hansı atanı gördün dünyada  
Ömründə çalışıb qazandığını  
Buraxıb getməyə axır övlada?!

Mən öz həyatimdə hər nə qazandım –  
Ağdan, kamaldan, elmü-zəkadan –  
Toxum eyləyibən bu yerdə əkdir,  
Sizlərə tapşırdım öldüyüm zaman.

Ancaq hər oğulun özünə qalır  
Ata sərvətindən nə cür barına.  
Bir gündə kül edib göyə sovura,  
Ya da ki, qat-qat da artıra onu.

Biz əgər başuca, igid yaşadıq,  
Namərdə əymədik onu heç zaman.  
Yadelli düşmənə təslim olmadıq,  
Qanımız axdışa damarımızdan.

Dördəlli tutmadıq biz bu dünyani,  
Həyatı – şərəfdə, mərdlikdə bildik,  
Yaşadıq – şərəfli yaşamaq üçün,  
Savaşdıq, vuruşduq, öldürdük, öldük!

Göylərdə yurd saldıq qaranquş kimi,  
Qarğıa-quzğun olub leşə qonmadıq.  
Aslantək cəblərdə yataq eylədik,  
Tülkütək gündə min kələk yonmadıq.

Namərdə mərd olduq, həqqə qul olduq,  
Yaxşıya – yaxşı olduq, yamanaya – yaman,  
Əlsizləri əzib ayaqlamadıq,  
Amansız düşmənə vermədik aman.

Oğula nə gərək dədənin malı,  
Əgər oğul olsa, əgər mərd olsa!  
Atanın sərvəti hara çatacaq,  
Oğul dədəsinə yaman dərd olsa?!

Atanın adını batırən oğul  
Atanın yurdunda qalmasa iyidir.  
İgidde igidlilik, namus, ar gərək,  
Namussuz oğullar olmasa iyidir!

Oğul, niyə məndən himmət istərsən?!

Torpaq əsirinin əlində nə var?  
Hər aşiqin beş gün dövrəni vardır,  
Hər əsrin özünün bir Qorqudu var.

Mən öz zəmanəmi yaxşı tanıdım,  
Yaxşı yol göstərdim, yaxşı yol getdim,  
Elimə ustad bir gəmiçi oldum,  
Tufanlardan keçdim, sahilə yetdim.

Sən də öz əsrivi dərindən tanı,  
Gəz, dolan, zamanın Qorqudu axtar.  
Raket dövrənində, atom əsrində  
Əprimiş Qorquddan sizə nə çıxar?

Her zaman başuca yaşamaq üçün  
O əsrin hünərin öyrənmək gərək!

Ataya güvənmək hünər deyildir,  
Dünyada hünərə güvənmək gərək!

Get, qoca Dədəden himmət diləmə!  
Himmət verəcəksən, himmətin olsa!  
Atavin çırığın yanar saxlarsan,  
Şərəfin, hünərin, qeyrətin olsa!

Mənim də əlimdən bu gəlir ancaq,  
Səni keçmişinlə eyləyim tanış,  
Başuca yaşamaq istəsən əgər,  
Bax gör babaların necə yaşarmış.

Mən bu dünyalarda gəzişən zaman,  
Bilmirəm nə saat yuxum aparır,  
Ya mənim könlümü röyalar alır,  
Ya da ki, pusuzun yağı qurtarır.

Bir zaman ayıldım, açdım gözümü,  
İşiq qaranlığı basıb boğurdu,  
Gecənin şəlməsi qana batmışdı,  
Səhər açılırdı, günəş doğurdu.

Dədəmin əprimiş tozlu kitabın,  
Bir abidə kimi qucaqlamışdım.  
Gecəmi səhərə çatdırılmışdım,  
Bir vərəqdən artıq oxumamışdım.

\*\*\*

*Üşüdüm ha üşüdüm,  
Dağdan alma daşdım,  
Almacığı aldılar,  
Mənə zülüm qıldılar.  
Mən zülümdən bezaram...*

*Xalq məsəlindən*

Xoş illerin birində,  
Günlerin bir günündə,  
Tülüqusun sevgisi,  
Bayındır xan köygisi.  
Qaracığın qaplanması,  
Meşələrin aslanı,  
Xan Uruzun atası  
Qalmış igid arxası,  
Elin şanı-şövkəti,  
Qalın Oğuz dövləti,  
Qonur atın iyəsi,  
Ərənlər sərkərdəsi  
Ulaş oğlu Xan Qazan  
Yerindən durmuş idi,  
Doxsan başlı ban evin  
Düşərdə qurmuş idi.

Hər yanda ipək-ipək  
Xalılar salınmışdı.  
Sürəhi düzülmüşdü,  
Badyələr qurulmuşdu.  
Neçə-neçə xub üzlü,  
Xub üzlü, qara gözlü,  
Gözəl-göycək, görüklü,  
Saçı dalda hörüklü,  
Qabaq səhər, qaş gecə,  
Döşlər qaba, bel incə,  
Köksü qızıl düyməli,

Qıpıqları sürməli,  
Səhərin dan ulduzu,  
Yanaqlar al qırmızı,  
Xallı, xoylu damağlı  
Dili ballı, qaymaqlı,  
Sinəsi qoşa narlı,  
(Kim görüb sərvə barlı?)

Gecənin yağmış qarı,  
Duru sulardan arı,  
Dağın yorğun maralı,  
Dəli ceyran ədalı,  
Şirindil, incidişli,  
Gözəl, kəhlik yerişli,  
Dodağı pöhrə balı,  
Dosta gəl, yada çalı,  
Əllər xınadan əlvən,  
Baxışı canlılar alan,  
Səsi Davud nəğməsi,  
Nəfəsi gül nəfəsi,  
Vüqarlı, yaraşıqlı,  
Bəxt ulduzu işiqli,  
Yaz üzlü, göz nemətli,  
Gül iyi, bar ləzzətli,  
Dadlı-duzlu, məzəli,  
Azərbaycan gözəli.  
Mey gəzdirir ortada,  
Din-iman gedir bada.  
Şanlı Oğuz bəyləri,  
Ərənləri, ərləri  
Siğraq sürür, mey içir,  
Günlər şadlıqla keçir.

Ulaş oğlu Xan Qazan,  
Xan Qazan, aslan Qazan  
Al şərəbi qantarıır,  
Alaca gözü qızarıır,  
Papaq yenir qaşına,

Nəşə vurur başına,  
 Dizin sövkəyir yerə,  
 Üzün tutur bəylərə:  
 – Ünüm ünləyin, bəylər!  
 Sözüm dinləyin, bəylər!  
 Yata-yata yanımız,  
 Yançağımız qarıldı.  
 Dura-dura belimiz,  
 Buxunumuz qurudu.  
 Varın ovlağa varaq,  
 Keyik yiğaq, ov tutaq,  
 Elimiz yesin-içsin,  
 Günlərimiz xoş keçsin.  
 Elin qəhrəman oğlu,  
 Səlcuq oğlu, xan oğlu  
 Yenilmez adlım sərdar,  
 Nər güclü Dəli Dondar  
 Razılığın bildirir:  
 – Xan Qazan, məsləhətdir!  
 Ulu bəylərin başı,  
 Xanın igid yoldaşı,  
 Uzunqol, qaplanqaynaq,  
 Qara nər Qarabudaq  
 Səs verir digər yandan:  
 – Yaxşıdır, ağam Qazan!

Xanlar bunu deyince,  
 Başqlalar səs verince,  
 At ağızlı bəy Aruz,  
 Ağsaqqal, əldə qopuz  
 İki diz üstə çökür,  
 Düşünür, tibir<sup>1</sup> tökür;

– Dayın boyuva qurban,  
 Əl saxla, bəyim Qazan!  
 Sasi dinli düşmanın

Mərzində oturursan,  
 Ev-eşiyin, obanın  
 Üstə kimi qoyursan?

– Cilov yəhər qaşında,  
 Üç yüz igid başında  
 Oğlum Uruz atlansın,  
 Obam üstə dayansın! –  
 Deyə xan verdi ferman,  
 Qalxdı, geyindi xoftan.

\* \* \*

Hazırlıqlar başlandı,  
 İgidler silahlandı.  
 Qabaqca qonur atı  
 Çəkdilər sərdar mindi,  
 Təpəl qaşqa ayğırı  
 Dalıyca Dondar mindi.  
 Qazanın mərd qardaşı,  
 Arxası, silahdaşı,  
 Boz aslan Qaragünə  
 Qalxdı göy at üstüne.

Yaman gündə, dar gündə  
 Çekən elin qayğısın,  
 Dəstursuzca öldürən  
 Bayındır xan yağışın.  
 Şir oğlu Şir Şəmsəddin  
 Mindi ağca bedovun.

Bayburdun hasarından  
 Parlayıb, uçub qaçan,  
 Dov günü qatı yaydan  
 Dolu kimi ox saçan  
 Boz ayğırı Beyərək  
 Atlandı lay divartək.

<sup>1</sup> Tədbir

Xan Qazan məzah ilan  
“Keşiş” – deyə çağırın  
Yeyinək silah taxdı,  
Duru ayğıra qalxdı.  
Saya varsan tükənməz,  
Həddü-hesaba gəlməz.  
Bütün Oğuz bəyləri,  
Alicilar ləşkəri  
Geyindi, yaraqlandı,  
Düzüldü, yasaqlandı,  
Çıxdılar Ala dağa,  
Aslan girdi ovlağa.

\* \* \*

Dəvə kinli düşmənin  
Casusu casusladı,  
Bu xəbəri Gürcüstan  
Məlikinə yolladı.  
Yeddi min zatiqırıq,  
Donunun ardı yırıq,  
Başları yarı saçlı,  
Sinəsi gülmüş xaçlı  
Silahlandı, at mindi,  
Yəhər qaşına sindi.  
Yönəldi xan evinə,  
Çapdı Qazan evinə.

Çaldı-çapdı, taladı,  
Oğlunu yaxaladı.  
Ağ əllerin bağlatdı,  
Qız-gəlinin ağlatdı.  
Ağ ban evlər, kömələr,  
Qatar-qatar dəvələr,  
Şahbaz at tövlə-tövlə,  
Hesabsız pul, xəzinə  
Talandı, qarət oldu,

184

Əcəb qiyamət oldu.  
Ağsaqqallar, qocalar,  
Qarıcıq olan analar,  
Körpələr quzu kimin,  
Qaza bənzər qız-gəlin,  
Səhərin dan ulduzu  
Bayındır xanın qızı,  
Ucaboy, qara qaşlı,  
Bel nazik, uzun saçlı,  
İpək şəddə qaşında,  
Qırx ince qız başında,  
Oğuzun baş qadını,  
Xan Qazanın xatını  
Düşmənə yesir oldu,  
Bənzi saraldı, soldu.

Xanın qarı anasın  
Evindən çıxardılar,  
Qara dəvə boynuna  
Asdilar, apardılar.

Üç yüz igid qırıldı,  
Daş üstə qalmadı daş,  
Oxlandı, şəhid oldu  
Qocaman Sarı Qulmaş.

\* \* \*

Düşmən öyünür, şisir,  
Boy boyladır, söyləşir:

– Mərə bəylər, Qazandan  
Qəribə acıq çıxdıq.

Birkərə varın-yoxun  
Taladıq, evin yıldığ.

185

Bizlərə əsir oldu  
Halalı, oğlu, qızı.  
Qırx igid ilə tutduq  
Oğlancığı Uruzu.

Bir yağı yerdən durur,  
Ağzın büzür, dən salır:  
– Nə deyirsiz, hələ də  
Bir acığımız qalır.

Şöklü Məlik tutulur  
Qara qanı qaralır:  
– Mərə əclaf, de görüm  
Nə acığımız qalır?

Çuğul yağı titrəyir,  
Bağır basır, baş əyir:  
– Bəylər bəyi Qazanın,  
O barışmaz düşmanın

Dəmirqapı Dərbənddə  
Qoyunu var minlərcə.  
Onları da alsayıdış,  
Ulu açıq alardıq.

Şöklü Məlik eşidir,  
Tamahlanır, hökm edir:  
– Altı yüz atlı getsin,  
Qoyunu qarət etsin!

Altı yüz ər atlandı,  
Qoyun üstə yollandı.

\*\*\*

Qara Çoban, xan Çoban,  
Qayğılı aslan Çoban,  
Qara dağlar qaplanması,

186

Xan Qazanın Çobanı  
Yatdı vəqiqə gördü,  
Səmrədi uru durdu.  
Qoyunları hər yerdən  
Ağillara topladı,  
Qapıların bərkidib  
Dalısın torpaqladı.  
Çağırdı cüt qardaşın,  
Yığdı çöllərin daşın.

Üç yerdə daş topladı  
Bərkitdi dörd bir yanın,  
Açıdı əlinə aldı  
Ala qollu sapanın.

\*\*\*

Toz qalxdı, günəş batdı,  
Athılar gəldi çatdı:

– Sürüyə qurd girəndə  
Əli çomaqlı Çoban!  
Qaranquluq düşəndə  
Odlu, çaxmaqlı Çoban!  
Pendiri, qatığı bol,  
Südlü, qaymaqlı Çoban!  
Dartışib qarşışanda  
Dəmir qaynaqlı Çoban!  
Mərə Qaracıq Çoban,  
Bizə qulaq asgilan!  
Qazanın ev-eşiyin  
Dağıtdıq, yəğmaladıq,  
Tövlə-tövlə atların  
Biz mindik, biz taladıq.

Xanın axdı ulduzu,  
Tutduq oğlu Uruzu,  
Çapdıq evin, köməsin,

187

Bol pulun, xəzinəsin,  
Qatar-qatar dəvəsin,  
Qarıcıq olan nənəsin.  
Bütün dövlətin-malın,  
Qız-gelinin, halalın  
Yesir qıldıq, apardıq,  
Qiyamətin qopardıq.  
Mərə çoban, hardasan?  
Yaxında, uzaqdasan?

Sözümüzə qulaq as,  
Bizə baş əy, bağır bas!  
Bizdən gizlənmə, qorxma,  
İrəli gəl, huyuxma!  
Sənə Şöklü Məlikdən  
Bəylilik allıq, bilgilən.

Qara Çoban bağırır,  
Sərkərdəni çağırır:  
— Ala qarı söyləmə gel,  
Yolsuz yağı, azğın yağı!  
İtim ilən bir yalaqdan  
Yöndəm içən quzğun yağı!

Altındakı şahbaz atın  
Nə öyürsən, mərə yağı?  
Ala başlı, kola buynuz  
Keçimcə də gəlməz mənə!

Başındakı dəbilqəni  
Nə öyürsən mənə, yağı?  
Başındakı bu qılıcı  
Börkümcə də gəlməz mənə!

Altmış tutam köndərini  
Öymə mənə, murdar yağı!  
Bu qızılçıq yeddi qarış  
Ağacımca gəlməz mənə!

Qılincını, qalxanını  
Öymə mənə, mərə yağı!  
Savaş günü əyri başlı  
Çovqanıñca gəlməz mənə!

Belindəki doxsan oxun,  
Nə öyürsən, dinsiz yağı?  
Qırış günü ala qollu  
Sapanıñca gəlməz mənə!

Yaxınıñdan, uzağıñdan  
Bəri gəl, hey yetim yağı!  
İgidlərin zərbi-şəstин  
Görüb get, hey itim yağı!

\*\*\*

Yağılar at təpdilər,  
Hər yandan ox səpdilər,  
Ərənlerin qoçağı,  
El-obanın dayağı,  
Mənim Qara Çobanım,  
Yenilməz qəhrəmanım  
Əl eylədi sapangə,  
Yer-göyü gətdi tengə.  
Yağının aşı bişdi,  
Kürküne birə düşdü.  
İgid Çoban təkine  
Nər kimi gərdi sine.  
Qızığın sapan tavladı,  
Daşı-daşa dayadı.  
Atıldıqca hər daşı  
Sındı üç düşmən başı.  
Qırdı yağının gözün,  
Yere sərdi üç yüzün.  
Lakin tükəndi daşı,  
Oxländi cüt qardaşı.

Aslanım açıldı,  
İçi od tutdu, yandı.  
Dünya gözüne gelməz.  
Keçi bilməz, qoç bilməz,  
Qoyur sapana atır,  
Düşmən yan-yana yatır.  
Qaraldı yerin üzü,  
Qorxdu düşmənin gözü:  
— Yarimasın bu Çoban!  
Yarcımasın bu çoban!  
Bir az da dursaq əgər,  
Diri qoymaz bir nəfər,  
Hamını tökər qırar,  
Anamız üzün cırar.  
Üz döndərib qaşdilar,  
Dağ-təpəni aşdilar.

Yolun yumulsun, Qazan!  
Qapın çırpılsın, Qazan!  
Ölübsən, ya dirisən?  
Xəbərin yox xəbərdən!

\* \* \*

Sizə mən söyləyince,  
Məgər, dostlar, o gecə  
Xan Qazan ayın-şayın  
Toxtaq, ağır-arxayı  
At oynadıb, ox atıb,  
Yorulub düşüb yatıb,  
Yuxusunda nə gördü?  
Qara vaqiə gördü.  
Səmrədi uru durdu,  
Qardaşına hey vurdu:

— Ünüm ünlə, qardaşım,  
Sözüm dinlə, qardaşım!  
Yuxumda gördüm nələr,  
Qorxulu vaqiələr.  
Qarlıca qara yağmır  
Gördüm üstümə yağır.  
Gördüm qara qırğılar  
Mənim quşumu şıgar.  
Gördüm ildirim şaxdı,  
Ev-eşiyimi yaxdı.  
Qaraqlıçıq, boz-sarı  
Quduzlaşmış qurduları  
Evimi dələr gördüm,  
Bir daha nələr gördüm:  
On barmağım ox gördüm  
Biləyimdən yox gördüm.  
Tüklərim qarğı kimin,  
Tutdu gözümün öünü.  
Dağlıb ağlım, huşum,

Düşmən ara açarkən,  
Çobanım çatdı qaşın,  
Haqqına tapışındı  
İki şəhid qardaşın.  
Mat qaldı öz işindən,  
Çaxmaq çaldı, od yaxdı,  
Düşmənlərin leşindən  
Böyük bir təpə yaptı.  
Polad ürəyində kin,  
Yandırdı bez köynəyin,  
Bağladı yarasına,  
Kimsə gəlməz yasına.  
Dərə xəlvət, ər yalqız,  
Eldən iraq, qayğısız  
Bir daş üstə çömbəldi,  
Ürəyi dərdə gəldi.  
Yollara baxdı-baxdı,  
Gözlərindən yaş axdı:

Gəldim sənlə qonuşum,  
Canım qardaş, halim sor,  
Mənim bu yuxumu yor!

– Qara bulud dediyin –  
Sənin varın, dövlətin.  
Qara yağmır – ləşkərin,  
Saç – qayğılı ellərin,  
Qalanın Tanrı yorsun,  
İnşallah xeyir olsun!

– Ümidim, arxam qardaş,  
Ləşkərimə sən ol baş,  
Otur yerli-yerində,  
Ovumu pozma, mən də  
Minirəm qonur ata,  
Qan-tərə bata-bata,  
Qonur atım – ceyranım,  
Qaraquşum, tərlanım  
“Dərələrdən yel kimi,  
Təpələrdən sel kimi”,  
Sərsərə dönər, əsər,  
Üç günlük yolu kesər.  
Öylən çatar obama,  
Baş çəkərəm odama.  
Sağlıq, əsənlik olsa,  
Sağamlıq, şənlik olsa,  
Nə durram, nə dincəlləm,  
Axşama dönüb gəlləm.  
Gəlmədim axşam əgər,  
Bilin var yaman xəbər.

Qonuru mamızladı,  
Yüyürdü, yol yolladı.  
Uca dağlardan aşdı,  
Daşqın sulardan keşdi.  
Çapdı yetişdi yurda,  
Nə ev gördü, nə oda.

Uçarda quzğun uçar,  
Qaçarda tazi qaçar.  
Bağrı alışdı, bişdi  
Yurduya xəbərləşdi:

– Ay yurdum, aman yurdum,  
Qum qumlamayıñ yurdum,  
Güllü dağların döşü  
Sığın keyiklə qonşu,  
Yağılar hardan varmış?  
Nə yerdən soni dalmış?  
Yenə də söy söyləmiş,  
Görelim nələr demiş:

– Ağ ban evim tikilində yurdu qalmış,  
Qarı anam olurunda yeri qalmış.  
Oğlum Uruz ox atarda budaq qalmış,  
Qara mitbax tikilində ocaq qalmış.  
Ulù bəylər çaparında meydan qalmış,  
Oba köcmüş, yurd-yuva viran qalmış.

Tutuldu salur Qazan,  
Gözlerinə doldu qan.  
Qara bağıri darıldı,  
Yumaq kimi sarıldı.  
Könlü təşvişə düşdü,  
Qan damarları şışdi.  
Köçün izini tapdı,  
Heylədi atın çapdı.  
Başı lovlu bağıri qan  
Gözlerin tutmuş duman,  
Mərd əli çıxıb boşça,  
Yalvarır dağa-daşa.  
Qarşına çıxdı bir su:  
– Həq didarı görüb bu.  
Xəbərləşir su ilan  
Nələr soruşur ondan:

– Çingim-çinğım qayalardan çıxan su,  
Şaqqıldayıb dərələrdən axan su,  
Ağır-ağır qayaları xırladan,  
Dənizlərdə gəmiləri oynadan,  
Şahbaz atlar, boz aygırlar içən su,  
Qızıl dəvə üzərindən keçən su,  
Sahilləri ağca qoyun yatağı,  
Çəmənləri bugaların otlağı,  
Ayişənin, Fatimənin meknəti,  
İmam Həsən, İmam Hüseyn həsrəti,  
El-obamdan xəbərin var, de mənə!  
Qara başım qurban olsun, su, sənə!

Su necə xəbər versin?  
Nə söyləsin, nə desin?

Suyu adladı, keşdi,  
Gözü bir qurda düşdü:  
– Uğurludur qurd üzü,  
Uzağı görər gözü,  
Xəbərləşim onylan –  
Deyə soruşdu qurddan:  
– Günü doğan qaranqluq axşamlar,  
Uru duran yağanda kövşənə qar,  
Qızıl-qızıl dəvələri buzladan,  
Ağca qoyun gördükdə quyruq qapan,  
Erkəcin, övəcin, simizin tutan,  
Qanlı quyruq üzübən çap-çap udan,  
Arxasiyla ağıllar böyrü sökən,  
Şahbaz-şahbaz atların ətin tökən,  
Qaba səsli köpəkləri hürdüren,  
Çaxmaqlıca çobanları yüyürdən,  
El-obamdan xəbərin var, de mənə!  
Qara başım qurban olsun, qurd, sənə!

Qurd necə xəbər versin?  
Nə söyləsin, nə desin?  
Qurdu da qoydu keşdi,  
Gözü bir itə düşdü:

– Qaranqluq axşamlar haf-haf hürən,  
Ağca ayran görəndə çap-çap içən,  
Oğruları, xırsızları qaçırdan,  
Qorxuduban, hürküdübən, uçurdan,  
El-obamdan xəbərin var, de mənə!  
İyiliklər edərəm, itim, sənə!

İt hardan xəbər versin?  
Nə söyləsin, nə desin?  
Xan Çobanın köpəyi,  
Taniyır Qazan bəyi.

Ayaqlarına düşər,  
Oynar, sək-sək səkildər.  
Qazandan əl götürməz  
Vursa da qaçıb getməz.  
Dilsiz-ağızsız heyvan,  
Can atır bu yol ilan,  
Xanı dalışca çəkə,  
Çobana çata bəlkə.  
Xanı cinlədir, çovur.  
It qaçır, Qazan qovur,  
Hirsindən yana-yana  
Gəlir çatır Çobana:

– Qaranqu axşam olanda qayğılı Çoban,  
Qara yağmır yağanda saygılı Çoban,  
Sapanlı, dəyənəkli, çaxmaqlı Çoban,  
Südü, pendiri bol, qaymaqlı Çoban!

Qazan yenə söyləmiş,  
Görəlim nələr demiş:

– Ünüm ünlə, Çobanım!  
Sözüm dinlə, Çobanım!  
Ev-eşiyim talanib,  
Bağrim od tutub yanıb.  
Nə xəbərin var mənə?  
Qurbanam, Çoban, sənə!

– Harda ölmüşdün, Qazan?!  
Harda itmişdün, Qazan?!

Dünən yox, yarankı gün  
Buradan talan keçdi.  
Qara dəvə boynunda  
Qarıcıq anan keçdi.  
Uca boylu halalın,  
Bütün qul-qaravaşın  
Kafirə yesir getdi  
Yanında qırx yoldaşı.

Qırx igidi yanında  
Oğlun Uruz yalıncıq  
Qul oldu, əsir getdi  
Ayaqyalın, başaçıq.

Düşmənlər mindi getdi  
Tövlə-tövlə atları,  
Yükilə gəldi keçdi  
Dəvələrin qatarı.

Xan bu sözdən usandı,  
Üreyi tutdu yandı:

– Ağzın qurusun, Çoban!  
Dilin çürüsün, Çoban!  
Qadir qəbrivi qazsın,  
Alnıva qada yazsın.  
Nə deyib, nə söylərsən?!  
Çəkin bu pis xəbərdən!  
İgid Çoban tutuldı,  
Üreyi dərdə doldu:  
– Nə deyirsən, Xan Qazan,  
Səndə yoxmudur iman?!  
Qarğama məni, bəsdi,  
Sözün bağrimi dəldi.  
Altı yüz yağı dəxi  
Mənim üstümə gəldi.

Dağtək dayandım, durdum,  
Üç yüzün tökdüm, qırdım.  
Üç yerdən yaralandım,  
Yıxılmadım, dayandım.  
Gözünə saldım qada,  
Vermədim bir toğlu da.  
Büküldü qara başım,  
Öldü iki qardaşım.  
Usandım, qaldım yalqız,  
Təkü tənha, qayğısız.  
Göyə ucaldı ahim,  
Demək, budur günahım?!

Çobanı qəhər tutdu,  
Saxlaşdı, hırsın uddu.  
Üzündə acı kədər,  
Daha söylədi nələr:

– Altındakı qonur atın vergil mənə,  
Atmış<sup>1</sup> tutam kəndirini vergil mənə,  
Ağ-alaca qalxanını vergil mənə,  
Qara polad qılincini vergil mənə,  
Sadaqından səksən oxun vergil mənə,  
Ağca tozlu qatı yayın vergil mənə  
Düşmənin üstünə yel olum əsim,  
Yengidən doğanın öldürüm, kəsim,  
Yenimlə alnımın qanını silim,  
Gərək olsa sənin yolunda ölüm,  
Qadir qoysa, alım evin-eşiyin,  
Gecə-gündüz özüm çəkim keşiyin!  
Xan Qazan mat-mat baxdı,  
Nə dindi, nə söylədi.

Çobanın cavabında  
Bir söz dəxi demədi.

Qonuru qamçıladı,  
Yolun tutdu, yollandı.

<sup>1</sup> Almış

Çoban isə Qazanın  
Dalısınca tovlandı.

Xan döndü, dalı baxdı:  
– Oğul Çoban, sən hara?  
– Sən evin üçün, mən də  
Qardaş qanı almağa!

Qazan dayandı, qaldı,  
Düşündü, fikrə daldı:

– Əgər Çobanla varsam,  
Ev-eşiyimi alsam,  
Sabah bu mənə bəlkə  
Toxunc olacaq yekə.  
Bütün Oğuz bəyləri,  
Ərənləri, ərləri  
Mənə qaxınc qaxacaq,  
Söyləyəcəklər ancaq:  
“Gər Çoban olmasayıd,  
Qazanla varmasayıd.  
Düşmənə varanmazdı,  
Evini alanmazdı”.

Cilovu çəkib durdu  
Çobanına hey vurdu:

– Mərə Çoban, mən acam,  
Yeməyə varmı nəsnə?  
– Bəli, ağam, bir quzu  
Bışirmışəm dün gecə.

Aşağı düş atından,  
Burda bir az dincələk,  
Bu ağacın dibində  
Əyləşək, açım yeyək! –

Deyə quzunu Çoban  
Çıxardı dağarcıqdan,

Süfrəsini açarkən,  
Qazan yüyürdü birdən  
Çobanı yaxaladı,  
Bir ağaca bağladı:

– Qulaq as, mərə Çoban,  
Qarınçığın acmadan,  
Gözlərin qaralmadan,  
Yuxusunu almadan  
Bir ağacı dart qopar,  
Çalış canıvi qurtar.  
Yoxsa gecəyə qalsan,  
Yuxun gəlsə, yuxlasan,  
Qurdalar səni dağıdar,  
Quru sümüyün qalar! –  
Deyə Qazan atlandı,  
Yolun çəkdi yollandı.  
Uzaqlaşdıqda Qazan,  
Nər Çoban, aslan Çoban  
Kürək verdi qıfqacı,  
Canlı qaba ağacı  
Kəl kimi burxdu, dartdı,  
Yerli-dibli qopartdı,  
Aldı düzəldi yola.  
Bəy döndü baxdı dala,  
Gördü gəlir Çobanı,  
Qaynadı coşdu qanı:

– Mərə, hara gəlirsən?  
Bu ağacı neylirsən?

– Sən vuruşub acarsan,  
Mən isə bu ağacdan  
Orda ocaq yaxaram,  
Sənə yemək yaparam.

Bu söz bəyə xoş gəldi,  
Atından yerə endi.

Əlin açdı Çobanın,  
Öyildi öpdü alının:  
– Qadir qoysa, sağ qalsam,  
Ev-eşiyimi alsam,  
Sənə bəylilik verərəm,  
Mir-axur eyləyərəm.  
Atlandılar yortdular,  
Ağ yel kimi getdilər.

\*\*\*

Şöklü Məlik bu taydan  
Kefi saz, şən-şadman,  
Böyük bir məclis qurub  
Yeyib-içib oturub,  
Üzün bəylərə tutur,  
Ərlənir qatı quşur:  
– Bilirsizimi, Qazana,  
O barışmaz düşmana  
Nə heyif etmək gərək?  
Xatınını gətirmək,  
Məclisdə mey paylaşın,  
Sığraq versin, oynasın.

Məlikin bu fermanın  
Eşitdi Burla xatın.  
Mərd nərin mərd mayası,  
Körpo aslan tayası,  
Sərt qayalar ceyramı  
Oğuzun qızlar xanı,  
Gün gözünə qaraldı,  
İgid bağı daraldı,  
Axıtdı qanlı yaşın,  
Çağırıldı qırx yoldaşın.  
Düşündü, fikir gördü,  
Öyrətdi, öyüd verdi:  
– Hankınızı tutalar,

Tutuban soruşalar:  
– Xatını kimdi bəyin?  
Məni nişan verməyin.  
Qırxınız qırx tərəfdən  
Hamı birdən deyin: – Mən!  
Dayanıb durub hamı,  
Gəldi şahın adamı  
Soruşcaq: – Xatın kimdi?  
Huyuxuban diksindi.  
Qırx yerdən səs geldi: – Mən!  
Avara qaldı gələn,  
Baxdı, baxdı qəyitdi,  
Şahın yanına getdi:  
– Yapışdıq hər birindən,  
Cavab gəldi qırx yerdən,  
Nə qədər ecz eylədik,  
Hankısıdır bilmədik.

Şöklü Məlik hırslandı.  
Darıldı, qəzəbləndi:  
– Varın, Uruzu basın,  
Boğun, çəngələ asın,  
Doğrayın qiymə-qiyimə,  
Düzəldin qara qiymə.  
Qırx bəy qızına verün,  
Göz qoyub, baxın görün,  
Hansi yeməsə odur,  
Gətirün, bədir-bədir  
Sığraq sürsün, oynasın,  
Məclisdə mey paylaşın!

Burla bunu duyunca,  
Süzdü gəldi, yavaşça  
Oğlancığın səslədi,  
Nə dedi, nə söylədi:  
– Oğul, oğul, vay oğul,  
Əmək oldu zay, oğul!

Dünyaya getirdiyim,  
Bəsləyib yetirdiyim,  
Evimin yaraşığı,  
Gözlərimin işığı,  
Yağının felin duyдум,  
Qutum qurudu, öydüm.  
Şöklü şah hökm eylemiş,  
Yalan sözlər söyləmiş,  
Buyurmuş, səni, bala,  
Anan qurbanın ola,  
Qənarəyə assınlar,  
Qiymə-qiyimə yarsınlar,  
Bişirsinlər çığırtma,  
Versinlər mən yazığa.  
Yeməyim, tanışınlar  
İstəyiri o murdar.  
Evin yıxsın atavın,  
Başı lovlı atavın  
Namusun ləkələsin,  
Başına kül eləsin.  
Dilim ağzımdan düşə,  
Nə deyirsən bu işə?

Uruz hirsindən əsir,  
Dişi dodağın kəsir:  
  
– Ağzın qurusun, ana,  
Dilin çürüsün, ana!  
Əgər anahıq haqqı  
Olmazdı, xalıq haqqı,  
İndi sənə neylərdim.  
Tutardım boğazından,  
O lal olmuş dilini  
Çıxarardım ağızından!

Al qanıvı axıdib  
Üzərdim boğazıvı,  
Sürərdim qara yerə  
O yumulmuş ağızıvı!

Açı ölümün dadın  
Dadızdırardım sənə,  
Utan, ana, bu sözər  
Nədir, deyirsən mənə?!

Amandı, qadın ana!  
Bu işdən sakın, ana!  
Yolma qara başıvı,  
Axıtma göz yaşıvı,  
Qoy çəngələ aslanım,  
Qiymə-qiyimə doğranım,  
Ətimi bişirsinlər,  
Sizə “yeyin!” desinlər,  
Qırx bəy qızı bir yesə,  
Yegilən dönə-dönə,  
Qoy bu alçaq azğınlar  
Səni tanımasınlar.

Amandı, ana, gözlə,  
Amandı, ana, sakın,  
Amandı, qorugilan  
Namusun bəy babamın!

Uruz ürəklənərək  
Yaşardı qara gözü,  
Yanar od kimi pörtdü  
Sixintidan gül üzü.  
Namuslu igid oğlun  
Sızdı namuslu ana,  
Köksündə ana qəlbə  
Alişib yana-yana.

Doğransa da ürəyi,  
Səs çəkib ağlamadı.  
Qızıl qanı axsa da,  
Yarasın bağlamadı.

Yoldu boyun-qulağın,  
Qarışdı qırx qızlara,

Dayandı toxtaq-toxtaq  
Cigər qan, ürək yara.  
Baxıb toxtaq gördükdə  
Mərd igid mərd ananı  
Fərehləndi, öyündü,  
Duruldu qara qanı:

– Qadın ana, mərd ana,  
Sağ olsun ərəb atlar!  
Bir ilxidan bir qulan  
Olsa, olmasa nolar?!

Sağ olsun qatar-qatar  
Qızıl-qızıl dəvələr,  
Qəltəbandan bir köşək  
Olsa, olmasa nolar?

Sağ olsun ağca-ağca,  
Sürü-sürü qoyunlar!  
Süründən bir quzucuq  
Olsa, olmasa nolar?!

Sən sağ ol, qadın ana,  
Əsən olsun bəy babam!  
Mənim kimi bir oğul  
Nolar olsam, olmasam?!

\* \* \*

Düşmən Uruzu aldı  
Ürəkdə qara kinə,  
Çəkə-çəkə gətirdi  
Qənarənin dibinə.

– Mərə naməndlər, aman!  
Haqq-tanrıya yox güman,  
Mənə möhlət veriniz  
Söyləşim bu ağaclar! –

...

Deyə dar ağacılıan  
Söyləşir igid oğlan:

– Ağac, ağac, dinlə, qulaq as mənə,  
Neçə kəlmə söz gəlibdi sinəmə,  
Ancaq ağac, ağac söyləsəm sənə,  
Çox da çox öyünüb ərlənmə, ağac!

Mərd igidin mərd olarsa yağısı,  
Unutmaz insafı, arı, namısı,  
Doğmanın birisi, yadin hamısı,  
Kəbənin evinin qapısı ağac!

Namərdin toyudur – igidin yası,  
Tökülüb üzünün şərmü-həyası,  
Silinməz könlümün qubarı, pası,  
Musayı-Kəlimin əsası ağac!

Bir deyil naməndlə mərdin ölçüsü,  
Sərvətdi dünyada eybin örtüsü,  
Müxənnət nə bilir yaxşını-pisi,  
Köpüklü suların körpüsü ağac!

Atəsim əridir dəmiri, misi,  
Min yaddan iyidir qardaşın pisi!  
Dərilməmiş qaldı ömrün zəmisi,  
Qara dənizlerin gəmisi ağac!

Qarış-qarış gəzdim kəndi, şəhəri,  
Mərdi darda gördüm, namərdi cəri,  
Alici quşların qırılıb pəri,  
Əli Düldülünүn yəhəri ağac!

Batıb axıntılı suların səsi,  
Göyə qalxıb məzлumların naləsi,  
Zəmanə əyildib nakəsə kəsi,  
Əli qılincının qəbzəsi ağac!

Mərdin evi olub namərd eşiyi,  
Aslana yurd olub tülkü deşiyi,  
Haqsızça verilib haqqın keşiyi,  
Həsənlə Hüseynin beşiyi ağac.

Torpaq olsan, namərd dənin bitirmə!  
Ziyankarı boy-a-başa yetirmə!  
Barı sən gəl, ağac, haqqı itirmə,  
Sənə asılarsam götürmə, ağac!

Götürəcək olsan nolasan, ağac,  
Görüm saralasan, solasan, ağac!  
Doğranıb qol-budaq olasan, ağac!  
Gəl etmə anamı bağıri qan, ağac!

Dalıycə yenə demiş,  
Görək nələr söyləmiş:

– Köhlən atlar axar sutək axanda  
Bedov ayğırıma, atıma yaziq!  
Mərd atalar gənc oğluna baxanda,  
Elimə, südümə, zatıma yaziq!

Qardaşlar, yoldaşlar seyrə varanda  
Eşimə, tayıma, tuşuma yaziq!  
Şahin quşlar gözəl kəhlik alanda,  
Tərlanıma, şahin quşuma yaziq!

İgidlər atlanıb keyik vuranda,  
Bəylikdən doymayan özümə yaziq!  
Aşıqlar, ozanlar məclis quranda,  
Boyuma, sazıma, sözümə yaziq! –

Deyibən aslancığım  
Ürəklənib ağladı,  
Sıxıntısi, yanğısı  
Cigərciyin dağladı.

Bu yerdə Salur Qazan  
Gəldi çapar yetişdi,  
Dalıycə çatdı Çoban,  
Düşmənin aşı bişdi.

Çobanım yetişincə  
Əl eylədi sapangə,  
Şöklü qara Məlikin  
Nəfəsi düşdü təngə.

Sapan, sapan, nə sapan  
Xan Çobanın sapanı.  
Mancanıq olmayanda  
Daşı yıxar qalanı.

Daş yerisi, ayası,  
Bir balağın gönündən,  
Eşmə ala qolları  
Üç qoyunun yunundan.  
Daş atar on batmando,  
Atlığı boşça getməz.  
Göydə milçəyi vurar,  
Düşə yerdə ot bitməz.

Gecə bayırda qalsa  
Qoyunundan, qoçundan,  
Qurd belə gəlib yeməz  
Sapanın qorxusundan.

Çoban sapan çatlatdı,  
Daş atdı, qaya atdı,  
Düşmənə gün qaraldı,  
Yer başına daraldı.

Söyləyir igid Qazan:  
– Mərə Qaracıq Çoban,  
Gəl anamı istəyək,  
Versələr, alaq gedək,

Qarıcıqdır, yıxılar,  
Ayaq altında qalar.  
Sonra da yana-yana  
Üzün tutur düşmana:  
– Mərə, ay Şöklü Məlik,  
Börkünün ucu dəlik!

Altunlu ban evimi  
Çapıbsan, sənin olsun!  
Pulumu, xəzinəmi  
Qapıbsan, sənin olsun!

Bütün əhlim-əyalım  
Yesirin olub, olsun!  
Uca boylu halalıım  
Əsirin olub, olsun!

Tutubsan, qulun olsun  
Oğlum qırx igidiylə!  
İlxı-İlxı atımı  
Alıbsan, minik eylə!

Sürü-sürü qoyunum  
Sənin şülənin olsun!  
Qatar-qatar dəvəmin  
Hamısı sənin olsun!

Bir xahişim var sənə,  
Anamı qaytar mənə!  
Savaşmadan qeyidim,  
Yolumu çəkim gedim.

Eşidibən Şöklü şah  
Hırlayı, gülür qah-qah:

– Vermərəm, mərə Qazan,  
Rədd ol, sovuş buradan!  
Altunlu ban evivi

Gətirmişik, bizimdir!  
Puluvu, xəzinəvi  
Gətirmişik, bizimdir!  
Halalın əsirimdir,  
Əyalın yesirimdir!  
Qulumdur oğlun Uruz,  
Bil ki, satmaram ucuz!  
Nə xəyaldasan, Qazan?  
Mənə lazımdır anan!  
Gör neyləyərəm ona,  
Vərrəm keşış ogluna.  
Bir oğlan doğar mənə,  
Qırıq qoymaram sənə!

Şöklü şah bunu decək,  
Eşidir Çoban demək:  
– Mərə ağılsız yağı!  
Usu yox, dinsiz yağı!  
Qarşı yatan bu dağlar  
Quruyub, otu bitməz,  
Qanlı-qanlı bu çaylar  
Quruyub, suyu gəlməz,  
Qızıl-qızıl dəvələr  
Qarıyb, köşək verməz,  
Ağca-ağca qoyunlar  
Qarıyb, quzu vərməz,  
Köhlən atlar qarıyb,  
Day verməz, qulun verməz,  
Qazanın anası da  
Qarıyb, oğul verməz.  
Dölündə gözün varsa,  
Qaragöz qızın varsa,  
Gətir Qazan bəyə ver,  
Dölün tut xeyrini gör!

Çoban decək bu sözü  
Tutuldu göyün üzü,  
Çatdı Oğuz bəyləri,

Geldi xanın ləşkəri.  
Aslan yetdi, nər yetdi.  
Görəlim kimlər yetdi.

Arxalığı xoftanı  
Üç buğa dərisindən,  
Açığı tutan zaman  
Qara daşı gəmiren.

Elin qəmini görən,  
Mərd ığidlərin başı,  
Bığların dalda hören,  
Qazanın mərd qardaşı.

Qara nər Qaragünə  
Gəldi düşmən üstüne:  
– Qılınc çal, ağam Qazan,  
Gəldi, çatdı el, arxan!

Dəmirqapı Dərbəndin  
Dəmir qapısın alan,  
Atmış tutam kəndirin  
Ərlər boynuna salan.

Elin qəhrəman oğlu  
Yenilməz adlım sərdar  
Səlcuq oğlu, xan oğlu,  
Dəli nər Dəli Dondar.

Gəldi, çapar yetişdi,  
Vurdu qabağa keşdi:  
– Qılınc çal, ağam Qazan,  
Gəldi, çatdı el, arxan!  
Hər yanda adlı-sanlı,  
Dəmir ox, dəmir yaylı,  
Əynində polad yaraq  
Başında dəmir papaq,  
Düşmənə qan quşdurən,

Mərdin qalasın alan,  
Qocalar təhsin edən,  
Şalvari al məxmərdən,  
Xoşsöhbət, sözlü-sazlı,  
Yəhəri ağ qotazlı,  
Qarasaç, qarabıqlı,  
Qaragünənin oğlu,  
Qazanın qızın alan  
Qarabudaq pəhləvan:  
– Qılınc çal, ağam Qazan,  
Gəldi, çatdı el, arxan!

Dağlar əsdi, titrəşdi  
Dalıyca kim yetişdi?

Qaraqaş, qarabıqlı,  
Ərənlər sərkərdəsi  
Qəflət Qocanın oğlu  
Ağ-boz atın iyəsi.

Bir ləşkərin qarşısın  
Tək atlı kəsib duran,  
Qırx iki min qoşuna  
Təkinə qan quşdurən.

Yaman gündə, dar gündə  
Çəkən elin qayğısın,  
Dəstursuz basib boğan,  
Bayındır xan yağı�ın.

Əyri qılıncı kəskin  
Şir oğlu şir Şəmsəddin:  
– Qılınc çal, ağam Qazan,  
Gəldi çatdı el, arxan!

Bayburdun hasarından,  
Daşlanıb uçub qaçan,  
El-obanın dayağı,

Qazan xanın inağı,  
Yeddi qızın ümidi,  
Oğuzun qoç igidi,  
Kim gəldi, gəlsin görək.  
Boz ayğırlı Beyərək:  
– Qılınc çal, ağam Qazan,  
Gəldi çatdı el, arxan!

Saysan, saya salmalı,  
Başı ipək çalmalı,  
Sultanlardın bac alan,  
Bəyləri atdan salan,  
Qulaqda altun sırga,  
Qazlıq ayğırı yorğa,  
Boyu boylardan uca,  
Atası Qazlıq Qoca,  
Kim gəldi çatdı görək?!  
Qoç oğlu qoç Yeyinək:  
– Qılınc çal, ağam Qazan,  
Gəldi çatdı el, arxan!

Altmış ərkəc dərisin  
Qurasan, kürkü olmaz,  
Yeddi övəc dərisin  
Gözəsən, börkü olmaz.

Qollar cida boyunca,  
Baldır incə, boy uca,  
Xan Qazanın dayısı  
Atağız Aruz Qoca.

Gəldi çapar yetişdi,  
Vurdu qabağa keşdi:  
– Qılınc çal, bəyim Qazan,  
Gəldi çatdı el, arxan!

Açığı tutan zaman  
Bığlarından qan daman,

Səsi aslan nərəsi,  
Peyğəmbər əshabəsi,  
Bu kimdi gəldi görən?!  
Bığları qanlı Əmən:  
– Qılınc çal, ağam Qazan,  
Gəldi çatdı el, arxan!

Əlli yeddi qalanın  
Basib kilidin alan,  
Ağ Məlikin görüklü  
Qızın ərliyə alan,  
Otuz qələbəyinin  
Qızının boynun öpən,  
Sunu-Sandal Məlikin  
Meydanda qanın tökən.  
Alın oğlu Alp Vuran  
Çatdı sanki bir aslan:  
– Qılınc çal, ağam Qazan,  
Gəldi çatdı el, arxan!

Saya varsan tükənməz,  
Həddü hesaba gəlməz,  
Xan Qazanın ləşkəri,  
Bütün Oğuz bəyləri,  
Bedov atlar yügrüdü,  
Hami gəldi yetişdi.  
Həqqarələr gurladı,  
Altun buru burladı.  
Qiyamət savaş oldu,  
Meydan dolu baş oldu.

Şahbaz-şahbaz atların  
Laxladı nalı, düşdü,  
Əyri polad qılıncılar  
Çalındı sovdan düşdü.

Dəli Dondar yəmindən,  
Qarabudaq yasardan,

Ağır leşkər başında  
Arada salur Qazan,  
Hər yandan at saldilar,  
Baş kəsib can alıldılar,  
Xan Qazan at oynatdı,  
Şöklü Məlikə çatdı,  
Böyürtdü, atdan saldı,  
Baş getdi, bədən qaldı.

Sağ yanda Dəli Dondar  
At təpər, qılinc vurar,  
Qara Təkura çatdı,  
Vurdu, sağ qolun atdı.

Sol yanda Dəli Budaq,  
Gürz işlədir taqq-a-taq,  
Çatdı Buğacıq şaha,  
Aman vermədi daha.  
Endirdi kəlləsinə,  
Başa qın oldu sinə.  
Xan Budaq qılinc çaldı,  
Bayrağı biçdi saldı.  
Leş töküldü qalandı,  
Dağ-dərə al boyandı.  
Düşmən dağıldı, qaşdı,  
Quş qırıldı, börk düşdü.  
Mərd igidlər çovmadı,  
Qaçanları qovmadı.

Gor qazib quyladılar  
Qırılıb ölənləri,  
Qırıb öldürmədilər  
Aman diləyənləri.

Qazan qələbə çaldı,  
Oğul-uşağın aldı.  
Tikdirdi ban evlərin,  
Yaylaq xoş, suyu sərin.  
Çağırıldı xan Çobanı,

O böyük qəhrəmanı,  
Taxt verdi, üzük verdi,  
At verdi, bəylilik verdi.  
Dərd-qəmə axır oldu,  
Çoban Miraxur oldu.  
Başlandı yemə-içmə,  
Yeddi gün-yeddi gecə.

Xan bəyləri ucaltdı,  
Şal verdi, cübbə verdi,  
At verdi, cuxa verdi,  
Yurd verdi, ölkə verdi.

Xəzinəsin payladı  
Elinə, yoldaşına,  
Qırx kölə azad etdi  
Oğlu Uruz başına.

Geldi ellər atası –  
Ərənlərin ərəni,  
Qocaların qocası,  
Oğuzun başbiləni –  
Qocaman Qorqud Dədə.  
Söz qoşdu, boy boyladı,  
Könül xoş, qopuz əldə  
Saz çaldı, söy söylədi.

\* \* \*

Hardadı, indi hanı  
O öydüyün ərənlər?  
Hara getdi, necə oldu  
“Dünya mənim!” deyənlər?

Ay dolandı, gün keçdi,  
Ərləri əcəl aldı,  
Qonan karvanlar köcdü,  
Bu dünya bizə qaldı.

## BƏKİL OĞLU İMRAN

### BAŞLANIŞ

Yenə şahpər açıb xəyal tərlənim  
Yeni üfiqlərin sinəsin yarır,  
Şerimlə bağlayıb qanad-qanada,  
Bilməm haralardan nələr axtarır.

Yerdə ov başına qəhət oluban,  
Gedir Qaf dağından Simurq axtara,  
Yox! Özün bilənə dünya qəfəsdir,  
Bəlkə də can atır canın qurtara.

Qəfəs nə qədər də geniş olsa, quş  
Yenə milələrə gedər sovuşar,  
Xəyal heç ölçüyə sığışan deyil,  
Hər qaba tökülsə, doldurar, daşar.

Necə canlanmasın, necə daşmasın,  
Necə özlüyündən çıxmasın insan?  
Necə bu dünyaya gəlib-gedim mən,  
Baş çıxardanmayum nə olduğumdan?!

Qarşısında axırı görünməz bir yol,  
Baxıram, baxdıqca gözüm qaralır.  
Duyub-düşündükcə, fikrə daldıqca  
Fəlsəfə mat qalır, məntiq koralır.

Qəribə bir hala qalıram bəzən,  
Kaş ki o halı vəsf edə biləydim,  
Olaydı sənin də olindən tutub,  
Bir an o aləmə gedə biləydim.

Vəsf etmək o halı mümkün deyil, yox,  
Adını mən “heyrət” qoyuram ancaq,

Bir də ağıl, məntiq, hikmət naminə  
Olanmaz bir “vara” inanamamaq.

Varlıq! Bəli, müdhiş bir vaqeiyət,  
“Əcəb, doğrudan da varıymışam mən?!  
Bu da ki, dünyadır, bəli, dünyadır!”  
(Gözlərim kəlləmə çıxır heyrətdən).

Olanmaz, olanmaz, yox, bu olanmaz!  
 (“Olanmaz” söyləyirsən, “var”a bir bax!)  
Mümkün inanmaya heç nəyə insan,  
Necə özlüğünə inanmayacax?!

Olanmaz, olanmaz, yox, bu olanmaz!  
Necə ki, mən varam?! Nə təhər, hardan! –  
Deyə həqiqətdən qaçsam da bir an,  
Varlığım əl çəkmir, tutur yaxamdan.

Yenə pəndam olmuş boğulmuş sutək  
Yığılıram, öz içimə doluram,  
Öz yerində qalır bütün suallar,  
Özüm öz-özümə sual oluram:

– Bu nə quruluşdur, mən kiməm, nəyəm?  
Bu “mümkün”ə səbəb hansı “imkan”dır?  
Deyirlər: “Aləmin yaradarı var”,  
Olsa, varlığına o da heyrandı.

Bu söz küfr olsa da, həzyan olsa da,  
Ancaq təfəkkürün baş zirvəsidir.  
Hər nədir dünyaca yükün altında,  
Əql arabasının nale səsidir.

Xəyal dənizinə çoxlar cumublar,  
Çoxlar təhəyyürə qapılıb, uyub,  
Ancaq bu dediyim haləti, ani  
Bilməm, kim düşünüb, bilməm, kim duyub?!

Hər şeyi zamanda, məkanda görmək,  
Təbii bir adət olub insana,  
Artıb yüksəldikcə elmi, zəkası,  
Cürbəcür ölçülər tapılıb ona.

Elə də hər zadın, qanunun özün  
O öz ölçüsüylə ölçüb həmişə,  
Heyrətə, əcəbə qapaldıb onu  
Hər nə ölçüsünə düz gəlməyəndə.

Halbuki insanın elə lap özü,  
Bütün əcəblərdən əcəbdir, dinməz!  
Çünkü “varlıq” kimi əsas müəmmə  
Yəqin heç arşına düz gələ bilməz!

Heç açar bu sırrın xəzinəsinin  
Qapısın hələ də açmayıb, açmaz!  
Bu günəşdən işiq vaqeiyyətin  
İşığı, nədənsə, insana saçmaz.

Uşaqkən anamın dodaqlarından  
Dərin mənalı bir söz eşitmışəm:  
“Könül bir atdır hər minikdən yeyin”!  
Dəfələr bu “at”ı minib getmişəm.

Getmişəm, getmişəm, getmişəm... hara?  
Bütün əfsanələr geridə qalıb,  
Xəyal qədər xəyal atın sürmüşəm,  
Ayağı axsayıb, nalını salıb.

Çatmamışam aydın bir həqiqətə,  
Ancaq bir söz desəm, qınama məni;  
Bütün varlıqları görüb keçərkən,  
Hər yerdə görmüşəm özümü, səni.

Fiksiz, duyğusuz çox şey görmüşəm,  
Bir yox, iki yox, bu dünya-aləmcən,  
Lakin heç halətdə fikri, duygunu  
Ayrı görməmişəm fikirləşəndən.

Quru, boş fikir yox, fikirleşəndir,  
Bütün varlıqları duyur, anlayır,  
Anlanan olmasa, nə anlaşılar?  
İş anlayışda yox, anlanandadır.

O deyir ki, yüzü yüz ayə deyə mən  
Dünyani, insanı dana bilmirəm,  
Baş verən ən kiçik hadisəni də  
Mənasız, səbəbsiz sana bilmirəm.

Yolun çəkib gedən bu qafilənin  
“Kamal” adlı yüksək bir məqsədi var,  
Bu gedişdə insan həm yolkəsəndir,  
Həm qafılədir, həm qafiləsalar.

Şeytan da, mələk də, cin də, peri də  
Onun yonduğudur, yaratlığıdır,  
Hər nədir, özüdür xeyir də, şər də,  
Öz yatırıldığıdır, oyatlığıdır.

Ayaqlar qabardır, yollar daşlıdır,  
Hər addımda müdhiş bir uçurum var.  
Lakin qafiləni çəkir, aparır,  
Sönməz bir iştıraq, dönmez bir ilqar.

Yorğunlar yorulub qaldıqcan çavuş  
Yeni yolçulara “gəl gedək” – deyir,  
Yiyəsiz qalmayırlə dəmir çarıqlar, –  
Atalar çıxarırlar, oğullar geyir.

Əger çıxa bilsək mücərrədlikdən,  
Həyatı həqiqət gözilə görsək,  
Ölüm “həyat” – deyə, “yenilik” – deyə,  
Bir dəyişikliyə çeviriləcək.

Bir dəyişiklik ki, nəticəsində  
Çürük çevrilir cavan qüdrotə,  
Qafilə yeni güc, yeni qüvvətlə,  
Yolun çəkib gedir əbədiyyətə.

Demək, Xəyyamların əsfələnməsi  
Yersiz olmasa da, ancaq yanlışdır,  
“Kuzəçi” yeni bir “qədəh” düzəldir,  
Daliyca köhnəni “çalır, sindirir”<sup>1</sup>

Çətinliklər bize basqın edirse,  
Silahsız deyildir həyatda insan,  
Təbiət tükənməz qüvvələrini  
Ona qul yaradıb yaradan zaman.

Ömür burulğanına atılan insan  
Sanma əl-qol çalıb axır boğulur,  
Bu vuruşmalardan, ziddiyətlərdən  
Yenilik cucerir, kamal doğulur.

Burda ölməz bir söz düşdü yadına  
Sabirdən – o böyük ölməz insandan:  
Bu çaxnaşmaları viranlıq sanma,  
Çalxanır, aynır kərə ayrıandan!<sup>2</sup>

Yenə də şerimin dənizi daşır,  
Qoy daşsin, dalğası daha yüksəlsin!  
Dağıtsın şeri həzyana çəkən  
Sarsaq itkinlərin qarğı küməsin.

\* \* \*

Oxucum, sən tanıq ol,  
Bəlkə də “belə deyil,  
Almiram mən özümə”,

Deyirlər bu sözlərə  
“Başsağlığı verirəm  
Mən özüm öz-özümə”.

<sup>1</sup> Ömer Xəyyamın “Camist ke eql afərin” misrası ilə başlanan rübaisinə işaretdir (*müəllifin qeydi*).

<sup>2</sup> M.Ə.Sabirin “Sanma əzdikcə fələk bizləri viranlıq olur” şerinə işaretdir (*müəllifin qeydi*).

Günlər ömür yolunda  
Sim ağacları kimi  
Gəlib keçir birbəbir,

Hamilər görə bilmir  
Bu yolun, bu gedişin  
Axırı hara gedir.

Bəzən düşkün xəyallar  
Zəhləsiz şəbəh kimi  
Mənə də qarşı durub,

Sarsıldığı duyğular  
Ölüm zinqirovutək  
Qulağında zəng vurub.

Məgər bu həyat nədir?  
Görünməz bir məqsədin  
Daşlı-torpaqlı yolu?

Yaxud dünya adlanan  
Bu “susuz biyabanda”  
Bir yarımcıq kuzə su?

Hər “mənasız bir həvəs”  
Yandırır içimizi,  
İçdirir onu bizi?!

“Həvəs”lərin sayı yox,  
Ətəş sönülməz, ətəş  
Boşalır hər an kuzə?!

Mənə belə gəlir ki,  
Bir dustaq mehkum kimi  
Dirəyə bağlanmışam.

Əcəlin dələr oxu  
Bağrımı yarmaq üçün  
Növbətə dayanmışam.

Düşünmüşəm o anı –  
Müntəzir məhkumların  
İztirabın, dəhşətin.

Görmüşəm boş xəyaldır,  
Özüm də anmayıram  
Məhkumların halətin.

Qoy tək bir ədəd kimi,  
Mücərrədliyə cuman  
Doğruçuluq məhkumlar

Belə düşünsün ancaq.  
Məncə ömrün, həyatın  
Başqa həqiqəti var.

Qoy hansı itkin səfil  
Əfyunun kölgəsində  
Baş atıb yatır-yatsın.

Öz aynasına baxsın,  
Müntəzir əllərilə  
Absterə yaratsın.

Mən gördüğüm dünyada  
Hər şey aşkar, aydınlaşdır,  
Günəş var, işıq salır!

İnsanlar məhkum deyil,  
Çiçək açır, bar verir,  
Həyatından zövq alır!

İnsanlıq var, dostluq var,  
Sevgi var, məhəbbət var  
Mən gördüğüm dünyada!

Təmtəraqlı bir dastan,  
Təntənəli bir aləm,  
Əzəmətli bir məna!

İnsan tək özü deyil,  
Keçmiş, gələcəyi,  
Eşqi var, məqsədi var!

Quru, boş xəyal deyil  
Bu aləm, bu kainat,  
Bu qış, bu yay, bu bahar!

İtil, ey düşkün xəyal,  
Səfil röyalarınla!  
Dünyamdan çıx, tək dolan!

Get, varlığı, həyatı,  
Eşqi, dostu, insanı  
Hər nə ki sanırsan, san!

Mən tək özüm deyiləm,  
Xalqımın, ellərimin  
Nəbzi mən ilən vurur!

Hər qəlbim çırpınarkən  
Köksündə bir ürək yox  
Milyon ürək çırpınır!

Mən o kəpənəyəm ki,  
Dünyada “Həyat” adlı –  
Şöləyə vurulmuşam!

Yansam da, bakım yoxdur,  
Əzəldən bu sevdada  
Yanmağa doğulmuşam!

İçimdə, ürəyimdə  
İnsan idealının  
Üfüqsüz dünyası var!

Eşqimin, inamımin  
Dalğası dağlar boyda,  
Sahilsiz dəryası var!

Mən tək özüm deyiləm,  
Keçmişdən doğulmuşam,  
Məndən doğur gələcək!

Mən tək özüm deyiləm,  
Çürüsəm də, ölsəm də  
Varlığım ölməyəcək!

Qoyun, sarsaq səfillər  
Söyləsin belə deyil,  
“Almiram mən özümə”!

Desinlər bu sözlərlə  
“Başsağlığı verirəm  
Mən özüm öz-özümə”.

\*\*\*

Aşıq, çal sazıvi, aç dastanıvi,  
Çaldığın nəgmələr həyat marşıdır!  
İnsanın həyatı, yolu vuruşdur,  
Vuruşu zülmətə, zülmə qarşıdır!

Həyat tək bu saat, tək bu gün deyil,  
Dünəni var imiş, sabahı da var,  
Keçən gün bu günü doğduğu kimi,  
Bu gün də vəqt ilə sabahı doğar.

Danış, gözüm aşiq, gözüvə qurban!  
Keçmişlərdən danış, dünəndən danış.  
Özüvə, sazuva, sözüvə qurban!  
El-obadan danış, vətəndən danış!

El-oba sözündə, vətən sözündə,  
Yəqin bir ülviyət, bir həqiqət var,  
Boşbeyin adamlar deyilmiş, şəksiz,  
Bu yolda baş verib, canın qoyanlar.

224

Vətəndir həyatın, ömrün hamısı,  
Vətənsiz insanın günü hədərdir,  
Vətəndir ığidin irzi, namısı,  
Vətənə yan baxan bir dərbədərdir.

Üfüqsüz göylərdə qanadlansa da,  
Dönüb yuvasında daldalanar quş,  
Vətənsiz yaşayan səhman tapamaz,  
Xarabada yatar ugursuz bayquş.

Danış, dilim aşiq, dilin var olsun,  
Ardı kəsilməsin qoy bu dastanın!  
Danış, keçənlərin izilə bəlkə  
Əlindən yapışaq yol axtaranın!

Danış şirin canın əlində tutub,  
Ölüb vətənini yaşadanlardan!  
Danış çıraq kimi özünü yaxıb,  
Dünyamiza işıq parladanlardan!

Elində yaşayır el üçün ölen,  
Odur ki, el əziz, vətən əzizdir,  
Ölməzdir vətənin əməyin bilən,  
Nankor el nə bilir vətən nə bilir!

Fəqət özü üçün yaşayan zəlil  
Beş günlük həyatdan göz yuma bilməz!  
Özün keçmişindən ayıran səfil  
Heç vaxt gələcəkdən pay uma bilməz.

Ancaq eli üçün yaşayanların  
Ölüb getmək ilən ömrü qurtarmaz!  
Ölümlə həyatda bir bütünlük var,  
Gül toxum olmasa, toxum gül olmaz!

225

\*\*\*

Xanlar xanı Xan Bayındır  
Bir gün yerden durmuş idi,  
Ağban evin qara yerin  
Üzerində qurmuş idi.  
Ala seyvan göy üzünə  
Ucalıban aşınmışdı.  
Min bir yerdə ipək xalça  
Döşənmişdi, salınmışdı.  
İç Oğuzu, Dış Oğuzu  
Qonaqlayıb oturarkən,  
Doqquz tūmən Gürcüstanın  
Xəracını gətirdilər  
(Bir gürz, bir at, bir də qılınc).

Bayındır xan bərk pərt oldu  
Çağırıldılar, Dədəm Qorqud  
Gələr oldu.  
Şadlıq çaldı:  
– Xanım, niyə pərt olursan? –  
Deyə sordu.  
– Dədə, necə pərt olmayım?  
Hər il bollu qızıl-gümüş  
Pul gələrdi,  
Bəylərimə, ellərimə  
Paylayardım, könülləri  
Xoş olardı.  
İndi bunu kimə verim,  
Kimlər qalsın?  
Qorqud Dədə:  
– Hər üçün ver bir igidə,  
Pasdar olsun mərzimizə,  
Yurdumuzun, ölkəmizin  
Sərhədlərin gözətləsin.  
Kimə verim? – deyə yenə  
Xanlar xanı soruşarkən,

Qorqud Dədə  
Sağa-sola nəzər saldı,  
Heç kimsədən səs çıxmadı.  
Ancaq adlım igidlərdən  
“Bəkil” adlı bir bəy qalxdı.  
Dədə üzün ona tutdu:  
– Sən dəyərsən?  
İgid Bəkil yeri öpdü,  
Uru durdu, razı qaldı.  
Dədəm Qorqud öz əliylə  
Mərd igidə  
Qılınc asdı, əmud asdı,  
Şahbaz ata mindiribən  
Himmət verdi, yola saldı.  
İgid Bəkil ellərilən halallaşıb,  
Obasını qalxızıban  
Köcün çatdı, Bərdə-Gəncə  
Diyarına köcdü getdi,  
Gürcüstanın sərhədində  
Otraq etdi.  
Sərhəd üstə ayıq-sayıq  
Keşik çeker,  
Hər yandan yad baş qovzasa,  
Başın əzər.  
İldə bir yol Bayındır xan  
Divanına qonaq gələr.

\*\*\*

Yenə bir il xanlar xanı  
Bəkil bəyi çağırıldı,  
Bəkil gəldi.  
Peşkəş çekdi, ulu xanın  
Əlin öpdü.  
Xan  
Bəkili ağırladı,  
Xələt verdi, xərclik verdi,

Üç gün tamam qonaqladı.  
Dördüncü gün:  
– Üç gün daxi Bəkil xanı  
Ov etilən qonaqlayaq,  
Bəylər! – dedi.  
Xanlar hamı yaraqlandı,  
Silahlandı.  
Ov ovlandı, quş quşlandı,  
Sığın, keyik ov tutdular,  
Çığırtdılar.  
Yeyib-içib otururkən  
Hər tərəfdən söhbət düşür,  
Xanlar şışır.

Kimi özün, atın öyür,  
Kimi oxun, yayın öyür.  
Bir parası  
Kəndirindən, qılincindən  
Tərif deyir, içir-yeyir,  
Bəylər bəyi Salur Qazan  
Nə özün, nə atın öydü,  
Nə oxun, nə yayın öydü.  
Alp ərənlər hünərindən  
Tərif dedi.  
Üç yüz altmış comərd igid  
Ova varsa,  
Sığın, keyik üzərinə  
Axın olsa,  
Bəkil bəy nə yay götürər,  
Nə ox atar,  
Nə xəncər, nə qılınc taxar.  
Keyiklərin dalışınca  
Atın salar.  
Buğasının, sığırının  
Boğazına çırış atar,  
Çekər, tutar.  
Ariq olsa, qulağını  
Cırıb dələr, azad elər.

Simiz olsa, boğazlayıb  
Başın kəsər.  
Xanlar hər vaxt keyik tutsa,  
Qulağında deşik olsa,  
Bəkilindir bu ov – deyə  
Göndərərlər Bəkil bəyə.

Bəkil xanın bu işindən  
Söhbət düşdü,  
Xan soruşdu:  
– Mərə bəylər, iş bu hünər  
İgiddəndir, ya atdandır?  
Bəylər hamı:  
– Igiddəndir!  
– Yox!  
Atalar demişlər: “At  
İşləməsə, ər öyünməz!”  
Böyük hünər atındır! –  
Deyə Qazan nəzər verdi.  
Söz Bəkile ağır gəldi:  
– Alp ərənlər sırasında  
Yaxşı bizi quşumuzdan  
Zığa basdırın – deyə durdu,  
Bayındır xan bəxşayışın  
Qabağına töküb atdı.  
İgidlərin götürübən  
Öz evinə varıb getdi,  
Yurda yetdi.

Oğlanları qarşı gəldi,  
Dindirmədi, konuşmadı,  
Ağca üzlü xatınıylan  
Kəlmə verib danışmadı.

Xatın baxıb söy söylədi,  
Yoldaşına nələr dedi:  
– Göz açıban görüşdüm,  
Könül verib sevişdim,

Qızıl təxtim, bəy igidim!  
Qalxıbanı öz yerindən  
Uru durdun,  
Başı uca, köksü qaba  
Dağlar aşdın.  
Axıntılı gur sularдан  
Aşib keçdin.  
Ağ alınlı Bayındır xan  
Görüşünə varıb getdin.  
Beylər ilə yedin-içdin,  
İstiqanlı el-qovumla  
Sən görüşdün.  
Başın nədən qalmaqaldır?

Xan yanından qayıdırısan  
Yedəgində Şahbaz ayğır,  
Atın hanı?  
Mərd arxanda altun işıq,  
Cübbə hanı?  
Ala gözlü igidlərin  
Oxşamazsan, bu nə haldır?

Aslan igid  
Xatınına cavab verdi  
Nələr dedi:

— Qalxıbanı öz yerimdən  
Durar oldum,  
Qara yallı qazlıq atı  
Bütün mindim,  
İriqübə ala dağı  
Dünən aşdım,  
Axıntılı gur çaylardan  
Gecə keçdim,  
Bayındır xan divanına  
Çapar yetdim,  
Ala gözlü igidlərlə

Yedim-içdim,  
İstiqanlı el-qovumla  
Görüş gördüm,  
Xanımızın könlü bizdən  
Dönmüş gördüm,  
Çatın köçü, sası dinli  
Gürçüstanə köçək! — dedi.  
Xatın aydır:  
— Bəy igidim,  
Mərd ərenlər öz elindən  
Üz döndərməz!  
Ellerinə ası olan  
Həyatından xeyir görməz,  
Üzü gülməz!  
Pak ürəkdə kədər olsa,  
Al-qırmızı şərab açar.  
Sən gedəndən qarşı yatan  
Qara dağlar ovlanmamış,  
Qayalarda ceyran qaçar,  
Bir neçə gün ova var get,  
Qoy açılsın könlün, igit!

Bəkil gördü xatının  
Ağlı iyidir,  
İgidlərin atlandırib  
Ova getdi.

Pozğun<sup>1</sup> igid ov ovlarkən  
Bir yaralı maral gördü,  
Dalışıya atın saldı.  
Yay çərişin bugacığın  
Boğazına saçılı atdı.

Buğa keyik acılmışdı.  
Can dərdindən sıçrayıb  
Uçurumdan özün atdı.

<sup>1</sup> Öhvəli pozğun

At  
 Tovunu alanmadan  
 Dağdan uçdu.  
 Yıxılıban qaba leşi  
 Xan Bəkilin ayağının  
 Üstə düşdü.  
 Sağ ayağı sınar oldu,  
 Ala gözü yaşa doldu.  
 – Ulu oğlum, qardaşım yox –  
 Deyə bağrin dərd ovxardı.  
 Biləyinin bezin açdı,  
 Tərbəndinin ipin açdı.  
 Xoftan altdan ayağını  
 Sarıyaraq  
 Ovçulardan ayrı-iraq  
 Özün atın üstə saldı,  
 Ordusuna dönüb vardı.  
 Oğlu İmran qarşı gəldi,  
 Atasını bənzi qaçıq,  
 Yar-yoldaşı yanında yox,  
 Bükük gördü.  
 Körpə aslan söy söylədi,  
 Babasına nələr dedi:  
 – Qalxıbanı öz yerindən  
 Duran baba,  
 Qara yallı qazlıq atın  
 Minən baba,  
 Üç yüz çapük igidinlə  
 Bu dağlara ova çıxdın,  
 Azğın dinli,  
 Qara donlu kafirlərə  
 Tuş oldunmu?  
 Ala gözlü igidlərin  
 Qırdırıban qovuldunmu?  
 Ağız-dildən bircə kəlmə  
 Xəber mənə,

Qara başım qurban olsun,  
 Ağam, sənə!  
 Düşkün igid oğlanının  
 Cavabında söy söylədi,  
 Görək Bəkil nələr dedi:  
 – Oğul, oğul, canım oğul,  
 Qalxıbanı öz yerimdən  
 Uru durdum,  
 Ala dağlar üzərinə  
 Ova vardım.  
 Qara donlu kafirlərə  
 Tuş olmadım,  
 Ala gözlü igidlərim  
 Qırdırıban qovulmadım,  
 İgidlərim əsəndilər,  
 Canım oğul!  
 At üstündən götür məni,  
 Döşeyimə yetir məni,  
 Üç günədək xoşluğum yox.  
 Aslancığın əmliyində  
 Aslan olur.  
 Körpə aslan atasını  
 At üstündən qırvaladı,  
 Bir an içrə  
 Yatağına yetiribən,  
 Cübbəsinə bürgələyib  
 Otağının qapasını  
 Qapaladı.  
 O tərəfdən Xan Bəkilin  
 Yoldaşları baxıb gördü  
 Ov pozulub,  
 Dağılışib  
 Evlərinə qayıtdılar.

\* \* \*

Bəkil beş gün divanında  
Görünmədi.  
Ayağının sindığını  
Heç bir kəsə bildirmədi.

Gecelerin birisinde  
Dərd igidi canıxdırdı.  
Yatağında inildəyib  
Zarlıq qıldı.

Xatın sordu:  
– Bey igidim,  
Qalabalıq çağlarında  
Üzərivə yağı gəlsə,  
Qayitmazdın.  
Yançağıva dəmirlicə  
Ox toxunsa, batıb dəlsə,  
Əyilməzdin.  
Bir yasdığa baş qoyduğu,  
Qoynundakı halalına  
Məgər kişi  
Öz sərrini deməz olur?!  
Söylə mənə, nədir halin?

Düşkün Bækil:  
– Qiçım sınmış, mərd görüklüm.  
Ov ovlarkən atdan düşdüm,  
Sırrım budur, –  
Deyə aydır.

Deyilən söz gizli qalmaz.  
Xatın dedi qulluqçuya,  
Qulluqçu da qapiçıya.  
Otuz iki dişdən çıxan  
Doldu hər yan.

– Bilirsənmi nələr olmuş?  
Bəkil xanın qıcı sınmış, –  
Deyə hamı piçıldadı,  
Düşmənlərin casusları  
Casusladı.  
Gürcüstanə çuğul getdi,  
Təkur şaha xəbər yetdi.  
Təkur aydır:  
– Hökmüm budur:  
Qalxıbanı yerdən durun,  
Xan Bəkili yatar yerdə  
Basıb tutun!  
Ağ əllərin dalda çatın,  
Qafalıca başın kəsin.  
Alca qanın yerə tökün,  
Elin-günün basıb soyun.  
Ordusunu yəğmalayın,  
Ev-usağıñ əsir qılın!

Məğər Təkur məclisində  
Casusu var Bəkilin də.  
Varıb gəldi,  
- Nə yatıbsız, mərə, durun,  
Başıviza çarə qılun -  
Üstünüzə yağı gəlir.  
Deyə xana xəbər verdi.

Düşkün igid  
Sağa baxdı, sola baxdı,  
Göylər qısqaq, yerlər qatı,  
Heç tərəfdən mədəd yoxdu.  
Oğlancığın çağırıban,  
Söy söylədi, nələr dedi:

- Oğul, oğul, canım oğul!  
Aydınlıca göz işığım,  
Əl ağacım, qanım oğul,  
Sən bax mənim bir işimə,  
Nələr gəldi gör başıma.

Bayındır xan məclisindən  
Dura gəlib,  
Qazlıq atım bütün minib,  
Quş quşladım, ov ovladım.

Boynu sınsın, ala ayğır  
Sürüşübən bürdürədi,  
Mənciğazı yerə çaldı.  
Sağ ayağım burxuluban  
Sınar oldu.  
Qara-qara bu dağlardan  
Xəbər aşdı,  
Qanlı-qanlı gur sulardan  
Aşib keçdi,  
Azğın dinli düşmənlərim  
Xəbər tapdı.  
Ala atlı Şöklü Məlik,  
Qatı susmuş,  
Mən Bəkili yatar yerde  
Tapın, demiş.  
Qarğısından ağ əllərin  
Çatın demiş.  
Ordusunu yeqmalayıb  
Çapın, demiş,  
Ağca üzlü qız-gəlinin  
Əsir qılıb tutun, demiş.  
Qalxıbanı öz yerindən  
Durgıl, oğul!  
Qara yallı qazlıq atın  
Mingil, oğul!  
Canım oğul, öpüm gözün!  
Əyri yatan bu dağlardan,  
Daşğın axan gur sulardan  
Keçib-gedib,  
Ağ alınlı Bayındır xan  
Divanına yetir özün.  
Ağız-dildən ulu xana  
Salam verib,

Qırış günü öndən təpən,  
Bəylər bəyi Xan Qazanın  
Əlin öpüb  
Söyləgilən:

– Ağ saqqallı qoca Bəkil  
Bükülübən bükük qalmış.  
Söyləmiş ki, hələ-həlbət  
Özün mənə yetir, əlbət.  
Hüdudumuz pozuluban  
Ölkəmizə yad soxulur,  
Qız-gəlinim düşmənlərə  
Əsir olur.  
Bəlli bilgil!

İgid oğlan babasını  
Dinləyərək söy söyledi.  
Baxaq görək quzu aslan  
Nə düşünüb, nələr dedi:

– Canım baba, gözüm baba,  
Nə söylərsən, nə ağlarsan?  
Üreyimi nə daqlarsan?  
Qalxıbanı öz yerimdən  
Durmağım yox!  
Qara yallı qazlıq ata  
Minməyim yox!  
İri qubbə ala dağı!  
İlqayıban aşmağım yox!  
Ağ alınlı Bayındır xan  
Divanına getməyim yox!  
Qazan kimdir? Onun əlin  
Öpməyim yox!

Altındakı ala atın  
Vergil mənə,  
Meydanlarda çapıldırıım  
Sənin üçün!

Əynindəki bərk əyinli  
Dəmir donun vergil mənə,  
Yeni yaxa sökdürərəm  
Sənin üçün!

Qara polad qılincıví  
Vergil mənə,  
Qafalica baş kəsərəm  
Sənin üçün.

Qarğı dallı, ilan dilli  
Süngüvü sən vergil mənə,  
Köksüsündən ər sancaram  
Sənin üçün!

Ağ yelikli ötgün oxun  
Mənə vergil,  
Ər bağından keçirdərəm  
Sənin üçün!  
Üç yüz atlı ala gözlü  
İgidlərin vergil mənə,  
Yoldaşlaşış döyüşərəm,  
Vuruşaram sənin üçün!

Qoca Bəkil fərəhliəib:  
– Oğul, ölüm ağzın üçün!  
Ola mənim çıraqımı  
Yandırasan, oğul, məgər,  
Dövranımın keçdiyini  
Dost-düşmənlər görməyələr.

Götiriniz, mərə, mənim  
Geyimimi, oğlum geysin!  
Al ayğırım çəkin, mənim  
Oğlum minsin,  
El hürkmədən meydan açsin! –  
Deyə qalxış dəstur verdi.

Nər oğlanı donaltdılar.  
Atasının, anasının  
Əlin öpüb  
Üç yüz atlı arxasında  
“Meydan” deyib yola düşdü.

\* \* \*

Ala ayğır yağı igid  
Alar isə, ayağını  
Yerə vurar,  
Toz qoparar.  
Düşmən aydır:  
– Mərə, bu at Bəkilindir,  
Biz qaçıraq.

Təkur aydır:  
– Bir də yaxşı baxın, balam,  
Bu gələn ər Bəkil olsa,  
Sizdən qabaq mən qaçaram.  
Gözətçilər göz qoyuban  
Gördülər at Bəkilindir,  
Bəkil deyilancaq gələn.  
Qayıdıban gördükərin  
Təkur şaha söylədilər.

Təkur aydır:  
– Oğlan xalqı quş ürəkli,  
Qorxaq olur.  
Üç yüz igid seçilibən  
Şaqqıldatma şaqqıldatsın,  
Qorxsun qaçsin.

Üç yüz adam şaqqıldatma  
Çatladarkən  
Sarsaq yağı söy söyləyir,  
Nələr deyir:  
– Oğlan, oğlan, haramzada,  
Altındakı al ayğırı  
Ariq oğlan,

Qara poladüz qılinci  
Gödək oğlan,  
Ağ tozluca qatı yayı  
Sınıq oğlan,  
Belindəki doxsan oxu  
Seyrək oğlan,  
Yanındakı yoldaşları  
Qorxaq oğlan,  
Qaranqlu gözcügazı  
Çöngə oğlan,  
Şöklü Məlik, oğlan, sənə,  
Qatı qusmuş  
Meydandakı o oğlanı  
Tutun! – demiş.  
Ağ əllərin qarğısından  
Çatın! – demiş.  
Görüklüçə qara başın  
Kəsin! – demiş.  
Alca qanın yer üzünə  
Tökün! – demiş.  
Ağ saqqallı baban varsa,  
Buzlatma gəl!  
Ağ birçəkli anan varsa,  
Ağlatma gəl!  
“Yovşan dibi bərk olmaz,  
Yalqız igid alp olmaz”!

Qada tutmuş qavat oğlu  
Qavat oğlan,  
Qayıt burdan itil geri!

Körpə İmran  
Yağlıların cavabında  
Söy söylədi, nələr dedi:

– Hərzə-hərzə mırıldama,  
İtim yağı!  
Altımdakı al ayğırı

Bəyənməzsən?  
Səni görcək oynar qalxar.  
  
Əynimdəki dəmir donum  
Bəyənməzsən?  
Səni görcək ciynam sıxar.  
  
Belimdəki qılincimi  
Bəyənməzsən?  
Səni görcək qının kəsər.  
  
Əlimdəki qarğı süngüm  
Bəyənməzsən?  
Səni görcək köksün deşib  
Göyə parlar.  
  
Ağca tozlu qatı yayım  
Bəyənməzsən?  
Səni görüb zar-zar inlər.  
  
Sadağımdan doxsan oxum  
Bəyənməzsən?  
Səni görüb qabın dələr.  
  
Yanımdakı igidləri  
Bəyənməzsən?  
Houl versəm, səni dənlər.  
  
Alp igidə qorxu vermək  
Eyib olur.  
Bəri gəlgil vuruşağım,  
Mərə yağı!  
Yağı aydır:  
– Arsız Oğuz, dəli turkmən,  
İşivə bax!  
Təkur aydır:  
– Varım görüm Bəkil bəyin  
Neyidir bu?  
– Mərə, oğlan, altındakı

Al ayğırı tamıyırıq,  
 Bəkilindir, Bəkil hanı?  
 Əynindəki dəmir donun  
 Bəkilindir, Bəkil hanı?  
 Yanındakı igidlərin  
 Bəkilindir, Bəkil hanı?  
 Bəkil olsa,  
 Axşamadək vuruşardıq.  
 Ağca tozlu qatı yaylor  
 Dartışardıq.  
 Ağ yelikli ötgün oxlar  
 Atışardıq.  
 Sən Bəkilin nəyimisən?  
 Söylə bize!  
 – Mərə yağı, məgər məni  
 Bilməzmisən?  
 Ağ alınlı Bayındır xan  
 Sərkərdəsi,  
 Beylər bəyi Salur Qazan,  
 Qarındaşı Qaragünə,  
 Dönə bilməz, döyük vuran,  
 Dözən oğlu Dəli Rüstəm,  
 Ağ boz atlı Bəyərək xan  
 Dün atama qonaq geldi,  
 Bu gün bəylər oturuban  
 İçərlərdi, casus gəldi.  
 Atam Bəkil  
 Altındakı ağ ayğırin  
 Mənə verdi.  
 Qara polad qılincını  
 Mənə verdi.  
 Qarğı dallı süngüsünü  
 Mənə verdi.  
 İgidlərin mənə qosdu.  
 Tanımırısan, tamı məni,  
 Adım İmran Bəkil oğlu.  
 Bəri gəlgil tutuşağım,  
 Aslan olur aslan oğlu!

Təkur aydır:  
 – Qatlan, mərə Qavat oğlu,  
 Sənə hərif mənəm – deyə  
 Altı pərli əmudunu  
 Ələ aldı.  
 Oğlan başa qaixan çəkdi.  
 Təkur ağır şəşpərini  
 Var gücilə endirərək  
 Yuxarıdan aşağıya  
 Qatı vurdı,  
 Nər oğlanın qalxanının  
 Qübbələrin əzib qırdı,  
 Oğlancığı alanmadı.  
 İki igid əl qılıncı  
 Qılınclaşdı.  
 Qılıncları doğranıban  
 İşdən düşdü.  
 Qarğı dallı süngülərə  
 Əl eyləyib,  
 İki erkək buğa kimi  
 Bir-birinə susadılar.  
 Süngüləri işdən düşdü.  
 At üstündə bir-birinə  
 Qıvrışıban dartışdilar.  
 Güclü düşmən üstün gəlir,  
 Azca qalır körpə İmran  
 Zəbun ola.  
 Quzu aslan tanrısına  
 Sığınıban:  
 – Ucalardan uca Tanrı,  
 Kimsə bilməz necə Tanrı.  
 Ey adəmə tac veribən,  
 Şeytanı bir günah ilən  
 Lənət edib dərgahından  
 Qovan Tanrı!

İbrahimı xam dəriyə  
 Çulğayıban od içine

Atan zaman  
Odu güleş edən Tanrı!  
Birliyinə sığınmışam,  
Əziz Allah, xocam Tanrı,  
Mədəd! – dedi.

– Mərə oğlan, sənin bir tək  
Yağı aydır:  
Tanrıın olsa, mənim ancaq  
Yetmiş iki allahım var!

– Məlun yağı, sən bütlərə  
Yalvarırsan,  
Mən göyləri, aləmləri  
Yoxdan vara gətirən bir  
Allahımı sığınırıam!

Tanrı-taala, Cəbrailə  
Hökm eyledi:  
– Hey Cəbrail, o quluma  
Qırx kişinin gücün verdim.  
Allahının mədədilən  
İgid oğlan yağısını  
Başı üstə qovzayıban  
Yerə çaldı.  
Alca qanı düdük kimi  
Damağından şurulladı.  
Şahin kimi  
Sinesinin üstə qonub  
Boğazını ələ aldı.  
Kafir aydır:  
– İgid, aman!  
Söylə sənin dinin nədir?  
Mən də ona iman tapdım,  
Sən olduğun dinə girdim.  
  
Qalan kafir bunu görüb,  
Hürküb qaçdı.

Axınçılar yağılарын  
Еlin-гүнүн қарет edib,  
Қызы-гөлдин өсір қылды.

Qoçaq İmran babasına  
Muştuluqçu göndəribən,  
Qırımmımı aldım, – dedi.

Ağ saqqallı Bəkil qoca  
Oğlanına qarşı gəldi,  
Boynun qucdu, alnın öpdü.  
Gül-çiçəkli ala dağdan  
Yaylaq verdi, ölkə verdi.  
Qara qıçlı yugrək atdan  
İlxı verdi, tövle verdi.  
Ağca üzlü mərd oğlana  
Ağ duvaqlı gəlin aldı.  
Ağ qoyundan sülən verdi.  
Qənimətdən ulu xana  
Pəng-yek çıxdı.  
Oğlancığın götürübən  
Xanlar xanı divanına  
Gedər oldu.  
Padşahın elin öpdü.  
Xanlar xanı nər oğlana  
Qazan oğlu bəy Uruzun  
Sağ yanında yer gösterdi,  
Cübbə verdi, xələt verdi.

Çağırıldılar, Dədəm Qorqud  
Gələr oldu, şadlıq çaldı.  
Qoç İmranın mərd adına  
Dastan düzdü, qoşma qoşdu.  
Himmət verdi:  
Yerli-yerli qara dağlar  
Alçaqlarıň yixılmасын!  
Kölgölçө ағаclarын  
Qol-budağı qırılmасын!

Daim axan aydın sular  
Azalmasın, qurumasın!  
Mərd ocağı kor olmasın,  
Dünya varken yanar dursun!

## TƏPƏGÖZ

### BAŞLANIŞ

Son illərdə  
Bir şərqli biliklinin  
Söhbətinə qulaq asdım:  
— Savadsız bir ailədə  
Mən doğulub boy atmışam.  
Atam bütün yazıldan  
Təkcə kiçik ədədləri  
Tanıyardı.  
Bir də niyə,  
Əyri-üyrü bir xətt ilən  
Öz adını cizmalardı.  
Tayfamızda ağ-qaradan  
Başı çıxan  
Bircə mənim anam idi.  
O da ancaq düz, ya qələt  
Fəqət Quran oxuyardı.

Bütün bizim kəndimizin  
Biliklərin toplasaydın,  
Neçə beyt şeir, neçə nağıl,  
Olduğumuz vilayətin ehvalatı,  
Neçə dastan, neçə möcüz,  
Neçə-neçə dayaz sözler,  
Neçə böyük şəhr adından  
Artıq bir şey toplamazdım.

Bizim kənddə heç bir evə  
Kitab-mıtab dolanmazdı.  
Ancaq bəzən  
Yaşlıların danışlığı  
Nağıllardan, dastanlardan  
Çox maraqlı əfsanələr  
Yadimdadır.  
Biri budur:  
Yer altında bir ölkə var,  
Bir gözlülər ölkəsidir.

O diyarda sübh olanda  
Bizim yerdə günəş batar.  
Eləcə də, demək, bizim  
Gündüzümüz  
Bir gözlünün gecəsidir.

Adamçıdır bir gözlülər,  
Su yerinə qan içərlər.

\* \* \*

Bizim eldən  
İlk məktəbə gedən uşaq  
Mən olmuşam.  
Oxuduğum kitablarda  
Bizim axşam o diyarda  
Səhər olan bir torpaqdan  
Əcəb sözler yazılmışdı.  
O yerlərin çox da belə  
Ehtiramlı, ehtişamlı,  
“Təməddünlü” bir ölkələr  
Olduğundan söz çox idi.  
Bir gözlüden, adamçıdan  
Su yerinə qan içəndən  
Ad yox idi.

\*\*\*

Mən məktəbi bitirmədən  
Müharibə başlanmışdı.  
Qafılçədən bir gün yadlar,  
Gündüzləri  
Bizim yerdə gecə olan  
Adamzadalar,  
Çağrılmamış qonaq kimi  
Yurdumuza soxuldular.

Gördük iki gözləri var,  
Bizə belə dedilər ki,  
Ləngi uzun, əsrin boğaz,  
Oturarkən ayaqların  
Masa üstə dırmaşdırıan  
Bu deylaqlar  
İnsanlığı, azadlığı  
“Qorumaqçın” (!)

Vətənindən baş götürüb,  
Diyar-diyar  
Gezişirlər, dolanırlar.  
Sonra bizə  
Qaraları, kölələri  
“Azad” edən  
Mübariz bir “baltaçı”dan  
Danışdırıar.

Biz inandıq,  
Onları çox əziz sandıq.  
Evimizdə yer-yurd verdik.  
Onlar üçün “bar”lar açdıq.  
.....  
Yemək verdik, içmək verdik.

Savaş bitdi.  
Radiolar, qəzetələr

“İnsaniyyət qalib gəldi” –  
Deyə bütün ölkələrə  
Çov saldılar.  
“Azadlıq”dan, “hürriyət”dən,  
“Bəşəriyyət hüququ”ndan  
Sicilləmə-sicilləmə  
Söz dedilər.  
Əyri durub düz dedilər.

Biz düşündük,  
Xub.  
İnsanıq,  
Burnumuz var,  
Ağzımız var,  
Danışmağa dilimiz var,  
İşləməyə əlimiz var,  
Dolanmağa yerimiz var,  
Yaşamağa yurdumuz var.  
Həvəsləndik.  
İstədik ki,  
Ata-baba yerimizdə  
İş işləyək, əkin əkək.  
Özümüzə yuva tikək.  
Dağımızı, daşımızı  
Sökək, çapaq,  
Su çıxaraq, mədən tapaqq.  
Körpələrə məktəb açaq,  
Yazaq, pozaq.

Lakin bizi anmadılar.  
Ölimizi,  
Ağzımızı,  
Dilimizi nişan verdik,  
Bizi insan saymadılar.  
Acıqlandıq.  
Silahlandıq.  
“Dəyirmanın suyun sovdıq”,  
Ölkəmizdən yadı qovduq.

Dünya dedi:  
Həq bizlədir.  
Öz evinin qiblesini  
Yaxşı bilir hər kəs özü.  
Həqqin özü – sözün düzü.

\* \* \*

Göy gurladı,  
Dolu yağdı.  
Yer tərpəndi,  
Tufan oldu.  
Duman qopdu,  
Gün tutuldu,  
Ölkəmizə düşmən doldu.

Dünən evdən qovduğumuz,  
Basıb, yixib boğduğumuz,  
Qanıqacıq,  
Baldırıcıq  
Ölümçülü baxdıq gördük  
Tuman geyib,  
Xoftan geyib.  
Qara polad ata minib,  
At oynadır,  
Qılinc vurur.  
Qılincından od yağıdır.  
“Dədəm mənə kor deyibən”  
Hər geləni vurur salır.  
Şüşə-şüşə qanın alır.

Baxdıq, baxdıq, məəttəl qaldıq.  
Hər tərəfə nəzər saldıq.  
Bu nə sirdir?  
Nə övzadır?  
Nə aləmdir?  
Nə dünyadır?

Düşmən hardan tuman tapdı  
Qılinc tapdı, xoftan tapdı?  
O yalınçıq,  
O ölümcül  
Hardan polad ata minir,  
Şüşə-şüşə qanı neyılır?!  
Gəzdik işin hər tərəfin,  
Araşdırıldıq başın, dibin.  
Birdən-birə baxdıq gördük  
O yöndəmsiz bir gözlünü,  
O yolsuzu, o tülünü.  
Qəribə bir dükan açıb  
Matahını töküb saçılıb,  
Silah verir, canlar alır,  
Bıçaq verir, qanlar alır.  
Hər tərəfə atın çapır,  
Axtarır bir quduz tapır.  
Xoftan verir, yaraq verir,  
Qudurduban işə çekir,  
Millətləri şişə çekir.  
Əlsizlərin,  
Məzəlumların  
Canıxdırır, canın alır,  
Şüşə-şüşə qanın alır.

\* \* \*

Mən o gündən inandım ki,  
Sinələrdən sinələrə,  
Atalardan, babalardan  
Bize çatan əfsanələr  
Çox da belə yersiz deyil.  
Bu sözlərdə dəryalar var,  
Dəryalarca mənalar var.

Radiolar hər nə desə,  
Kim nə desə, nə söyləsə,

“Kitablarım” hər nə yazsa,  
Bu sözlərdən  
Kim yol tapsa, kim yol azsa,

Bir daha mən  
Tanımışam, tanımışam  
Əsrimizin  
“Birgözlüsün”  
“Təpəgözün”!  
Haralarda,  
Harda, harda  
.....  
Hər torpaqda, hər diyarda  
Tanımışam o qəddarı,  
O quduzu, o kaftarı!

Cəlladlara sərdar olub,  
Sərvər olub, salar olub  
İnsanları boğur, asır,  
Millətlərə kəsim kəsir.

Çaştasına min şüşə qan,  
Naharına beş yüz insan.  
Diş qıcadır, qan-qan deyir,  
Qan içdikcə qan isteyir.

\* \* \*

Nə indidən, nə dünəndən,  
Bəşəriyyət doğan gündən  
Quduzlarla cəngləşmək  
Əsrlərdən-əsrlərə  
Yaşayışdan ayrılmayan  
Ardıcıl bir vaqiədir,  
İlk ezəldən iş belədir.  
Bəşəriyyət en qədimdən  
Bu müqəddəs təlaşını,

Quduzluğa, zülmə qarşı  
Dayanmayan savaşını  
Əfsanələr biçimində  
Quraşdırılmış,  
Nişan vermiş.

Qaniçənlər, adamçıllar  
“Birgözlülər” pəncəsindən  
Qurtarmağa can atmasın.  
Əfsanəvi qəhrəmanlar  
Simasında  
Yaraşdırılmış,  
Əks etdirmiş.  
“Qorqud Dədə dastanları”  
Sırasında  
“Təpəgözün əfsanəsi”  
Bu ardıcıl teşəbbüsə  
Ən gözəl bir nümunədir.

O böylədir:  
Bir gün Oğuz oturarkən  
Üzərinə yağı gəldi.  
Qafil Oğuz gecəliklə  
Hürkdü qaçıdı,  
Yerin-yurdun qoydu köcdü.

“Uruz Qoca” deyirlər bir  
İxtiyarın  
Oğlancığı düşdü qaldı.  
Oğlanı bir aslan tapdı.  
Əmişdirdi.  
Oğlan boy-a-başa çatdı,  
Yaşa doldu.

İl dolandı, günlər keçdi,  
Oğuz yenə  
Öz yurduna, öz yerinə  
Gəldi düşdü.

Oğuz xanın ilxicisi  
Xəber gətdi:

— Xanım, hər gün qamışlıqdan  
Qəribə bir insan çıxır,  
Sir-sifeti adam kimi.

Aqil-aqil  
Bir at vurur, qanın sorur.  
Uruz aydır:  
Bəlkə mənim qaçaqaçda  
Düşüb qalan oğlum ola?  
Beylər mindi.  
Boz aslanı qaldırdılar,  
Oğlancığı peysərləyib  
Gətirdilər.

Uruz Qoca oğlun alıb  
Evə gəldi, şadlıq qurdı.  
El-obanı qonaqladı,  
Hamı gəldi yedi-içdi.  
Ancaq oğlan  
Yerdə-yurdda dayanmadı,  
Ana aslan yatağına  
Qoydu qaçıdı.

Gedib tutub gətirdilər,  
Yenə qaçıdı.  
Bir daha da qaytardılar,  
Dayanmadı.  
Çağırdılar, Qorqud Dədə  
Gələr oldu.  
Oğlancığa ögünd verdi:  
— Qaçma, oğul!  
İnsan üçün heyvanlara  
Munis olmaq yaramazdır.

Sən insansan!  
İnsanlara qayna-qarış,

İgidlərlə oturub dur!  
Yaxşı at min.  
Qıyan Səlcuq qardaşındır.  
Sənin adın Busat olsun!  
Adıvi mən verdim, yaşın  
Tanrı-təala özü versin.

\* \* \*

Uruzun bir çobanı var,  
Qonur Qoca, Sarı Çoban  
Çağırılarlar.

Uzun illər uzağından  
Oğuz eli köç eylərkən  
Sarı Çoban öndə köçər,  
Kimsə ondan qabaq keçməz.

Yaylağına köçür bir gün  
Oğuz yenə,  
Sarı Çoban gedir öndə.  
Yol üstündə “Uzun minar”  
Deyilən bir minar vardır.

Minarəyə çatar-çatmaz  
Nagəhandan qoyun hürkdü.  
Sarı Çoban baxdı gördü  
Minarəyə pəri qonub.

Pəriciklər onu görçək  
Qanad ələb pırladılar.

Sarı Çoban  
Köynəyini çıxarıban  
Pərilərin üstə atdı,  
Birin tutdu.  
Pəri gözəl, Çoban qızğın.

Tamahlandı,  
Pəriciyə əl uzatdı.

Yenə birdən qoyun hürkdü,  
Qonur Qoca  
Qoyunlara qarşı vardı.  
Pəri qızı pırıldayıb:  
— Mərə Çoban,  
Yengi ildə məndə sənin  
Əmanətin olacaqdır,  
Gəl algilan.  
Amma bil ki, öz elivin  
Başına sən qada gətdin<sup>1</sup>  
Deyə uçdu.

Pəri getdi, Çoban qaldı.  
Ayrılıqdan rəngi soldu,  
Qara bağrı dərdə doldu.

\*\*\*

Günlər keçdi, aylar ötdü,  
Oğuzların köcüş vaxtı  
Yenə yetdi.  
Sarı Çoban köç eylərkən  
Uzun minar ayağına  
Gəldi çatdı.  
Gördü ki, bir bağlı yatıb.  
Pəri qızı zahir olub:  
— Mərə Çoban,  
Əmanətin gəl al! — dedi.  
Bil ki, ancaq elləri və  
Zaval gətdin.  
Bağlılığı Çoban görcək  
İbrət aldı.

Geri dönüb əl sapana,  
Daşa tutdu.  
Daş vurduqca bağlı şışdi,  
Çoban qorxub qoyub qaçıdı.

Məgər o gün Bayındır xan  
Bəylər ilən seyrə varmış,  
Uzun minar ayağına  
Yetişdilər.

Gördülər bir nəsnə yatıb,  
Baş-ayağı anlaşılmır.  
Bəylər hamı  
Dövrə vurub dayandılar.  
Endi bir bəy, təpiyilə  
Onu təpdi.

Vurduğucan nəsnə şışdi,  
Neçə igid daha endi,  
Hey təpdilər, hey böyüdü.  
Uruz Qoca atdan düşdü.  
O da təpdi.

Məhmiz dəydi, bükəcəyi  
Dəlib yırtdı.  
İçindən bir oğlan çıxdı,  
Hər bir zadı adam kimi,  
Ancaq fəqət bir gözü var.  
Heyran qaldı, bəylər, xanlar.

Uruz Qoca  
Onu qapıb, Bayındır xan  
Qulluğuna gətiribən:  
— Görüklü xan, bu oğlanı  
Mənə verin, aslan oğlum  
Busat ilən böyüdəyim.  
Bayındır xan:  
— Sənin olsun! — deyə keçdi.  
Uruz Qoca Təpəgözü  
Götürübən evə vardı.

<sup>1</sup> Gətirdin

Buyurdu bir taya<sup>1</sup> gəldi,  
Təpəgözə əmcək verdi.  
Bir sorduqda  
Südün aldı,  
İki sordu, qanın aldı,  
Üç sorduqda canın aldı.

Bir çox taya gətirdilər  
Hamısını həlak etdi.  
“At südüyle bəsləyəlim”  
Söylədilər.  
Hər övnədə bir qazan süd  
Doyurmadi.

\*\*\*

Təpəgözü bəslədilər,  
Gəzər oldu.  
Uşaqlarla oynar oldu.  
Uşaqların kimisinin  
Qulaqların,  
Kimisinin burnun yedi.  
Bütün Oğuz əllərindən  
Cana gəlib, acizləyib,  
Bəy Uruza dəxil düşüb  
Yalvardılar, ağlaşdırılar.

Uruz Qoca neylədisə  
Kar kəsmədi  
Naçar olub çıxarıban,  
Evdən qovdu.  
Pəri qızı uçub gəlib,  
Oğlanının barmağına  
Qəribə bir üzük taxtı:  
– Oğul, sənə ox batmasın,  
İti qılinc bədənivə  
Kar kəsməsin! – deyə getdi.

\*\*\*

Birgöz oğul varıb gedib,  
Sərt bir dağda məskən edib,  
Yollar kəsdi, adam yedi,  
Qorxulu bir quldur olub,  
Ad çıxardı.  
Üzərinə neçə-neçə  
Adam getdi,  
Ox atdilar, ox batmadı.  
Qılinc-qəmə kar etmədi.  
Hər gələni tutdu yedi.  
Bütün çoban-çoluqları  
Basıb-yeypib, Oğuzları  
Yeməkliyə əl cyledi.

Bütün Oğuz toplanıban  
Üzərinə axın etdi.  
Bir ağaçı yerli dibli  
Qopararaq  
Yığınağın üstə atdı,  
Atmış adam ağaç altda  
Həlak oldu.  
Qazan xana bir zərb vurdu,  
Dünya-əlem nəzərində  
Duman oldu.  
Qarındaşı Qaragüne  
Qarşısında zəbun oldu.

Dözen oğlu Alp Rüstəm  
Şəhid oldu.  
Düşün Qoca oğlu kimi  
Bir pəhləvan  
Məglub olub, həlak oldu.  
Ariqcandan iki qardaş  
Şəhid oldu.  
Bığı qanlı Bəyduz Əmən  
Qarşısında zəbun oldu.

<sup>1</sup> Dayə.

Dəmir donlu Dəli Meymaq  
Məğlub olub, həlak oldu.  
Ağ saqqallı Uruz Qoca  
Qan qaytardı.  
Uruz oğlu Qıyan Səlcuq  
Ödün qusdu.

Bütün Oğuz Təpəgözə  
Batanmayıb, hürkdü qaçıdı,  
Dəli quduz önün kəsdi,  
Qaytarıban öz yerində  
Oturtdurdu.  
Qurtulanı Oğuz eli  
Yeddi kərə hürkdü qaçıdı,  
Hamısında qaytarıldı,  
Bütünlükə zəbun oldu.

Çağırıldılar, Dədəm Qorqud  
Gələr oldu.  
Yalvardılar, sıtzadılar.

– Çarə qalib kəsim kəsək, –  
Deyə Qorqud varıb getdi,  
Təpəgözə salam verdi:  
– Hey Təpəgöz!  
Bütün Oğuz əllərində  
Zəbun olub,  
Bükülübən bükük qalib,  
Ayağıvın torpağına  
Məni salıb,  
Sənin üçün kəsim kəsmək  
İsteyirlər – deyə durdu.  
  
– Hər günümə altmış adam  
Verin! – deyə dəli quduz  
Cavab verdi.

– Oğul, bədzat, beləliklə  
Çox keçmədən adamları  
Tükədərsən,  
Yeməyivə kimsə qalmaz.  
Ancaq sənə iki adam,  
Beş yüz qoyun gündə verək.  
Dəli quduz:  
– Eybi yoxdur, elə olsun,  
İki adam daha verin  
Mənim üçün yemək yapsın.

Dədəm Qorqud döndü gəldi;  
– Yapaqlı ilə Yüklü Qoca  
Varsın getsin, Təpəgözə  
Aş bişirsin.  
Bir də gündə iki adam,  
Beş yüz qoyun istəmişdir.

Oğuz buna razı qaldı.  
Dörd oğullu birin verdi,  
Üçü qaldı.  
Üç oğullu birin verdi,  
Cütü qaldı.  
Cüt oğullu birin verdi,  
Biri qaldı.

“Qapıqqan bəy” deyirlər bir  
Kişi varmış,  
Cüt oğlunun birin vermiş,  
Biri qalmış.  
Gün dolandı,  
Yenə növbət ona çatdı.  
Oğlancığın anasına  
Xəbər getdi,  
Qişqırıban zarlıq qıldı,  
Başın yoldu, üzün cirdi.

\*\*\*

Uruz oğlu aslan Busat  
Vuruşmaya getmiş idi,  
Bu məhəlde gəldi çıxdı.  
Qarı aydır:  
– Busat gəldi axın götdi<sup>1</sup>,  
Varıban bir əsir alıb  
Oğlanımı qurtarsanam!  
İgid Busat  
Altunluca günlüğünü  
Tikdiribən oturarkən,  
Xatın işi varid olub  
Göz gəzdirdi, Busat xana  
Salam verdi.  
Gözlərindən qan yaşı tökdü:  
– İç Oğuzda, Dış Oğuzda  
Adı bəlli, qatı yallı  
Uruz oğlu Aslan Busat,  
Qoltuğuva sığınaram,  
Mədəd səndən!  
– Nə dilərsən, nə söylərsən?  
Qarı aydır:  
– Zəmanənin anasından  
Uğursuz bir oğul qopdu.  
Oğuz elin kölgəsində  
Qondurmadi.  
Qara poladüz qılıncılar  
Bir tükün də kəsənmədi.  
Qarğı cida oynadanlar  
Süngü saçdı, dələnmədi.  
Qatı yaylı ox atanlar  
Ox atdlar, kar kəsmədi.  
Alp ərənlər serkerdəsi  
Qazan xana zərbə vurdu.  
Qaragünə pəhləvanı

Şəhid etdi.  
Bığı qanlı Beydüz Əmən  
Qarşısında zəbun oldu.  
Ağ saqqallı xan babava  
Qan quşdurdu.  
Qarındaşın Qıyan Səlcuq  
Qabağında ödün quşdu.  
Bütün Oğuz bəylərinin  
Kimisini zəbun edib,  
Kimisini şəhid etdi.  
Oğuz eli yeddi kərə  
Hürkdü qaçıdı,  
Qoymaz oldu.  
Hər gününə  
İki adam, beş yüz qoyun  
Kəsim dedi, kəsdi aldı.  
Yapaqlı bəy, Yüklü qoca  
Getdi, ona aşpaz oldu.  
Dörd oğullu birin verdi,  
Üçü qaldı.  
Üç oğullu birin verdi,  
Cütü qaldı.  
Cüt oğlumun birin yemiş,  
Biri qalmış.  
Onu daha isteyirlər,  
Yenə növbət mənə çatmış.  
Canım oğul, mədəd səndən!  
Xan Busatın qara gözü  
Yaşa doldu.  
Qardaş, – deyə, ellər, – deyə  
Söy söyləmiş, nələr demiş:  
  
– Dözlərdə tikilən otaqlarını  
O zalim yaxdırıb, yaxdırısn, qardaş!  
Şahbaz atları vı sərtövləsindən  
O zalim seçdirib, seçdirsin, qardaş!  
Əsrək dəvəleri qatarlarından  
O zalim ayırıb, ayırsın, qardaş!

<sup>1</sup> Götirdi.

Sürü-sürü ağca qoyunlarıví  
O zalím qırdırıb, qırdırsın, qardaş!  
Sevib gətirdiyin gəlini səndən  
O zalím ayırib, ayırsın, qardaş!  
Ağsaqqal babamı “oğul, yay” – deyə  
O zalím buzladıb, buzlatsın, qardaş!  
Ağ üzlü qarıcıq xatın anamı  
O zalım sizladıb, sizlatsın, qardaş!

Yenə demiş:

– Qaranqluq gözlerimin aydını,  
Axıntılı sularımın daşqını,  
Qarşı yatan qara dağım yoxusu,  
Sarsılmaz dizimin taqeti qardaş!

Qardaşımı əldən verdim! –

Deyə Busat

Çox ağladı, zarlıq qıldı.

Xatına bir əsir verdi,

– Get, oğluvu qurtar! – dedi.

Xatın qaçıb

Xan Uruza xəbər verdi:

– Nə durubsan, oğlun gəldi.

Uruz Qoca çox sevindi

Bəylər ilən

Oğlanına qarşı gəldi.

Aslan Busat

Atasının əlin öpdü.

Üzləşdiler, ağlaşdırılar,

Anasının çadırına

Varib getdi.

Qarı ana oğlancığın

Qarşılıdı.

Çox ağladı,

Alnın öpdü, qucaqladı.

Xan Busatın gelişilə

Bir də elə fərəh gəldi.

Yemek oldu, içmək oldu.

Busat aydır:

– Bəylər, qardaş qanı – deyə  
Təpəgözlə hesablaşmaq  
İstəyirəm. Nə deyirsiz?  
Qazan burda söy söyləmiş,  
Xan Busata nələr demiş:

Nə qara əvrəndən doğdu Təpəgöz,  
Ərşi dolandırdım, ala bilmədim.  
Qara qaplanlardan qopdu Təpəgöz,  
Dağlar dolandırdım, ala bilmədim.  
Qoğan aslanlardan oldu Təpəgöz,  
Ormanlarda qovdum, sala bilmədim.

Yenə demiş:

Yüz də igid olsan, yüz də mərd olsan,  
İnanma çatasan Qazana Busat!  
Ağsaqqal babavı, xatın anavı  
Sızladıb getirmə amana, Busat!

Xan Qazanın cavabında

Aslan Busat:

– Gedəm, – deyir, – hətmən gərək!

Uruz Qoca ağlayıban:

– Canım Busat, kərəm eylə,

Ocağımı sönük etmə!

Oğul, getmə!

Qorxutmalar

Nər aslanı qorxutmadi.

– Ağ saqqallı, əziz baba,

Gedəm gərək! – deyə qalxıb,

Yeləgindən bir tutam ox

Çıxarıban belə taxdı.

Xoftan geydi, qılınc asdı

Qatı yayın ələ aldı.

Atasının, anasının

Əlin öpüb halallaşdı:

– Xoş yaşayıb, əsən qalın! –

Deyə vardı,  
Sallaqxana qayasına  
Gəlib çıxdı.  
Təpəgözü  
Arxasını günə verib  
Günəvərdə yatmış gördü.  
Yayın çekib birgözlünün  
Ürəyinə bir ox vurdu.

Dəmirli ox kar kəsmədi,  
Paralandı yerə düşdü.  
Bir də vurdu, yenə oxu  
Sınıq-sınıq olub düşdü.  
Dəli quduz qocaları  
Sezib dedi:  
– Bu yer məni üşündürdü.

Busat yenə oxun atdı,  
Yenə dəyib parçalandı.  
Pərəm-pərəm dağıllaraq,  
Bir parçası Təpəgözün  
Qarşısında yerə düşdü.

Quduz şeytan daşlanaraq  
Uru durdu.  
Busat xana gözü düşcək  
Əl çalıban qas-qas güldü:  
– Mərə, yenə görünür ki,  
Oğuzlardan bizim üçün  
Quzu gəlmış – deyə varib,  
Mərd aslanı qabağına  
Qatıb tutdu.  
Boğazından sallayaraq  
Yatağına gətiribən  
Ədüğünə bir küncüne  
Basıb dürtdü.  
– Hey qocalar!  
Bunu mənim

İkindimə bişiriniz,  
Yeyim! – deyib yenə uydu.

Dəli Busat xəncərilən  
Ayaqqabın yarib çıxdı:  
– Hey qocalar, bunun canı  
Neyindədir?  
– Biz bilmirik!  
Ancaq bütün bədənində  
Əti bircə gözündədir.

Dəli aslan Təpəgözün  
Başı üstə gəlib, gördü  
Gözü etdir:  
– Hey qocalar!  
Dəmir şisi  
Oda qoyun, qızsin! – dedi.  
Şisi oda buraxdırılar,  
Pullatdırılar.  
Busat şisi elə alıb.  
Var gücılə Təpəgözün  
Tək gözüne basıb soxdu.  
Göz töküldü.  
Quduz elə anqırıdı ki,  
Dağa-daşa lərzə düşdü.

Busat qaçıb məqqarədə  
Qoyunların arasında  
Daldalandı.  
Dəli şeytan bunu duydu,  
Qapı ağızın kəsib durdu.  
Paçaların aralayıb:  
– Mərə, ağır sürülərin  
Başı erkəc, çək qoyunu,  
Hamı gəlsin bir-bir keçsin!

Qoyun gəlib paçasının  
Arasından sovuşarkən

Hamısının baş-gözünə  
Əlin çekər, bir-bir yoxlar.  
Yenə haylar:

– Toğlucular tutulacaq.  
İqbalım qoç, sən gəl sovuş!  
Simiz bir qoç yerdən qalxıb  
Silkizərkən dəli Busat  
Basib-tutub boğazladı,  
Dərisini çəkdi üzdü.  
Baş quyruğun ayırmadı.  
Bürünübən  
Təpəgözə qarşı vardi.

Kor Təpəgöz əlin çəkdi,  
Busat xanın dəri içrə  
Olduğunu duyub bildi:

– Hey sığır qoç, mənim həlak  
Olacağım yeri söylə,  
Necə bildin?  
Səni elə bu köhülün  
Divarına göpəyim ki,  
Bol quyruğun məqqarəni  
Yağlındırsın.

Busat  
Qoçun kəlləsini  
Təpəgözün əllərinə  
Uzadaraq, macal tapıb  
Qiçlarının arasından  
Sıçrayıb dışra çıxdı.  
Dəli quduz boş dərini  
Buynuzlayıb,  
Təpəsinə qaldıraraq  
Yerə çırpdı:  
– Mərə oğlan, qurtardınmı?  
Dəli Busat:  
– Həq qurtardı.

– Mərə oğlan,  
O günbəzi görürsənmi?

Orda mənim xəzinəm var.  
Ayıq ol ki, bu qocalar  
Aparmasın.  
Get möhürlə!  
Qafıl Busat  
Günbəz içrə gedib girdi.  
Baxdı gördü  
Her tərefdə qızıl-gümüş  
Təpə kimi kiklənmiş.  
Pulu görüb çasdı huşu,  
Şəraitit pak unutdu.  
Dəli quduz xəzinənin  
Qapısını alıb kəsdi:  
– Mərə oğlan,  
Yaxşı yerdə düşdün ələ.

Göpəyərəm indi elə  
Günbəz ilən qat-qarışq  
Yapışdırram səni yerə.  
Busat puldan, xəzanədən  
Əl çəkibən, göz örtübən  
Ulu haqqı sidqin saldı:  
– Coməndlərin mədədkarı,  
Qadir Tanrı, mədəd səndən!  
Daş divarlar parçalandı,  
Yol açıldı yeddi yerdən,  
Oğlan çıxdı.

Kor Təpəgöz günbezə bir  
Yumruq atdı, günbəz yatdı.  
– Mərə oğlan, qurtardınmı?  
– Həq qurtardı.  
– Alanmazmış ölüm səni!  
O köhülü görürsənmi?  
Orda iki qılınc vardır,

Biri qınlı, biri yalın.  
Qınsız qılınç məni kəsər.  
Dünya mənə oldu əbəs  
Get götür gəl, başımı kəs!  
Busat gəldi asta-asta  
Məqqarəyə, gördü orda  
Zəncirlerden aslanılmış  
Yalıntıyə bir qılınç var.  
Ancaq sakit durub qalmaz,  
Öz-özünə əsib coşar.  
– Daha bunu sinamadan  
Yanaşmaram! – deyə Busat  
Qılınçını qarşı verdi,  
An içində dəydi böldü.  
Doğandı bir ağac tapdı,  
Qarşı tutdu, kəsib qırdı.  
Qatı yayın ələ aldı,  
Coşar qılınç aslandı  
Zəncirlərə bir ox vurdu,  
Qılınç qopdu, yerə düşdü,  
Cumuxuban yerdən qapdı.  
Belindəki qına soxdu.

– Mərə şeytan, nə haldasan?  
Ölməmisən?  
– Tanrıım qoymaz!  
– Mərə, ölüm yoxmuş sənə! –  
Deyə quduz söy söylədi,  
Nələr dedi:  
– Gözüm-gözüm, yalqız gözüm,  
Ala gözüm, ulduz gözüm.  
Sən var ikən mən Oğuzə  
Divan tutdum, qan uddurdum.  
Ala gözdən ayrı saldın,  
İgid, məni.  
Şirin candan ayrı salsın  
Tanrı səni!  
İgid, mənə dadızdırın

Göz büküyün.  
Məni saldın yaman güne  
Qadir görün dadızmasın  
Heç igidə!  
Göz dərdinə tuş olmasın  
Heç kimsənə!  
Yenə demiş:  
– Qalarda, qoparda yerin nə yerdir?  
Söylə, igid, pirin, rəhbərin kimdir?  
Başı üstə uca bayraq tutulan  
Sultanın, sərdarın, sərvərin kimdir?

Qırış günü qabaqda qılınç vuran,  
Düşməni dağıdırıb qiranın kimdir?  
Çadırlardan uca çadırın quran,  
Alplar başında duranın kimdir?

Söylə, igid, kimin oğlusən, kimin?  
Adıvi-sənivə gizlətmə məndən  
Ərənlər yaşırmaz adını ərdən,  
Mərə, söylə mənə, hansı eldənsən?  
Busat aydır:  
– Qalarda, qoparda yerim bu diyar,  
Xocam, pirim, rəbbim, həq pərvərdigar,  
Sultanım, sərvərim xan Bayındır xan,  
Bəylərə sərkərdə, xanlara salar.

Çadırlardan uca çadırın quran,  
Qartal quşu kimi düşmən şığıyan  
Qırışda yağının önündə duran  
Alpımız – ərənlər əronı Qazan.

Atam Uruz Qoca – qocalar başı,  
Adım Busat, Qıyan Səlcuq qardaşı,  
Südünü əmdiyim anamdır aslan,  
Anasını öymək mənə yaraşı.

– Bircə gözüm qurban sənə  
Bəs qardaşiq, qiyma mənə!

Aslan Busat söy söyledi,  
Açıqlanıb nələr dedi:  
– Mərə zalim, mərə qavvat!  
Ağ saqqallı babamı buzladıbsan,  
Ağ birçəkli anamı ağladıbsan,  
Qarındaşım Qıyanı öldürübəsən,  
Ağca üzlü gəlinin dul edibsən.  
Ala gözlü igidleri yeyibsən,  
Qoyarammı sağ qalasan səni mən?!

Qara poladüz qılınc əsməyince,  
Qafalica bürklü başın kəsməyince,  
Kürəyivə ölüm lərzi salmayınca,  
Qardaşının qisasını almayıńca,  
Sanırsanmı buraxaram mən səni?  
Olarmı gör diri qoyam mən səni?!

Düşkün quduz canından əl üzərək,  
Nələr demiş, nələr söyləmiş görək:

– Qalxıbanı bir gün duram deyirdim,  
Əhd-peymanımı qırram deyirdim,  
İgidlər qanını sorram deyirdim,  
Bir adam ətindən doyam deyirdim.  
Kaş Oğuz basqınıń görəydim,  
Sallaqxana qayasına gırəydim,  
Ağır mancanaqdan daşlar yağında,  
Başıma bir daş düşəydi, ölüydim.

İgid, ala gözdən ayırdın məni,  
Tanrı şirin candan ayırsın səni!

Yaman günə saldın, görüm heç igid  
Görməsin bələli başım görəni!

Yenə də söy söylədi,  
Bir daha nələr dedi:  
– Ağ saqqallı qocaları

Çox buzlatdım,  
Ağsaqqallar qarğadılar,  
Gözüm, səni.  
Ağ birçəkli qarlıları  
Çox ağlatdım,  
Ağbirçəklər qarğadılar,  
Gözüm, səni.  
Ala gözdən qanlı yaşlar,  
Çox axıtdım,  
Ala gözlər qarğadılar,  
Gözüm, səni.

Al xınalı ağca əllər  
Çox yemişdim,  
Al xınalar qarğadılar,  
Gözüm, səni.

Körpə-körpə igidciklər  
Çox yemişdim,  
İgidciklər qarğadılar,  
Gözüm, səni.

Belə ki, mən çəker oldum  
Göz bükүүн,  
Qadir görüm heç igidə  
Göstərməsin!

Aslan Busat buğra kimi  
Təpəgözü  
İki dizi  
Üzərinə çökdürübən,  
Kor quduzun öz qılincın  
Ələ aldı, boynun vurdu.  
Kelləsinə yay çərişi  
Keçiribən,  
Ürəyi şən  
Sürütləyə-sürütləyə  
Məqqarənin qapısına

Çekdi saldı.  
Qardaşının qanın aldı.  
– Hey... qocalar,  
El-obaya müştuluğa  
Gedin! – dedi.

Nər qocalar, ağ boz atlar  
Mindi çapdı,  
Bütün Oğuz don içinde  
Xəbər tapdı.  
At ağızlı Uruz Qoca  
Çapar gəldi,

Xan Busatın anasına  
Sevinc verdi:  
– Muştuluq ver!  
Aslan oğlun  
Təpəgözü kəsdi, – dedi.

Xanlar, bəylər, bütün ellər  
Pər açdırılar,  
Atlandılar, sallaqxana  
Qayasına dırmaşdılar.

Təpəgözün kəlləsini  
Ortalığa gətirdilər.  
Dərdi, qəmi bitirdilər.

Dədəm Qorqud gələr oldu,  
Şadlıq çaldı.  
Alp ərənlər, mərd igidlər  
Gəldiyindən, getdiyindən  
Söhbət açdı.  
Ürəklərdən kədər qaçı.  
Söy söylədi, boy boyladı.  
Xan Busatın mərd adına  
Dastan qoşdu,  
Himmət verdi, alqış verdi:

– Qara dağlar  
Yetdiyində aşid versin!  
Daşqın sular  
Keçdiyində keçid versin!

Qoçaqlıqla qardaşının  
Qanın aldın,  
El-obanı zəbunluqdan  
Sən qurtardın.

Ulu Tanrı dost oluban  
Mərd igidə mədəd versin!

## SON SÖZ ƏVƏZİNƏ

*Qoy dastanımın qurtarışı da  
başlanışı kimi bir xalq məsəli olsun:*

...İskəndər bədəl-bədəl,  
Bədəli öldürdülər,  
Ağbanı geydirdilər,  
Xan evinin bıçaqları,  
Ağbanın saçaqları,  
...Vurdum sandıq söküldü,  
İnci, mərcan töküldü,  
İnci, mərcan, filfili,  
Gəl oxu bizim dili!  
Bizim dil Urmu dili.  
Urmudan gelən atlar,  
Ağzında yuyən çatlar...

## LÜĞƏT

|   |                                    |
|---|------------------------------------|
| <i>Abster</i> – abstrakt, mücərrəd            | <i>Gilas</i> – qədəh               |
| <i>Ağ ayıl</i> – ağ qoyun ağılı               | <i>Gölməş</i> – gölməçə            |
| <i>Ala seyvan</i> – rəngli çadır              | <i>Gülmüş</i> – gümüş              |
| <i>Amənna</i> – iman gətirdik                 | <i>Günlük</i> – çadır              |
| <i>Asma</i> – plakat                          | <i>Halal</i> – arvad, qadın        |
| <i>Bak</i> – qorxu                            | <i>Hirman</i> – mehrumiyyət        |
| <i>Bayan</i> – piyada                         | <i>Hu</i> – Allah                  |
| <i>Bəqa</i> – davam, daimi                    | <i>İbham</i> – üstüörtülü          |
| <i>Boya almaq</i> – başa toplamaq             | <i>İltica</i> – müdafiəyə qalxma   |
| <i>Caddə</i> – geniş yol, şose yolu           | <i>İsmişəb</i> – gecə parolu       |
| <i>Cəb</i> – sildirrim qaya                   | <i>İyi (yey, yek)</i> – yaxşı      |
| <i>Cəvar</i> – kenar, ətraf, yan-yöre         | <i>Keyik</i> – ceyran              |
| <i>Cilaz</i> , cilazi – şücaətli, möglubedil- | <i>Kəlbəcik</i> – küçük            |
| məz, ucaboylu                                 | <i>Kəndi</i> – öz                  |
| <i>Cızlıq</i> – kabablıq                      | <i>Kəsim</i> – bac, xərac, vergi   |
| <i>Cövşən</i> – zireh, dəmir geyim            | <i>Köyükü</i> – kürekən            |
| <i>Çixa gəlmək</i> – gizli gəlmək             | <i>Qaba</i> – möhkəm, hündür       |
| <i>Çömçə</i> – saz                            | <i>Qafalica</i> – qəfildən         |
| <i>Çöngə</i> – çəp                            | <i>Qantarmaq</i> – qondarmaq, başa |
| <i>Daraşlıq</i> – qarmaqarışılıq,             | çəkmək                             |
| darışqallıq                                   | <i>Qavat</i> – əbləh, dəyyus       |
| <i>Dildadə</i> – mətnədə: sevgili             | <i>Qaynaq</i> – pəncə, əlaqə       |
| <i>Dolbənd</i> – çalma                        | <i>Qəni</i> – varlı                |
| <i>Donalımaq</i> – geyindirmək                | <i>Qırıq</i> – göz qapağı          |
| <i>Dölək</i> – ağaç                           | <i>Qırırm</i> – mübariz            |
| <i>Dövəşləmək</i> – döyəcləmək, döymək        | <i>Məbhut</i> – mat-məettəl        |
| <i>Duzax</i> – at qılından olan quş təlesi    | <i>Mərə</i> – əde                  |
| <i>Ehsan</i> – hiss, hissiyyat                | <i>Mərməz</i> – rəmzli, şübhəli    |
| <i>Enqar</i> – fikirləş                       | <i>Mücavir</i> – qonşu             |
| <i>Ədük</i> – çəkmə                           | <i>Övəc</i> – üçyaşar dəvə         |
| <i>Ənik</i> – şir, canavar balası             | <i>Öylən</i> – günorta             |
| <i>Ərdəmli</i> – hünərli                      | <i>Pakibaz</i> – sədaqətli         |
| <i>Əsən</i> – salamat                         | <i>Pasdar</i> – keşikçi            |
| <i>Əsrük</i> – məst, sərxoş                   | <i>Peyvəst</i> – peyvənd, calaq    |
| <i>Əvrən</i> – qəhrəman                       | <i>Poladüz</i> – xalis polad       |
| <i>Əzim</i> – böyük, ezmətli                  | <i>Pusuz</i> – neft lampası        |
| <i>Fələq</i> – şəfəq                          | <i>Sadaq</i> – ox qabı             |

|  |
|--|
| <i>Samansızlıq</i> – sonsuzluq                   |
| <i>Sası</i> – qovuxmuş                           |
| <i>Seyvan</i> – kölgilik                         |
| <i>Səddəqna</i> – təsdiq etdik                   |
| <i>Səkibən</i> – tələsik                         |
| <i>Səmirəmək</i> – haldan-hala düşmək, hallanmaq |
| <i>Səttar</i> – eybləri örtən, günahdan keçən    |
| <i>Siğraq</i> – eyş-işrot                        |
| <i>Simiz</i> – kök                               |
| <i>Söy</i> – mənzum ifadə, şeir                  |
| <i>Sunmaq</i> – tökmək                           |
| <i>Suzmani</i> – qaraçı (rəqqasə)                |
| <i>Sürur</i> – şadlıq                            |
| <i>Şaxlov</i> – günün qızmar çağrı               |
| <i>Şəbəh</i> – qaranlıq, kabus                   |
| <i>Şəhab</i> – meteor                            |
| <i>Şəlmə</i> – çalma, örtük                      |
| <i>Şəşəə</i> – şüa                               |
| <i>Şiyhə</i> – kişnəmə                           |
| <i>Şülən</i> – ziyaft üçün kəsilən qoyun         |

|   |
|---|
| <i>Şürtə</i> – göyərto                  |
| <i>Tanıq</i> – şahid                    |
| <i>Tat</i> – dam                        |
| <i>Təfərrüç</i> – seyrdən könlü açılmaq |
| <i>Təkur</i> – əmir                     |
| <i>Toğan</i> – şahin                    |
| <i>Toylamaq</i> – qonaq eləmək          |
| <i>Tülüquş</i> – simurq quşu            |
| <i>Uçaq</i> – uçuş yeri                 |
| <i>Udum</i> – bərəkət                   |
| <i>Ufanmaq</i> – qırılmaq, bitmek       |
| <i>Uğraşmaq</i> – sataşmaq              |
| <i>Yalab-yalab</i> – parlaq             |
| <i>Yavuz</i> – acıqlı                   |
| <i>Yelək</i> – kənar                    |
| <i>Yemn</i> – xoşbəxtlik, uğur          |
| <i>Yengi</i> – qolçaq                   |
| <i>Yəxni</i> – qovurma                  |
| <i>Yüklət</i> – yük heyvanı             |
| <i>Yüklü</i> – hamilə                   |
| <i>Zəxmə</i> – mizrabla vurulan zərbə   |
| <i>Zərnigar</i> – qızılıla bəzənmiş     |

## MÜNDƏRİCAT

*Ön söz* ..... 4

### ŞEİRLƏR

|  |    |
|--|----|
| <i>Şallaq</i> .....                        | 17 |
| <i>Səbir</i> daşı .....                    | 19 |
| <i>Qurbanımı</i> qəbul et, Araz .....      | 25 |
| <i>Fədailər</i> marşı .....                | 26 |
| <i>Kükürd</i> kibritlə hər axşamüstü ..... | 26 |
| <i>Yasaq</i> .....                         | 28 |

### MƏNZUM MƏKTUBLAR

|  |    |
|--|----|
| <i>Hörmətli ustad böyük Şəhriyara</i> .....  | 31 |
| <i>İkinci ərməğan</i> .....                  | 37 |
| <i>Üçüncü ərməğan</i> .....                  | 44 |
| <i>Qardaşım Əlağa Kürçaylıya</i> .....       | 56 |
| <i>Elimin dayağı, yurdumun fəxri</i> .....   | 59 |
| <i>Elçi göyərçinim Rüstəm müəllimə</i> ..... | 61 |
| <i>Səhənddən Həmzət ogluna</i> .....         | 65 |

### SAZIMIN SÖZÜ

|  |     |
|--|-----|
| <i>Birinci cild</i><br><i>Sazımın sözü</i> |     |
| <i>Duxa Qoca oğlu Dəli Domrul</i> .....    | 71  |
| <i>Dırse xan oğlu Buğac</i> .....          | 95  |
| <i>Qanlı Qoca oğlu Qanturalı</i> .....     | 127 |

### *İkinci cild* Dədəmin kitabı

|                               |     |
|-------------------------------|-----|
| <i>Qaracıq Çoban</i> .....    | 167 |
| <i>Bəkil oğlu İmran</i> ..... | 216 |
| <i>Təpəgöz</i> .....          | 246 |
| <i>Lügət</i> .....            | 277 |

Buraxılışa məsul: *Əziz Güləliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Aslan Almasov*  
Korrektorlar: *Sədaqət Əhmədova*  
*Elsevər Muradov*  
Rəsmərin müəllifi: *R.Heydərzadə*

Yığılımağa verilmişdir 18.06.2006. Çapa imzalanmışdır 12.09.2006.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 17,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 153.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küçəsi, 17.